


AZƏRBAYCAN UĞRUNDА!



HƏRBİ BİLİK

HƏRBİ ELMİ - NƏZƏRİ, PUBLİSİSTİK JURNAL



№ 1.

2015



SÜLHMƏRAMLILARIMIZ ƏFQANISTANA YOLA SALINIB



10 yanvar 2015 il tarixdən "N" hərbi hissəsində NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanistan İslam Respublikasında keçirdiyi yeni "Qətiyyətli Dəstək" adlı qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanistana yolasalma mərasimi keçirilib.

Mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıb, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər. Yeni tapşırıqa əsasən sülhməramlılarımız Kabul şəhərində yerləşən hava limanını qoruyacaqlar.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanistanda sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu, o cümlədən iki hərbi həkim və mühəndis-istehkam ixtisası üzrə iki zabiti Əfqanistanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.



AZƏRBAYCAN UĞRUNDА!

HƏRBİ BİLİK

HƏRBİ ELMİ-NƏZƏRİ, PUBLİSİSTİK JURNAL

№ 1 (133) YANVAR-FEVRAL 2015-cı il

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI

Jurnalın əsası 1 sentyabr 1922-ci ildə qoyulmuşdur.
1993-cü ilin yanvarından yenidən nəşr edilir.

BAŞ REDAKTOR

Polkovnik-leytenant Zakir HÜSEYNOV

BAŞ REDAKTOR MÜAVİNİ, MƏSUL İCRAÇI

Mayor İsmayıllı ABDULLAYEV

REDAKSİYA KOLLEGİYASI

E.CƏFƏROV, N.OSMANOV K.VƏLİYEV, Q.QARAYEV, R.TAHİROV, E.ORUCOV,
N.ƏLİYEV, İ.MAZANOV, R.ƏMİROV, A.KƏRİMÖV, T.ƏSƏDOV, A.NƏBİYEV,
İ.MUSAYEV, M.EMİNÖV.

MÜNDƏRİCAT

▼ AKTUAL MÖVZU

Ermənistən Metsamor Atom Elektrik Stansiyasının təhdidlərinin analizi Q.Mənsiyyev, A.Bayramov	3
Etnik münaqışların beynəlmilləşməsi tendensiyaları Z.Nəcəfov	13

▼ DÖYÜŞ HAZIRLIĞI

Maye partlayıcılar vasitəsilə tank əleyhinə xəndəklərin qəfildən hazırlanması İ.Məhərrəmov	26
Yerüstü düşmən obyektlərinin koordinatlarının operativ təyin edilməsi E.Həşimov, A.Bayramov, B.Xəlilov	33
Ərazi döyüş şəraitinin elementi kimi Ə.Abdullayev	48
Radiolokasiyada hədəf koordinatlarının rəqəmlə təyini metodları H. Heybətov	58

▼ HƏRBİ NƏZƏRİYYƏ

- Hava Hücumundan Müdafiə qüvvələri gələcək lokal müharibələrdə
İ.Məmmədov 64

▼ METEOROLOJİ TƏMİNAT

- Payız və qış mövsümündə uçuşların meteoroloji təminatının
xüsusiyyətləri və Abşeron yarımadasında radiasion dumanların proqnozu
R.Cuvarov 72

▼ HƏRBİ ƏMƏKDADAŞLIQ

- Avro-Atlantika təhlükəsizlik məkanında tərəfdaşlıq prosesləri
və NATO-Azərbaycan əməkdaşlığı
A. Rüstəmova 76

▼ NÜMUNƏVİ ZABİTLƏRİMİZ

- Tanrı sizi qorusun
M.Əkrəmqızı 93

▼ DÜNYA ORDULARINDA

- Dünya ordularında qadın hərbi qulluqcılardan istifadə təcrübəsindən
V. Mustafayev 96

Redaksiyaya daxil olmuş əlyazmalar, fotolar, illüstrasiyalar geri qaytarılmır. Müəllif hərbi elmi-nəzəri və tarixi faktlara görə məsuliyyət daşıyır. Jurnalda verilmiş materiallardan istifadə zamanı “Hərbi bilik” jurnalına istinad edilməlidir.

“Hərbi bilik” jurnalı elmi tədqiqatların əsas müddəalarının nəşr edilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan nəşrlər siyahısına daxil edilmişdir.



ERMƏNİSTANIN «METSAMOR» ATOM ELEKTRİK STANSİYASININ TƏHDİDLƏRİNİN ANALİZİ

Polkovnik Qəhrəman Mənsiyev – dosent,
Azad Bayramov – fizika-riyaziyyat elmləri doktoru, professor

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: Cənubi Qafqaz, “Metsamor”, atom elektrik stansiyası, qəzalar.

Ключевые слова: Южный Кавказ, “Мецамор”, атомная электростанция, аварии.

Keywords: Southern Caucasus, Metsamor, nuclear power station, catastrophe.

E-mail: qahraman.mansiyev@mail.ru

XXI əsrədə beynəlxalq aləmdə baş verən qloballaşma prosesi, geosiyasi dəyişikliklər fonunda dünya yeni hədələrlə üzləşmişdir. Ən ciddi hədələrdən biri nüvə təhlükəsizliyi məsələsidir. Onun siyasi, iqtisadi, ekoloji və s. tərəfləri mövcuddur. Nüvə təhlükəsizliyinin əsas aspektləri nüvə terrorçuluğuna qarşı mübarizə, nüvə materiallarının və qurğularının mühafizəsi, nüvə materiallarının qanunsuz dövriyyəsinin qarşısının alınması və ekoloji təhlükəsizliyidir.

Ümumilikdə nüvə təhlükəsizliyi problemi xüsusi tədqiqat mövzusudur. Belə ki, son illərdə bəşəriyyət üçün artan ekoloji təhlükələr sırasında dünyanın müxtəlif ölkələrində inşa edilən atom elektrik stansiyaları (AES) ilə bağlı problemlər mühüm yer tutur. Bu da əsassız deyil. Belə ki, 1986-cı il aprel ayının 26-da Çernobil AES-də baş verən qəza və 2010-cu ildə isə güclü zəlzələ nəticəsində Yaponianın “Fukushima” AES-in sıradan çıxması bəşəriyyətin böyük ekoloji təhlükə qarşısında qaldığını bir daha sübut etmiş oldu.

Bizə və regionumuza ən çox texnogen təhlükə törədən obyektlərdən biri də 44007'30" ş.u. və 40012'30" şm. e. coğrafi koordinatlarda yerləşən Ermənistanın BBƏP-440 (B-270) tipli, 815 MVT güclü, iki su-sulu energetik reaktorlu “Metsamor” AES-dir. Stansiya Yerevan şəhərindən 26 km, Türkiyə sərhədindən 17,5 km (İqdir şəhərindən 28 km), Naxçıvan MR sərhədindən 75 km, İran sərhədindən 60 km, Azərbaycan sərhədindən isə 115 km məsafədə yerləşir. Bu AES Rusiyada istehsal olunmuş BBƏP-440 tipli birinci nəsil reaktorları ilə təchiz olunmuşdur.

“Metsamor” AES seysmik aktiv zonada yerləşdiyinə görə o, Cənubi Qafqazın “Çernobil”ı sayıyla bilər. Bu gün regionumuz üçün təhlükə mənbəyi rolunu



AKTUAL MÖVZU

oynayan “Metsamor” AES-də baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobildan geri qalmayacaqdır. Digər tərəfdən, təxminən 40 illik təcrübə nəticəsində BBƏP tipli reaktorların çox etibarsız olduğu müəyyənləşmişdir. Ən çox qəzalar da məhz BBƏP reaktoru ilə təchiz edilmiş stansiyalarda baş vermişdir. “Metsamor” AES də məhz, BBƏP modeli ilə çalışır. Stansiyanın ilk modulu BBƏP – 440/230 modelidir; bu, ən köhnə, təhlükəsizlik sistemi yox dərəcəsində olan modeldir. Bu reaktorlarda təhlükəsizliyin saxlanma strukturu yoxdur və Çernobl RBMK reaktoru kimi təkdivarlıdır. Hər hansı bir hadisə baş verərsə, təkdivarlı reaktorda axmanın qarşısını almaq olduqca müşküldür. Bununla yanaşı, stansiyanın müasir təhlükəsizlik və texniki təchizatının olmaması, reaktorun soyudulması üçün istifadə edilən suyun azlığı və soyutma sisteminin köhnə layihə ilə tikilməsi də regionun ekoloji vəziyyəti üçün ciddi təhlükələr ortaya çıxarıır. AES-in BBƏP – 440/270 modelinə əsasən tikilən ikinci bloku isə, nüvə fəlakətlərinin qarşısını ala biləcək texniki təchizatdan və təhlükəsizlik sistemindən məhrumdur [1. 128-134].

Ermənistanın paytaxtı Yerevandan təxminən 40 km qərbdə Armavir rayonunda (Metsamor şəhərində) yerləşən bu stansiyanın tikintisinə Sovet İttifaqı dövründə 1969-cu ildə başlanılmış, birinci bloku 22 dekabr 1976-cı ildə, digər bloku isə 5 yanvar 1980-ci ildə köhnə texnologiyalarla inşa edilərək istismara verilmişdir. Blokların hər birinin istismar müddəti 30 il olmaqla 9 ballıq zəlzələyə hesablanmışdır. “Metsamor”AES-in ciddi təhlükə mənbəyi olmasını əsaslaşdırın səbəblərdən biri də onun Rixter şkalası ilə 8 bal gücündəki seysmoaktiv zəlzələ zonasında tikilməsidir. Nüvə enerjisi üzrə beynəlxalq standartlar isə 5 baldan çox zəlzələ ehtimalı olan ərazilərdə AES-lərin tikilməsini qadağan edir. Lakin bu da faktdır ki, 9 bal zəlzələdə yer özünün formasını dəyişir və hazırda dünyada 9 bala davam gətirən tikili inşa olunmayıb. Müasir dövrdə belə 8 bal zəlzələyə də hər tikili davam gətirə bilmir. Belə halda gərək episentr bir qədər kənarda olmalı və eyni zamanda, zəlzələnin silkələnmə amplitudası da uzun olmamalıdır. Əgər 8 bal gücündə zəlzələnin episentri stansiyanın özündə olsa, üstəlik 2-3 dəqiqə silkələsə, çox çətin ki, bu stansiya davam gətirə bilsin.

1989-cu ildə Spitak şəhərində baş vermiş zəlzələdən dərhal sonra praktiki olaraq AES-də fəaliyyət göstərən bütün yerli personal stansiyani tərk etmiş, əməliyyat və təmir personalının olmaması ilə əlaqədar reaktorun həddən artıq qızması təhlükəsi yaranmışdı. Qəzanın qarşısının alınması məqsədi lə SSRİ Nazirlər Soveti və SSRİ Atom Nazirliyi ölkədə mövcud olan digər AES-lərdən, əsasən də Rusyanın Kol şəhərində yerləşən AES-dən dərhal personalları cəlb etdi. Bu hadisədən sonra ümumi seysmik vəziyyət və təkrar baş verə biləcək təkanlar nəzərə alınaraq Ermənistan SSR Nazirlər Sovetinin 15 yanvar 1989-cu il tarixli 24 sayılı qərarı ilə 1989-cu il fevral ayının 25-də birinci blokun, daha sonra isə mart ayının 18-də ikinci blokun fəaliyyəti dayandırıldı. Lakin ciddi enerji böhranı ilə üzləşən Ermə-

AKTUAL MÖVZU



nistan hökuməti beynəlxalq tənqidlərə baxmayaraq, 7 aprel 1993-cü ildə "Ermənistən AES-in ikinci enerji blokunda bərpaetmə işlərinin başlanması və yenidən istifadəyə verilməsi" üzrə qərar qəbul etdi. Nəticədə 1995-ci il noyabrın 5-də 408 MVt gücündə olan ikinci blokun işi bərpa edildi. Onu da qeyd etmək lazımdır ki, stansiya 2003-cü ildə Rusyanın "İnter RAO EES" şirkətinə idarə olunmağa verilmişdir [2].


2009-cu ilin oktyabr ayında Ermənistən parlamenti gücü 1060 MVt olan yeni AES-in tikintisi barədə qərar vermiş və bununla əlaqədar "Metsamor-enerqatom" rus-erməni şirkəti yaradılmışdır. Bu şirkət 2011-ci ildə dəyəri 5 milyard ABŞ dolları, istismar müddəti 60 il olan blokun tikintisinə başlamalı idi. 2016-ci ildə yeni stansiyanın tikintisi başa çatdıqdan sonra köhnə stansiyanın istismardan çıxarılması nəzərdə tutulmuşdu. Yeni blokun tikintisi ilə əlaqədar layihənin 50 faizinin maliyyələşdirilməsini Rusyanın "Rosatom" şirkəti öz üzərinə götürmüdü. Lakin layihənin həyata keçirilməsi üçün lazımi vəsaitin əldə olunmasında çətinliklər yarandığı üçün yenə onun həyata keçirilməsi təxirə salınmışdır. Belə ki, 2019-2020-ci illərdə yeni blokun istismarının nəzərdə tutulmasına baxmayaraq, investorların layihəyə marağının olmaması səbəbindən blokun tikintisinin başlanma müddəti 3-4 il uzadılmışdır. Bu isə 30 sentyabr 2016-cı ildə istismar müddəti bitən, hazırda istismarda olan köhnə blokun fəaliyyət müddətinin də uzadılmasına səbəb olacaq. Bununla əlaqədar "Rosatom" enerji blokunun istismar müddətinin 2026-ci ilə qədər uzadılması məqsədilə layihə üzərində işləyir. Layihənin dəyəri 150 milyon ABŞ dolları təşkil edir[2].

"Metsamor" AES bütövlükdə regionun ekologiyasını zəhərləyən infrastruktur kimi qiymətləndirilmişdir. Qeyd etmək lazımdır ki, hazırda dünyada beş növ atom reaktorundan istifadə edilir. Lakin Ermənistən "Metsamor" AES-i təhlükəsizlik baxımından xeyli geri qaldığı üçün həmin beşliyə daxil edilmir və bu AES-in region üçün təhlükəsini artırın bir amil də məhz onun davamsızlığı ilə bağlıdır. Belə ki, Yaponiyada belə stansiyalar Sovet İttifaqında tikilənlərə nisbətdə zəlzələyə daha davamlı olmasına baxmayaraq, baş vermiş yeraltı təkanların törətdiyi fəlakətlər "Metsamor" AES-in region üçün təhlükəsini təzkib olunmaz edir. 2002-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) o vaxtkı baş katibi Məhəmməd Əl-Baradeyi Azərbaycana səfər edərkən ümummilli lider Heydər Əliyev bu məsələni qaldırmış və qeyd etmişdi ki, Ermənistanda yerləşən AES öz fəaliyyətini dayandırmalıdır. Çünkü həmin AES köhnəlmış texnologiyalarla işləyir və fəaliyyət müddəti bitmişdir. Azərbaycan dövləti tərəfindən xahiş olunmuşdu ki, Ermənistanda yerləşən AES-in fəaliyyətinin dayandırılması məsələsinə BAEA-da baxılsın. Lakin bu baş vermedi, müəyyən köməkliliklər nəticəsində reaktorların ömrü 12-13 il uzadıldı.



AKTUAL MÖVZU

AES-in tikintisi zamanı ən vacib məsələlərdən biri onun yerinin seçilməsidir. Tələblərə görə, stansiyanın yerləşdiyi ərazidə torpaq möhkəm olmalı, ərazidə güclü zəlzələlərin başvermə ehtimalı çox az olmalıdır. Praktiki mövqe seçimi zamanı, stansiyanın yerləşdiyi ərazidə küləyin böyük şəhərlərə və məhsuldar torpaqlara deyil, əhalinin az məskunlaşdığı ərazilərə və mümkün olduqca dənizə istiqamətlənməsi nəzər alınmalıdır. Reaktorun soyudulması üçün stansiyanın böyük su mənbələrinin yaxınlığında tikilməsi də vacib şərtlərdəndir. Lakin “Metsamor” AES seysmik zonada yerləşdiyindən(şəkil 1) və qəza baş verəcəyi təqdirdə son illərini yaşıyan reaktorun aktiv zonasının soyudulması üçün həmin ərazidə tələb olunan qədər su resursları çatışmadığından burada belə bir elektrik stansiyasının fəaliyyəti qəbul edilməzdır. Seysmik vəziyyət elədir ki, burada hətta ən mükəmməl stansiyanın tikilməsi belə məsləhət deyil [3.118-119].



ŞƏKİİ 1. ERMƏNİSTAN RESPUBLİKASININ SEYSMİK RAYONLAŞDIRMA XƏRİTƏSİ

AKTUAL MÖVZU



Radioaktiv çirkənmənin hesablamaları göstərir ki, "Metsamor" AES-də baş verə biləcək ağır qəza istənilən hava şəraitində region dövlətlərinin ərazi-lərinin radioaktiv çirkənməsinə gətirib çıxaracaq [4]. Bu da Kür və Araz çaylarının tamamilə çirkənməsinə səbəb olacaq. Nəticədə radionuklidlər yerüstü və qrunt suları vasitəsilə qısa müddətdə Azərbaycan ərazisinə düşəcək. AES-də qəza riski çox yüksək olduğundan burada hansıa qəzanın baş verməsi ətraf mühitə, eyni zamanda insanlara təsirsiz ötüşməyəcək [5].

Dünyada baş verən zəlzələlərin 90-95%-i tektonik plitələrin sərhədlərində olur ki, bu sərhədlərdən biri də Cənubi Qafqazdan keçir. Ərəbistan və Avrasiya tektonik plitələri vaxtaşırı burada toqquşur və nəticədə Cənubi Qafqaz boyunca, Şərqi Türkiyədə və Şimali-qərbi İranda dağlıcı zəlzələlər baş verir [6. 20-21]. Zəlzələ eyni zamanda Ermənistan ərazisində 8-10 bal gücü ilə müttəmadi olaraq gözləniləndir və Armavir rayonunda zəlzələnin başvermə ehtimalı yüksəkdir. İlkinci amil isə "Metsamor" AES-də radiasiya qəzasının baş verə biləcəyidir. Çünkü stansiyanın çevrəsində 5 tektonik çat vardır. Onlardan biri stansiyadan 34 km, biri 16 km, daha biri isə 500 metr məsafədədir. Həmçinin 13 il istismar olunaraq 25 il əvvəl dayandırılmış, sonralar bəzi hissələri sökülbə satılmış birinci blokun indiki vəziyyəti, onun radiasiya-nüvə təhlükəsizliyinin necə təmin olunması haqqında da heç bir məlumat yoxdur. Belə ki, reaktorun dayandırılması və onun konservasiya edilməsi müxtəlif aktivlik dərəcəsinə malik nüvə materiallarının idarə olunmasının və ərazinin radiasiya təhlükəsizliyinin təmin edilməsi işinin müasir dövrün tələbləri çərçivəsində yerinə yetirilməsini tələb edir [5. 124-125].

"Metsamor" AES-in fəaliyyəti müddətində stansiyada 150-dən artıq qəza yaşanıb. 1982-ci il oktyabr ayının 15-də "Metsamor" AES-in birinci blokunun buxar generatorundakı partlayışından sonra maşın zalında yanğın baş verdiyindən stansiyadakı personal maşın zalını tərk etmişdi. Rusiyadan təyyarə ilə gətirilən operativ qrupun səyi nəticəsində 7 saat idarə edilməyən reaktor partlayışdan xilas olmuş və o dövrdə böyük bir faciənin qarşısı alınmışdı. Yanığının nəticələrinin aradan qaldırılmasına yanğından mühafizə xidmətinin 110 əməkdaşı cəlb edilmiş və baş vermiş yanğın böyük həyəcan doğurmuşdu. Yanğın çətinliklə söndürülsə də, artıq ətraf güclü şüalanmaya məruz qalmışdı. Amma o vaxt bu barədə rəsmi səviyyədə susmağa üstünlük verildi. Blokun istismarının dayandırılması səbəblərindən biri də həmin buxar generatorunda texniki qüsurların aradan qaldırılmasının mümkün olmaması idi. Bundan əlavə, 2012-ci ilin iyun ayında stansiyanın bir neçə kilometrliyində baş vermiş daşqınlar da AES-in irriqasiya sistemini tamamilə sıradan çıxararaq stansiyanın su tullantıları çıxan borularına təsir etmişdir. Bu məsələ ilə bağlı hadisə yerində olan Ermənistanın "Ekolur" təşkilatının işçi qrupu etiraf etmişdir ki, stansiyanın zirzəmiləri su altında qalmış və daşqın suları tullantıları zirzəmi-yə toplamışdır.



AKTUAL MÖVZU

Bölgədə zəlzələlərin son dövrlər artması fonunda “Metsamor” AES-də dəhşətli qəzanın baş verməsi ehtimalı olduqca yüksəkdir. Odur ki, ömrü başa çatmış stansiya hər hansı təbii kataklizmlər zamanı buna müqavimət göstərə bilməyəcək. Məsələn, 23 oktyabr 2011-ci il tarixində Türkiyənin Van şəhərində baş vermiş 7,2 ballıq zəlzələ nəticəsində Ermənistandakı AES-ə də zərər dəymışdır. Belə ki, baş vermiş radiasiya sızması zamanı stansiyanın ərazisi və ona yaxın 6 yaşayış məntəqəsi şüalanmaya məruz qalmışdır. 2005-ci ildən isə Metsamor ərazisindən insanların kütləvi çıxarılması başlanmış və 8 erməni kəndinin sakinlərinin böyük bir hissəsi işğal olunmuş Azərbaycan torpaqlarına – Dağlıq Qarabağa köçürülmüşdür [7].

Son 10 ildə bu zonada xeyli kiçik zəlzələnin baş verdiyi, seysmoloqların araşdırılmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, “Metsamor” AES-də böyük qəza törənəcəyi halda yalnız Ermənistən deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərqi ölkələri də ciddi ziyan görücəkdir.

MAQATE-nin AES-lərin təhlükəsizliyi təsnifatında “Metsamor” AES-i 146 təhlükəli stansiya siyahısında 145-ci yeri tutur. Bu blokun həm atmosferə buraxıldığı, həm də susoyutma sistemində olan tullantıları hava vasitəsilə respublikamızın ərazisinə daxil olur. İl ərzində beynəlxalq təşkilatlar tərəfindən stansiyada dəfələrlə təftiş aparılmasına baxmayaraq, araşdırımların nəticələri sırr olaraq qalır, bununla bağlı region dövlətlərinə heç bir məlumat verilmir. BMT-nin müvafiq konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, onun ətraf mühitə təsiri və törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq protokolu imzalanmalıdır. Lakin region ölkələrindən olan Azərbaycan, Türkiyə və Gürcüstan dövlətinin mütəxəssisləri “Metsamor” AES-də aparılan tədqiqatlara buraxılmışdır və hər üç dövlət üçün “Metsamor” AES-lə bağlı məlumatlar məxfi saxlanılır.

AES-in fəaliyyətinin ətraf mühitə təsiri ilə bağlı ən ümdə məsələlərdən biri əsas radioaktiv tullantıların basdırılması ilə bağlıdır. Bu iş xüsusi “məzarlıqlarda” yerinə yetirilir ki, radiasiyanın insanlara təsiri aradan qaldırılsın. Məlum olduğu kimi, atom reaktorlarında zənginləşdirilmiş urandan istifadə edilir. Onun tərkibi 2 %-dən 4,4 %-ə qədər uran-235-dən, qalan hissəsi isə uran-238-dən ibarətdir. AES-in istismarı zamanı yaranan işlənmiş (şüalanmış) nüvə tullantılarının tərkibi (İNT) 95 % uran-238-dən (təkrar istifadəyə yararlı) və 5 % radioaktiv tullantılardan (RT) ibarətdir. RT-nin tərkibi 20 % plutonium-239-dan (atom bombası istehsal etmək üçün istifadə olunur), 2 % daha təhlükəli olan transuran elementlərindən (plutonium, neptinium, kuri izotoplari) və qalan hissəsi 30 radioaktiv elementin yüzlərlə izotopundan (stronsium-90, seziyum 137, yod 129 və s.) ibarətdir. SSRİ-nin dağılmasına qədər AES-dəki işlənmiş (şüalanmış) nüvə saxlanclarda daimi saxlanması və emal



AKTUAL MÖVZU

olunmaq üçün Rusiyaya aparılırdı. İNT – fövqəladə dərəcədə təhlükəli radioaktiv tullantıdır və onun 50 il təhlükəsiz saxlanması üçün xüsusi hazırlanmış saxlanclardan istifadə edilməlidir. Lakin bu gün də AES-in istismarı zamanı yaranan İNT-nin miqdarı və onların idarə olunması haqqında ictimaiyyətə heç bir məlumat verilmir. Həmin saxlanclarda seysmik aktiv zonada hansı şəraitdə saxlanılması və radioaktiv təhlükəsizliyi təmin etmək üçün nə kimi tədbirlər həyata keçirildiyi məlum deyil [8].

Yüksək aktivli tullantılar yanacaqda gedən kimyəvi proses zamanı yaranır. “Metsamor” üçün nəzərdə tutulan saxlancların həcmi $78,34 \text{ m}^3$ təşkil edir ki, onun da 10 il bundan qabaq 35% -i dolmuşdur. Bu gün orada hansı vəziyyətin mövcud olması haqqında məlumat yoxdur. Bundan əlavə, saxlancların yerləşdiyi binanın damında 3000 ədəd çəlləyin (istismar zamanı yaranan məye radioaktiv tullantı ilə doldurulmuş) yerləşməsi üçün əlavə olaraq 655 m^2 ərazidən müvəqqəti istifadə olunmuşdur.

Gündəlik hasilatı təxminən 9 mln. kWt/saat olan nüvə obyektinin radioaktiv tullantılarının saxlanılması üçün Ermənistanda müvafiq anbarların olmasına reallığı fonunda onların Azərbaycanın işgal edilmiş ərazilərində basdırılması faktı da beynəlxalq qurumlara bəllidir [9]. AŞPA-nın 9148, 9336 və 9444 sayılı sənədlərində bu nüvə obyektinin seysmik cəhətdən aktiv zonada yerləşdiyi və bütün bölgə üçün ciddi təhlükə mənbəyinə çevrildiyi qeyd olunsa da, Ermənistən bu çəngəlşələri qulaqardına vurmaqdə davam edir [10].

Kiçik ölkə kimi ərazisində tullantı yerləşdirməyə, yaxud zərərsizləşdirməyə, şəraiti olmadığından, bu problemi sadə yolla həll edir. Hazırda həmin tullantıların harada və hansı vəziyyətdə saxlanması haqqında heç bir məlumat verilmir. Lakin bu da faktdır ki, ölkəmizin zəbt olunmuş 20% ərazisi nəzarətsiz qaldığından, ermənilər bu ərazilərdə radionuklidlərin qəbristanlığını yaradıblar. Əldə olunan məlumatlara əsasən, hər gün işgal olunmuş ərazilərimizə radioaktiv tullantılar daşınır.

“Metsamor” AES-in ekoloji fəlakət mənbəyi olduğunu Ermənistən AES-də saxlanılması təhlükəli sayılan nüvə yanacağının başından etməsi də sübut edir. Belə ki, 2013-cü ildə “Metsamor” AES-in istifadəsi üçün nəzərdə tutulmuş 7 kaset nüvə yanacağından 3-cüsünü Ermənistən Rusiyaya göndərmişdir. Qeyd edək ki, 1979 və 1987-ci illərdə də “Metsamor” AES-dəki 2 kaset nüvə yanacağı bu ölkəyə daşınmışdı.

Ermənistən Azərbaycana qarşı ekoloji terror siyasəti öz mahiyyəti və reallaşdırılması mexanizmləri baxımından olduqca müxtəlifdir. Bu cəhətdən su ehtiyatlarının çirkləndirilməsi taktikası da Ermənistən ekoloji terror siyasətinin əsas təsir elementlərindən sayılır. Nəzərə alsaq ki, Cənubi Qafqazın ümumi şirin su ehtiyatlarının 62%-i Gürcüstanın, 28%-i Ermənistən və yalnız 10%-i Azərbaycanın payına düşür, bu halda problemin kifayət qədər ciddi



AKTUAL MÖVZU

olduğunu anlamaq mümkündür [11].

“Metsamor” AES bütün parametrlərə görə artıq konservasiya edilməli və dayandırılmalıdır. Lakin real olaraq Ermənistən bunu etmək imkanında deyil. Çünkü onun elektrik stansiyasına ehtiyacı olduğundan, “Metsamor” AES-i işlətməyə məcburdur. Bu AES Ermənistən elektrik enerjisiniə olan tələbatının 40 %-ni ödəyir və ölkədə istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi onun payına düşür.

“Metsamor” AES-in yaratdığı təhlükə təkcə onun köhnə olması və hər an qəzalı vəziyyətlə üzləşəcəyi ilə məhdudlaşdırır. Məsələnin daha bir narahatlıq yaradan tərəfi “Metsamor”dan radioaktiv maddələr qaçaqmalçılığıdır [12]. Haaqada keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində çıxış zamanı (25.04.2014-cü il) Prezident İlham Əliyev Ermənistən “Metsamor” AES-dən nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işgal olunmuş ərazilərinin Ermənistən tərəfindən zəhərləndirilməsinə şərait yaratmasına dair iştirakçı ölkələrin dövlət və hökumət başçılarına öz kəskin etirazını bildirmişdir. Ermənilərin nüvə materialları qaçaqmalçılığı edən tranzit ərazi ki-mi istifadə etdikləri Gürcüstanda bu məsələ ilə əlaqədar 2012-ci ildə həbs edilənlərin sayının nəzərəçarpan dərəcədə artması radioaktiv materialların “qara bazarı”nın aktivləşməsi ilə bağlı narahatlılığı daha da artırılmışdır. Gürcüstanda səkkiz il əvvəl yaradılmış xüsusi təyinatlı nüvə polis bölməsi tərəfindən son yeddi ildə 15 iş üzrə aparılmış araşdırma həbslərlə nəticələnib. Həbslər nüvə materialları qaçaqmalçılığı üçün böyük bazarın mövcud olduğunu və bəzən bu növ radioaktiv materialların, o cümlədən Ermənistən, Türkiyə və Abxaziyadan gizli olaraq keçirildiyini aşkar edib. Buna misal olaraq keçmişdə Yerevan nüvə tədqiqatları mərkəzində çalışan fizik Hrant Ohanyanın adını qeyd etmək olar. Belə ki, o, 2010-cu ildə 17 qram uranı siqaret qu-tusuna qoyub Ermənistəndən Gürcüstana gedən qatara yerləşdirmiş və bu ölkədə xüsusi təyinatlı nüvə polis bölməsi tərəfindən yaxalanaraq 14 illik həbs cəzasına məhkum olunmuşdur. Belə maddələrin məhz “Metsamor” AES-dən əldə edilməsi danılmazdır. Bu fakt bir daha göstərir ki, regiondakı əsas nüvə obyektiinin təhlükəsizlik təminatında boşluqların olması ölkəmizə və regiona böyük təhlükə törədir [13].

Rusiya Ermənistəna neft və qaz ixracını azaltmaqdə maraqlı olduğundan, “Metsamor”un fəaliyyətini dəstəkləməklə eyni zamanda onu özünün atom enerjisindən daha çox asılı vəziyyətdə saxlamağa çalışır. Bundan əlavə, özünü Rusyanın təsir dairəsinə salan Ermənistən üçün öz qonşuları ilə əlaqələri yaxşılaşdırmaq stimulu olduqca azdır. Buna görə də, Avropa İttifaqı və ya ABŞ daha ciddi narahatlıq bürüzə verməyincə və Rusiya öz mövqeyini nəzərdən keçirməyincə, “Metsamor” AES-in yaxın gələcəkdə bağlanma ehtimalı yoxdur.

AKTUAL MÖVZU



“Metsamor” AES-in köhnə olması, müasir AES-lərdən geridə qalmasını nəzərə alsaq Ermənistən 35 yaşlı reaktorunun regionu hansı miqyasda və böyüklükdə təhlükə ilə üz-üzə qoyduğu təkcə Azərbaycanı deyil, beynəlxalq aləmi də düşündürməlidir. Dünya birliyi, beynəlxalq təşkilatlar və ictimaiyyət Ermənistəndən köhnə stansiyanın bağlanması, yeni stansiyanın tikilməməsini, reaktorun ömrünün üçüncü dəfə uzadılmamasını və fəaliyyətinin dayandırılmasını tələb etməlidir.

NƏTİCƏ

1. “Metsamor” AES-in zəlzələ riskli ərazidə yerləşməsi, stansiyanın təhlükəsizlik standartlarının köhnə və etibarsızlığı (üzərində qoruma qalxanı olmayan, qatı bazalt üzərinə inşa edilmiş köhnə bir stansiyanın olması), AES-in istismar müddətinin 2001-ci ildə bitməsinə baxmayaraq, onun hələ də işlədilməsi və Ermənistən dövləti tərəfindən AES-in təhlükəsizliyinin tənzimlənməsi mexanizminin zəif olması region üçün təhdidləri artırıran əsas amillərdir.

2. Ermənistən regional nüvə təhlükəsizliyini və etibarlılığını müəyyənləşdirən rejimlərin tətbiq edilməsini nəzərə almaqla öz qonşularından razılığın alınması, həmin sahələrin etibarlılığı və təhlükəsizliyi barədə məlumatların şəffaf şəkildə mübadiləsi, region dövlətlərinin mütəxəssislərinin “Metsamor” AES-ə buraxılması və risklərə görə kompensasiyanın ödənilməsi kimi prosedurları həyata keçirməlidir.

ƏDBİYYAT

1. Həsənova S.M. Ətraf mühit, ekoloji maarifləndirmə və ekoloji tərbiyə. Bakı, ADPU nəşriyyatı, 2013
2. <http://www.azerbaijan-news.az>
3. Hacızadə E., Hüseynov F. Nüvə energetikası: ekoloji-iqtisadi dəyərləndirmələr və inkişaf perspektivləri. Bakı, “Azərbaycanın vergi jurnalı”, 2012
4. Методика выявления и оценки при разрушениях (авариях) атомных электростанций / Москва, Воениздат, 1989
5. Paşayev A. M., Bayramov A. A., Ağayeva S. H. Radiasiyadan mühafizə. Bakı, “Çaşıoğlu”, 2001
6. Hacıyev M.N., Mahmudov H.S. Aqrar sahədə mülki müdafiə. Gəncə, ADAU, 2012
7. <http://www.gurtul.persianblog.ir>
8. <http://www.azerbaijan-news.az>
9. The situation over the Metsamor Atomic Station in Armenia. PACE doc. 10223, 21 June / <http://www.assembly.coe.int>



AKTUAL MÖVZU

10. The functioning of the Metsamor Atomic Power Station of Armenia: great danger for the South Caucasus and the whole of Europe. PACE doc. 9650, 2003, 8 January / <http://www.assembly.coe.int>
11. <http://www.azerfax.az>
12. Bayramov A.A. Nuclear forensic threat risk assessment. Risk Analysis: The Evolution of Science, SPA 2010
13. <http://www.bbc.co.uk>

РЕЗЮМЕ

АНАЛИЗ УГРОЗЫ АРМЯНСКОЙ “МЕЦАМОРСКОЙ” АТОМНОЙ ЭЛЕКТРОСТАНЦИИ

Г. МАНСИЕВ, А. БАЙРАМОВ

В статье подробно рассматривается деятельность «Мецаморской» АЭС в Армении, которая представляет большую угрозу для региона. Впервые дан анализ безопасности на Южном Кавказе и отмечена актуальность проведения научно-исследовательских работ в этой области.

SUMMARY

THE ANALYSIS OF THE THREAT OF ARMENIAN “METSAMOR” NUCLEAR POWER STATION **G. MANSIYEV, A. BAYRAMOV**

In the article for the Southern Caucasus safety the large dangerous activity of Armenian “Metsamor” Nuclear Power Station is enlightened. Firstly, there have been given an analysis of safety at the Southern Caucasus, also, the actuality of carrying out scientific research necessity.



ETNİK MÜNAQİŞƏLƏRİN BEYNƏLMİLƏLLƏŞMƏSİ TENDENSIYALARI

Zəfər NƏCƏFOV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: beynəlmiləlləşmə, humanitar müdaxilə, irredentizm, üçüncü tərəf.

Ключевые слова: интернационализация конфликта, гуманитарная интервенция, ирредентизм, третья сторона.

Keywords: internationalization, humanitarian intervention, irredentism, third party.

Etnik konfliktlər yalnız dövlətdaxili nəticələr doğurmur, həm də beynəlxalq münasibətlər və xarici siyasət sferasına təsir göstərir. Belə ki, bəzi etnik qrupların siyasi tələbləri (məs, setsessiya) dövlətin ərazi sərhədlərinin legitimliyinə təsir edə bilər. Bəzi hallarda isə, digər dövlətlər daxili etnik konfliktlərə müdaxilə etməyi özləri üçün gərəkli sayır. Bundan əlavə, xaricdən bu cür müdaxiləni “etnik soydaşlar”ın kömək məqsədilə etnodiaspor təşkilatlar da həyata keçirə bilər. Bu halların hər birində etnosiyasi konfliktlər beynəlxalq miqyas alır.

Soyuq müharibəyədək olan elmi yanaşmalarda etnik konfliktlərin beynəlmiləlləşməsi prosesi sırf dövlətdaxili aspektindən izah edilirdi. Bunu dərk etmək bir o qədər də çətin deyildir. Çünkü sərt bipolar sistem bu cür konfliktlərin zorakı xarakter almاسına və genişlənməsinə imkan verməmişdir. Lakin sərt bipolar sistem iflası etnik ziddiyətlər üzərindən ciddi nəzarətin götürülməsinə və onların beynəlxalq maraqları təhdid etməsinə yol açmış oldu. Xüsusən də qlobal geosiyasi dəyişiklik zolağına düşən mürəkkəb etnik regionlarda – Balkan ölkələrində və Qafqazda lokal etnosiyası ziddiyyətlərin kəskinləşməsi onlara beynəlxalq xarakter – dövlətlərərası xarakter vermiş oldu.

Sovet tədqiqatçıları öz əsərlərində “beynəlmiləlləşmə” terminindən istifadə etməyiblər. Onun əvəzində “daxili konfliktlərə xarici müdaxilə” anlayışı işlədilib. Bu ad altında qarşı-qarşıya duran iştirakçılar tərəfindən yaradılan daxili konfliktə digər dövlətin silahlı qüvvələrinin birbaşa müdaxiləsi başa düşülür. Bu cür izah “beynəlmiləlləşmə”dən daha çox “müdaxilə”yə uyğun gəldiyi üçün SSRİ ekspertləri, hətta xüsusi termin – “xarici müdaxiləli daxili konflikt” termini irəli sürmüdürlər. 1997-ci ildə xarici



AKTUAL MÖVZU

müdaxilə baş verən iki konflikt: Konqoda (müdaxilə edən – Anqola ordu-su), Zairdə (müdaxilə edən – Ruanda ordusu) olmuşdur.

Konfliktlərin “beynəlmiləlləşməsi”nə qarşı tətbiq edilən digər anlayışdan biri “**iri hərbi konflikt**” anlayışıdır. Belə bir fikirlə razılaşmaq olar ki, son dərəcə dar mənada izah edilən “**daxili konfliktə xarici müdaxilə**” anlayışının müasir reallığa cavab verməyən daha bir “**iri hərbi konflikt**” de-yimi ilə əvəzlənməsi beynəlmiləlləşmiş konfliktlərin sayının dəqiq müəy-yən edilməsində məhdudiyətlərə gətirir (8.pp.83).

Müasir şəraitdə beynəlmiləlləşmə anlayışı daha geniş məzmun kəsb edir. Etnik konfliktlərin beynəlmiləlləşməsi xarici aktorların daxili-siyasi etnokonfliktlərin dinamikasına bu və ya digər dərəcədə təsir göstərmək, o cümlədən konfliktin nizamlanması və onun idarə olunmasına müdaxiləsi başa düşür.

90-cı illərdən etibarən baş qaldırılmış konfliktlərin təbiəti haqqında belə bir subyektiv fikirlə razılaşmaq olur ki, beynəlmiləlləşmiş daxili konflikt-lər özü də həm beynəlxalq, həm də dövlətdaxili konfliktlərin daha təhlükə-kəlli cizgilərini birləşdirir. İlk öncə qeyd etmək lazımdır ki, müasir etnik konfliktlər sürətli yayılma qabiliyyətinə malikdir. Bunun başlıca səbəbi on-dan ibarətdir ki, beynəlmiləlləşmiş daxili konfliktlər daha geniş geosiyasi qarşışdırmanın tərkib hissəsi hesab edildiyindən onların doğurduğu təhlükə-lər kompleks xarakter daşıyır. Belə ki, 90-cı illərin birinci yarısında dünyanın bir sıra regionlarında xeyli konflikt zonası yaranmışdır və onlara daimi hərbi-siyasi gərginlik və mütəmadi olaraq alovlanan zorakılıq xasdır. Buna misal kimi, Cənub-Şərqi Avropadan Yaxın və Orta Şərqdək uzanan “böhranlar qövsü”nü göstərmək olar. Digər nəhəng konflikt zonası Sudan, Efio-piya, Anqola və s. əraziləri əhatə edir.

Bu cür konfliktlərin daha təhlükəli cəhətlərindən biri onların transmilli (assimetrik) təhdidlərlə – etnik təmizləmə, genosid, terrorizm, narkotiklərin becəriləməsi və yayılması, insan alveri, qeyri-qanuni silah alveri və s. ilə sıx əlaqədə olmasıdır. Bu tip təhdidlər insan hüquqlarının kütləvi şəkil-də pozulmasına və humanitar fəlakətlərə yol açır.

Məhz bu səbəbdən beynəlxalq ictimaiyyət günahsız dinc əhalini bu tip münaqışlərin ağır iztirablarından qorumaq naminə «mütələq suverenlik» ideyasından geri çəkilir və bu siyaseti humanitar müdaxilə vasitəsilə hə-yata keçirir. NATO-nun Balkanlarda preventiv addımları «humanitar müdaxilə» strategiyası çərçivəsində həyata keçirilib. Bu əməliyyat nəticəsin-də NATO Balkanları serb təcavüzündən və genosidindən xilas etdi, etnik sərhədlərin delimitasiyasını həyata keçirdi və orada sülhün bərpasını donor təşkilatlarının inhisarına verdi.

Etnik konfliktlərin genişlənməsi reallığı birbaşa və dolayı iştirakçıların qüvvələrinin konkret nisbətindən və düzülüşündən, maraqlı dövlətlərin si-



AKTUAL MÖVZU

yasətindən və beynəlxalq siyasetin ümumi iqlimindən asılıdır. İngilis nəzəriyyəçisi **Jon Berton “biheyvior”** (davranış) yanaşmasında dövlətdaxili konfliktin beynəlxalq xarakter almasını münaqişə iştirakçıları arasında qüvvələr tarazlığının olmamasında görür. Zəif tərəfin xaricdən yardım alması, üstün tərəfi də analoji addıma sövq edir və nəticədə konflikt genişlənir. Müəllifin fikrinə əsasən, daxili münaqişənin istənilən konkret hadisəsinə onun daxili və xarici aspektlərinin qarşılıqlı əlaqəsi fonunda baxmaq lazımdır (11. pp.78).

Konfliktlərin beynəlmiləlləşməsinə gətirən səbəblərdən biri sülhü mühafizə əməliyyatıdır. Postbipolyar dövrün sülhümühafizə əməliyyatları global geosiyası dəyişiklikliyin ciddi təsirinə məruz qalıb. Əgər soyuq müharebə dövründə beynəlxalq təşkilatların, ilk növbədə isə BMT-nin himayəsi altında keçirilən çoxtərəfli sülhümühafizə qüvvələrinin birtərəfliliyi qismən də olsa gözlənilirdi, hazırda belə əməliyyatlar konflikt bölgəsini əhatə edən strateji regionlara çıxış əldə etmək, yaxud da orada möhkəmlənmək məqsədi güdür. Necə ki, Rusiya postsovət məkanında cərəyan edən konfliktlərdə MDB çərçivəsində sülhümühafizə əməliyyatlarına özünün geosiyasi maraqlarının müdafiə mexanizmi kimi baxır. Qərb isə postkommunist ölkələrindəki konfliktlərdə çoxmillətli sülhümühafizə qüvvələrinin iştirakını məqbul sayır. Belə ki, Qərbdə postsovət regionunda sülhümühafizə aksiyalarının beynəlmiləlləşməsinə daha çox Rusiya üçün həyati müümət sayılan ölkələrdə onun təsirini məhdudlaşdırmağın səmərəli vasitəsi kimi baxırlar.

Bu konsepsiyanın əsasında sadə tezis dayanır: sülhümühafizə rolunu oynayan konflikt zonası üzərində siyasi nəzarəti ələ keçirir və postkonflikt nizamlanması prosesində nəzarətdən əl çəkməyərək, əksinə, onu daha da möhkəmləndirir. Bunu 2008-ci ildə Rusyanın Gürcüstanə hərbi müdaxiləsindən sonra rəsmi Tbilisinin Cənubi Osetiya münaqişəsində sülhümühafizə rolunu Rusyanın inhisarından çıxarıb, ABŞ və Qərb ölkələrinin də qatılacağı ehtimal edilən çoxmillətli koalisiyaya vermək istiqamətdə yürüdüyü siyasetində görmək olardı.

Apardığımız təhlillər belə deməyə əsas verir ki, xarici maraqların toqquşma obyektiñə çevrilmiş etnik konfliktlər aşkar və gizli proteksionist sistemlə mühafizə olunan geopolitik sahədir. Konfliktologiya elmində “**funkşional**” nəzəriyyənin banisi sayılan alman sosioloqu **Georq Zimmel** haqlı olaraq qeyd edirdi ki, yalnız “üçüncü”nün peydə olması ilə çoxplanlı münasibətlərdə müxtəlifliyin dərki, kompromislərin formallaşması qrup həmrəyliyinin yaranması üçün imkanlar açılır.

Etnik konfliktlərin beynəlmiləlləşmə səbəblərini kompleks şəkildə təhlil etməyə cəhd edən R.Stavenhaqen bu səbəblər cərgəsində xaricdə etnik qohumluğu, xarici ideoloji dəstəyi, qayğılı qonşuları, cəlb olunmuş ali döv-



AKTUAL MÖVZU

lətləri, tarixi yükü, etnodemoqrafik balansın dəyişməsini və birbaşa müda-xiləni göstərmişdir (3, səh.160). Bu səbəblər problemin işıqlandırılmasında səmərəli empirik baza rolu oynaya bilər. Lakin müəllifin tədqiqatında konfliktin regional ölçüləri və üçüncü tərəfin fəaliyyəti olduqca məhdud təhlil edilib. Digər tərəfdən, bu tədqiqat işi soyuq müharibə dövründə baş vermiş münaqişələri əhatə etdiyi üçün müasir dövr konfliktlərinə xas olan geosiyasi reallıqları əhatə etmir».

Müasir ədəbiyyatlarda beynəlmiləlləşmiş daxili münaqişələrin tədqiqində bu cür məsələlərə: etnik konfliktlərə xarici müdaxilənin motivləri, sub-yektləri, formaları və onun nəticələrinin beynəlxalq münasibətlər sisteminə təsiri və s. geniş diqqət yetirilir.

Etnik münaqişələrə “xarici müdaxilə” – qonşu dövlətin və dövlətlərin, habelə dövlətlərüstü təşkilatların yeritdiyi siyaset beş motivə görə: humanitar müdaxilə, müdafiə xarakterli müdaxilə, qorumaq məqsədilə edilən müdaxilə, ekoist məqsədlərə görə müdaxilə və ekoist məqsədlərə görə müharibə və s. fərqləndirilir (8, səh.160). Daxili münaqişəyə xarici müdaxilə adı altında diplomatik təşəbbüsələr, iqtisadi yardımın genişlənməsi və iqtisadi sanksiyanın tətbiqi, bu və ya digər formada ya üsyançı qruplara, ya da dövlət qüvvələrinə hərbi yardımın genişlənməsi, həmçinin münaqişə zonasına silahlı qüvvə göndərilməsi və s. başa düşülür. Müdaxilənin bir çox formaları öz strukturuna görə mürəkkəbdir, yəni dövlətlər bir çox sə-bəblərə görə hərəkət edir, lakin bu fəaliyyətin həqiqi motivi daha çox diplomatiya pərdəsi altında gizlədir.

1. Humanitar müdaxilə. Bəzən xarici müdaxilə humanitar düşüncədən, zorakılığın miqyasını azaltmaq cəhdlərindən yaranır. Bu o zaman baş verir ki, münaqişəli tərəflərin davranışları beynəlxalq dəyər və normaları pozur, qarşı duran tərəflərin qəddarlığı ilə müşahidə olunur, habelə genosidə və etnik təmizləməyə gətirir (4, səh.100). Belə hallarda qonşu dövlət və ya dövlətlər, dövlətüstü subyektlər (BMT, ATƏT, Avropa İttifaqı), habelə transmilli səviyyədə subyektlər kimi qəbul edilən QHT-lər, hüquq müdafiə, humanitar təşkilatlar (Sərhədsiz həkimlər, Sərhədsiz jurnalistlər, Qrin-pis) humanitar məqsədlərə görə hərəkət etmək məcburiyyətində qalırlar. Bu fəaliyyətin missiyası münaqişəyə məruz qalmış ölkədə insanların izti-rablarını yüngülləşdirmək və orada sülhü və təhlükəsizliyi bərpa etməkdir.

Bu cür fəaliyyət daha çox xoş niyyət və altruist məqsədlərdən irəli gə-lir. Lakin qeyd etmək lazımdır ki, region dövlətlərinin bu cür vəziyyətlər-dən öz təhlükəsizlik mənafeləri naminə yararlanmaq istəyi də istisna olun-mur. Məsələn, Əfqanistanda münaqişə şəraitinin aradan qalxması onunla həmsərhəd olan region dövlətlərinin milli təhlükəsizlik maraqlarına tam cavab verir.

2. Praktikada elə hallara rast gəlinir ki, qonşu dövlət qaçqınların axını



və hərbi basqınların qarşısını almaq, hərbi əməliyyatların yeni-yeni ərazi-lərə yayılmasına yol verməmək, yaxud da müharibəni dayandırmaq məqsədilə “**müdafiə xarakterli müdaxilə**”yə əl atmalı olur. Bu cür hallarda region dövlətlərinin hərəkət motivi sərf özünümüdafiə adlandırıla bilər. 1982 və 2006-cı illərdə İsrail ordusu Fələstin radikallarını (Hizbullah) ney-trallaşdırmaq məqsədilə Livana daxil olmuşdu. Buraya Türkiyənin İraqın şimalında kurd (PKK-KADEK) terrorçularına qarşı apardığı antiterror kompaniyasını da əlavə etmək olar.

Müdaxilənin bu tipini milli, regional və qlobal təhlükəsizlik düşüncəsi ilə əlaqələndirmək də mümkündür. Belə ki, bir ölkədəki etnik zorakılıq qonşu dövlətlərin etnik müxtəlifliyə malik regionlarında ciddi qeyri-sabitlik yarada bilər. Bu hal, xüsusən də, etnik konfliktlərin beynəlxalq sərhədlər vasitəsilə aşkar yayılması təhlükəsi mövcud olarsa baş verir. Uzun sürən etnik konfliktlərin nəticəsi kimi terrorçu təşkilatlar şəbəkəsi yaranarsa, etnik üsyankarların əlinə kütləvi qırğın silahı keçərsə, onda beynəlxalq müdaxilənin motivləri qlobal təhlükəsizlik mənafelərinə xidmət etmiş olar. Bu tip müdaxilə onu edən ölkənin və ya dövlətlərarası təşkilatlara daxil olan ölkələr qrupunun milli mənafeyi ilə əlaqələndirilir. NATO-nun Əfqanistana, İraqa və Liviyyaya hərbi müdaxiləsi bu təsnifata aid edilə bilər.

3. Xaricdəki etnik soy və ya etnik qohumluq etnik münaqişənin qızışmasına təkan verir. Belə bir vəziyyətdə qonşu dövlətin rəhbərləri digər ölkədə hərbi əməliyyatlarda iştirak edən öz etnik yurdaşlarını qorumaq, ya da dəstəkləmək məqsədilə “qorumaq xatırınə müdaxilə”yə əl atır. Belə hallarda qonşu dövlətin atlığı addımı beynəlxalq hüquq nöqtəyi-nəzərdən sərf özünümüdafiə xarakterli addım kimi xarakterizə etmək mümkün deyil, baxmayaraq ki, həmin dövlət həmişə bəyan edir ki, sadəcə olaraq, öz millətinə mənsub nümayəndələri qoruyur. Serbiyanın Bosniya-Hersoqovinaya, Rusiyanın Gürcüstana hərbi müdaxiləsi buna misaldır.

Bu tip siyasetin transmilli səviyyədə 3 modeli müvcuddur: a) etnik irredentizm siyasəti; b) etnik diaspor siyasəti; c) transmilli etnik təşkilatların fəaliyyəti (1, səh.158).

Etnik irredentizm siyasəti. Etnik irredentizm adı altında dövlət sərhədləri ilə iki və ya daha çox dövlət arasında parçalanmış etnik qrupların birləşdirici və ya yenidən birləşdirici hərəkatı başa düşülür. Belə hallara çox rast gəlinir ki, etnik qrupun yaşadığı areal bir neçə dövlətin ərazisini əhatə edir. 1-ci, etnik qrupun yaşadığı ərazi süni şəkildə parçalana, nəticədə isə yeni dövlət yarana bilər. (1949-1990 Almaniya, Koreya). 2-ci, etnik qrup müxtəlif dövlətlərin ərazisində yaşaya bilər, lakin onların heç birində çoxluq təşkil edə bilməz (kurdrlər). 3-cü, daha geniş yayılmış misal, diasporla bağlıdır. Belə ki, bir dövlətdə üstünlük təşkil edən qrup bir və ya bir neçə



AKTUAL MÖVZU

qonşu dövlətdə etnik azlıq olan “etnik soydaşları”ndan ayrı düşüb. Nəticədə irredentist hərəkatın yaranması üçün əsas yaranır. “İtirilmiş” etnik soydaşlara yenidən qovuşmaq məqsədilə mövcud dövlətlərarası sərhədləri dəyişdirməyə cəhd irredentizmin istənilən forması üçün əsas sayılır. Tarix göstərir ki, qonşu ölkədə etnik qohumlara malik olan etnik azlıq yaşadığı dövləti hakim etnik çoxluq qurupunun siyasi hegemonluq aləti kimi qəbul etməyə başladığı andan etnik irredentizm siyasəti üçün əsas yaranır (5). Bu şəraitdə etnik azlığın çoxluq statusu təşkil etdiyi və siyasi sistemə nəzarət etdiyi qonşu dövlətdə bəzi siyasi dairələr ekspansionist ambisiyalara baş vurmanı və etnik birləşmə tələblərini irəli sürməyi öz siyasi məqsədləri üçün gərəkli saya bilər. Xaricdə yaşayan etnik azlıq və ya onun fraksiyası bu tipli çağırışlara həssas ola bilər ki, nəticədə onların mədəni, iqtisadi və siyasi narazılığı asanlıqla irredentist tələblərə çevrilə bilər.

Cox vaxt dövlətin irəli sürdüyü irredentist tələblər yalnız öz tərkibinə xarici etnik soydaşların daxil olmasını deyil, həm də onların məskunlaşdığı ərazilərin qatılmasını nəzərdə tutur. Bu tələblərin realizəsi beynəlxalq sərhədlərin dəyişdirilməsi mənasını verir. Etnikliklə əsaslandırmış irredentist tələblər nəinki etniklərarası, həmçinin dövlətlərarası müharibələrə gətirə bilər. Keçmiş Yuqoslaviya faciəsinə əsas səbəblərdən biri serb siyasetçilərinin qonşu slavyan dövlətlərinin əraziləri hesabına Büyük Serbiya yaratmaq ideyası olub. Yunanistanın Kipr, Ermənistanın Dağlıq Qarabağ, Macarıstanın Slovakia və Ruminiyada yaşayan macarlara münasibətdə siyaseti irredentist məqsədlərdən qaynaqlanır (9, səh. 35).

Etnodiaspor siyasəti. Diaspor adı altında qəbul edən ölkədə immiqrant mənşəli etnik qruplar nəzərdə tutulur. Onlar doğulduğu ölkə ilə mənəvi və maddi əlaqələr saxlayırlar. İlk olaraq, etnodiaspor icmalar qarşılıqlı müdafiə və öz üzvlərinin yad etnik əhatə şəraitində mədəni, sosial və dini tələbatlarının ödənilməsinə yardım etmək məqsədilə təşkil olunur. Sayına görə iri etnodiaspor icmalar siyasiləşə və öz üzvlərinin kollektiv maraqlarının müdafiəsi məsələsini diqqət mərkəzinə gətirə bilər (məşğulluq sferasına, təhsil və digər iqtisadi imkanlara qeyri-diskriminasiyalı çıxış).

Etnik diaspora doğulduğu ölkənin hökumətinin mənafeyi naminə yaşadığı dövlətin xarici siyasetinə təsir edə bilər. Misal qismində XX əsrin əvvəllərində ABŞ-dakı alman lobbisinin ABŞ-ın Birinci Dünya müharibəsinə daxil olmaması istiqamətində apardığı fəaliyyəti, uzun müddət yunan və erməni icmasının ABŞ Konqresində antitürk fəaliyyətini göstərmək olar.

Transmilli etnodiaspor siyasetinin fəallaşmasına yönələn təşəbbüsələr yalnız miqrantları qəbul edən dövlətlərin hökumətlərindəki, yaxud da diasporun öz daxilindəki fraksiyalardan deyil, həm də miqrantların çıxdığı dövlətin hökumətinin daxilindəki müəyyən siyasi fraksiyalardan irəli gələ bi-

AKTUAL MÖVZU



lər. Əlcəzair hökumətinin 1993-cü ilədək rəsmi siyaseti buna misaldır.

Transmilli etnik təşkilatların fəaliyyəti. Transmilli etnik siyasetin daha bir təzahürü dünyanın müxtəlif ölkələrində filiallara malik qeyri-hökumət etnik təşkilatların fəaliyyəti hesab edilir. Bura Cənub-Şərqi Asiya və Şimali Amerika ölkələrində Çin kapitalı ilə fəaliyyət göstərən transmilli kompaniyalar, Ərəb Şərqində yerləşən ölkələrdə fələstinli qacqınların siyasi təşkilatları, İsrail dövlətinin yaranmasına dək olan dövrdə sionist təşkilatların fəaliyyəti daxildir.

4. Qonşu dövlət digər ölkədə cərəyan edən daxili ixtiashaşlardan mənfiət əldə etmək, regionda iqtisadi, siyasi və hərbi məqsədlərə nail olmaq və mövqelərini möhkəmləndirmək məqsədilə “**eqoist məqsədlərə görə müdaxilə**”dən yararlanmağa çalışırlar. Regional rəqiblər qarşı duran tərəflərə yardımçı olmaqla onların toqquşmasından özlərinin geopolitik maraqları naminə istifadə edirlər. Dəstək-maliyyə yardımının təqdim edilməsi, hərbi ləvazimat və canlı qüvvənin göndərilməsi, maddi-texniki yardımın təmin edilməsi və baza, ya da sığınacaq verilməsi formasında ifadə edilir. Beynəlxalq praktikada elə hallar da mövcuddur ki, bəzi dövlətlər etnik münaqişəyə öz ideoloji baxışlarını yaymaq vasitəsi kimi baxır. Qəzzafinin rəhbərlik etdiyi Liviyanın bir neçə belə münaqişəyə cəlb olunmasından, onun ETA və İRO kimi millətçi ekstremist hərakatlara dəstəyindən, Fillippində Moro üsyənini dəstəkləməsindən, sonra isə Moro rəhbərliyi ilə Filippin hökuməti arasında danışqların təşkilində aparıcı rol oynamasından çox yazılıb. Analoji misal qismində İranın Yaxın Şərqi münaqişəsində oynadığı rolu qeyd etmək olar. Rəsmi Tehran İsrailə qarşı mübarizədə Fələstin radikallarından təşkil olunmuş HƏMAS və Hizbullah kimi terrorçu təşkilatlara maliyyə və silah yardımını göstərməklə məlum regionala islam inqilabını ixrac etməyə cəhd göstərir.

5. Nəhayət, qonşu dövlət daxili nizamsızlıqdan istifadə edib, rəqibinin ərazisinə soxula bilər. Eqoist məqsədlərə görə müdaxilə ilə soxulma arasında fərq ondan ibarətdir ki, birinci vəziyyətdə qonşu dövlət üsyənciləri dəstəkləyir və müharibəni özgə əli ilə aparır. İkinci halda isə qonşu dövlət irimiyyaslı hücum planını özünün hərbi gücünün tətbiqi ilə həyata keçirir. 1970-ci ildə İordaniyada vətəndaş müharibəsinin getdiyi bir vaxtda Suriya bu dövlətə hücum etmişdir. 1980-ci ildə İraqın İrana soxulması da bu kateqoriyaya aid edilə bilər.

Qeyd edilən müdaxilə motivlərinin analizi ümumilikdə münaqişə prosesində “üçüncü tərəfin” iki növ fəallığı arasında fərqi göstərməyə imkan verir. Birinci halda fəallıq yardım etməkdə, digər halda isə vasitəçilik səylərində təzahür edir. Belə ki, çox zaman üçüncü tərəf konfliktə qosularaq bu və ya digər tərəfə müttəfiq qismində konfliktin tamamlanmasına kömək



AKTUAL MÖVZU

edir. Məsələn, ABŞ Birinci Dünya müharibəsinə Üçlər İttifaqına qarşı Antanta tərəfindən daxil oldu. Üçüncü tərəfin fəaliyyətinin bu tipinin mənası tərəflərdən birinə müharibədə qalib gəlməyə, yaxud heç olmazsa, yaxşı nəticəyə nail olmağa kömək etməkdən ibarətdir.

Üçüncü tərəfin partizan davranışını konflikt vəziyyətində tərəflərdən birinin imkanlarını artırı bilər və üstünlük verilən tərəfə rəqibinə ziyan vurmaq, yaxud rəqib tərəfindən bu cür hərəkətlərin azaldılmasına, yaxud onunla saziş bağlamağa kömək edə bilər. Vasisitəciliğin fəaliyyətini üçüncü tərəf iki tərəf arasındaki mübahisəli problemlərin tənzim olunması zamanı kompromis həllə nail olmaq, yaxud hər iki tərəfin olduğu aramsız konflikt davranışına son qoymaq məqsədilə həyata keçirir.

Xarici aktorların müdaxiləsi nəticəsində etnik konfliktlərin beynəlmilələşməsi müxtəlif formalar ala bilər. Müdaxilənin birbaşa və dolayı formaları fərqləndirilir (12, səh.67).

Daxili etnokonfliktə xaricdən birbaşa müdaxilə formalarına ayrı dövlət, həmçinin ayrı beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən beynəlxalq vasitəciliğ, arbitraj və sülhyaratma aid edilir.

Müdaxilənin dolayı formaları xaricdəki etnik soydaşların dəstəklənməsi siyasəti və strateji müdaxilə hesab edilir. Etnik soydaşların dəstəklənməsi siyasetinə haqq qazandıran etnik həmrəylik hissələri dövlətin xarici siyasetinin prioritet istiqamətlərindən hesab edilə (Macarıstanın və Rusyanın öz etnik həmvətənlərinə münasibətdə siyasəti) və ikitərəfli müqavilələrdə təsbit oluna bilər.

Etnik konfliktlərin miqrasiya nəticəsində baş verdiyi və ayrı-ayrı dövlətlərdə etnodemoqrafik tarazlığın dəyişildiyi hallarda, etnik miqrantların mənsub olduğu ölkə miqrantlarının hüquqları ilə əlaqədar beynəlxalq və ikitərəfli səviyyədə narazılıq ifadə edə bilər. Belə ki, Hindistan Şərqi Afrika və Sakit okeandakı (Uqanda, Fici) hindlilərin taleyinə maraq göstərir. Türkiyə və Əlcəzair Qərbi Avropa hökumətləri ilə onların ölkələrindən olan işçi-miqrantların vəziyyətinə toxunan sazişlər bağlayır (3, səh.122).

Etnik konfliktə digər müdaxilə forması olan strateji müdaxilə bir ölkənin digər ölkədəki etnik konfliktə dolayı təsiri kimi xarakterizə edilir, lakin etnik həmrəylik hissələri ilə deyil, dövlət səviyyəsində milli maraqlar anlayışı ilə motivasiya edilir. Məsələn, bir ölkənin hökuməti digər ölkədəki etnik konfliktdən öz maraqlarını realizə etmək və qorumaq məqsədilə istifadə edə bilər. Düşmən dövləti zəiflətmək və parçalamaq məqsədilə daxili etnik konfliktlərdən istifadə edilir.

Bundan əlavə, strateji müdaxilə subdövlət səviyyəsində baş verir. Etnik qrup öz məqsədlərini geosiyasi tranzit zamanı həyata keçirməyə cəhd edir. Bu cür fəaliyyət özünü beynəlxalq siyasetdə etnik faktorun strateji istifa-

AKTUAL MÖVZU



dəsi kimi bürüzə verir. Bu yerdə nüfuzlu alman tədqiqatçısı K.Offenin «daxili azlıq – xarici azlıq deməkdir» ifadəsi yerinə düşür.

Qeyd edildiyi kimi, beynəlmiləlləşmiş daxili (etnik) münaqişələrin əsas təsir hədəfi qonşu dövlətlərdir. Bu təsiri beş kateqoriya üzrə təsnif etmək olar: *qaçqınlar problemi, iqtisadi problem, hərbi problem, sabitsizlik problemləri və dövlətlərarası müharibə* (8, səh.571).

Hər bir konflikt hərbi obyektlərlə yanaşı, qeyri-hərbi obyektləri, o cümlədən dinc mülki əhalini hədəf seçilir. Nəticədə evsiz-eşiksiz insanlar qaçqına, yaxud da məcburi köçgünə çevrilərək, qonşu ölkələrə keçmək məcburiyyətində qalırlar. Nəhəng qaçqın dalğası təbii resurs baxımından məhdud olan ölkələr üçün ciddi iqtisadi problemlər yaradır. Əgər qaçqınlar öz yurdaşlarına mənsub qonşu ölkəyə keçirlərsə, onların vəziyyəti gəldikləri ölkədə soydaşlarını radikallaşdırıb bilər. Ermənistanın işgalçılıq siyaseti nəticəsində öz ata-baba torpaqlarını tərk etmiş azərbaycanlıların qonşu İranə keçməsi orada yaşayan nəhəng azərbaycanlı icmasının Ermənistanın işgalçi siyasetini pisləyən dinc aksiyalar keçirməsinə səbəb olmuşdur.

Yaxın Şərqi münaqişəsindən də analoji misallar gətirmək mümkündür. 1967-ci ildə İsrailin İordan çayının qərb sahilini işğal etməsi nəticəsində fələstinli qaçqınlar İordaniyaya gəlmiş və onların radikal hissələri 1970-ci ildə orada vətəndaş müharibəsinə səbəb olmuşdur. Yerli hökumət vətəndaş müharibəsinin qarşısını almaq məqsədilə radikal fələstinli qruplaşmaları ölkədən xaric etdi. Onların əksəriyyəti Livana sığınaraq, bir neçə il sonra orada növbəti vətəndaş müharibəsi törətdi.

Iqtisadi problem. Daxili münaqişələr regionda ticarət, nəqliyyat, rəbitə, enerji resursları və onların nəqli məsələsində dövlətlər arasında dərinləşmiş geo-iqtisadi əlaqələrə öldürücü zərbə endirir. Azərbaycanda və Çeçenstandakı müharibələr bir müddət Xəzər neftinin daşınması prosesinin həyata keçirilməsinə mane olmuşdur. Əfqanistanda və Tacikistandakı müharibələr Mərkəzi Asiyada ticarəti pozmuş, yüz illər ərzində yaranmış yolları ticarətə bağlamış, ticarət və xarici sərmayələri məhdudlaşdırılmış, nəticədə isə bir çox qruplar narkotika alverinə keçmişlər (6, səh. 32-45).

Hərbi problemlər. Daxili münaqişələr qonşu dövlətlər üçün hərbi problemlər yaratmağa qadirdir. Birinci, qonşu dövlətin ərazisi üsyankar separatçı-terrorçu qrupa logistik dəstək üçün dəhliz qismində istifadə edilə bilər. Pakistan və İrandan əfqan mücahidləri hərbi və ərzaq plasdarmı kimi istifadə edirlər. Sri-Lankadakı tamil separatçıları öz silahlarını Hindistanın Tamil-Nadu ştatından alırlar.

İkinci versiya bundan ibarətdir ki, üsyankar qruplar qonşu dövlətin ərazisindən əməliyyatlar üçün baza, yaxud da sığınacaq qismində istifadə edirlər. Myanmada kxmer üsyancıları qonşu Tailandda qan qardaşlarının



AKTUAL MÖVZU

yaşadıqları ərazilərdə baza yaratmışlar. PKK terrorçuları Türkiyədə öz əməliyyatları üçün Şimalı İraqı bazaya çevirmişlər.

Üçüncüsü, bəzən yerli hökumət ona qarşı çıxan separatçı və terrorçu qrupları və onların bazalarını məhv etmək məqsədilə qonşu dövlətin ərazi-sində antiterror əməliyyatlar aparmaq məcburiyyətində qalır. Dəfələrlə İsrailin hərbi qüvvələri Livan ərazisinə və Fələstin administrasiyasına məxsus Qəzza sektoruna girərək, orada HƏMAS və Hizbulah yaraqlarına məxsus bazalara hava zərbələri endirib. 1995-ci ildə və 2007-ci ildən başlayaraq bugündək Türkiyə Silahlı Qüvvələri kurd terrorçularının hərbi bazalarını məhv etmək məqsədilə antiterror əməliyyatları aparmış və hazırda da bu kompaniyani davam etdirməkdədir.

Sabitsizlik problemləri. Yuxarıda sadalanan bütün səbəblər, heç şübhəsiz, sabitsizlik problemləri qismində qonşu ölkələrə təsir etmək iqtidarındadır. Bu vəziyyəti daha çox beynəlxalq sərhədlər boyunca yerləşən parçalanmış xalqlara aid etmək olar. Çünkü parçalanmış milli qruplar münaqişənin ən yaxşı ötürücüsü hesab edilir. Dünyanın polietnik regionlarında (Qafqaz, Balkan, Yaxın Orta Şərq, Mərkəzi Asiya və s.) münaqişələri ona görə həll etmək mümkün deyil ki, milli problemlər qarşılıqlı olaraq bir ölkədən digərinə keçir.

Dövlətlər arasında müharibə. Qonşu dövlətin ərazisinə sığınmış üsyankar və terrorçu qruplara qarşı hərbi kompaniya dövlətlərarası qarşidurma yarada bilər. Və yaxud, belə bir şəraitdə ərazisi qonşu dövlətlə terrorçu qrup arasında hərbi əməliyyat meydanına çəvrilmiş dövlət öz suverenliyini və ərazisini müdafiə etməyə qalxarsa, analoji vəziyyət yarana bilər.

Heç şübhəsiz, dövlətlərarası etnosiyasi münaqişələrin nəticələri beynəlxalq siyaset və dövlətlərarası münasibətlər sferasına ciddi təsir göstərir. Bütövlükdə etnik konfliktlərin 3 mümkün nəticə tipini göstərmək mümkündür: 1-dinc etnik barışq; 2-dinc etnik ayrılma; 3-konfliktlərin uzun süren mərhələyə daxil olması (1, səh.158). Başqa sözlə, münaqişəli etnik qruplar razılığa gəlib birlikdə yaşamağı davam etdirə, yaxud ayrı yaşamağa başlaya, yaxud da bir-birinə güzəştə getməyərək vəziyyətə nəzarət uğrunda mübarizəni davam etdirə bilər. Bu halların hər birində etnik konfliktlərin nəticələri beynəlxalq münasibətlərə mühüm təsir göstərir.

Etnik barışq. Etnik qruplar öz mübahisələrini dinc və müstəqil həll etmək iqtidarında olarsa (məs; etnoregional muxtariliyatin yaradılması, yaxud genişlənməsi haqqında sazişin əldə edilməsi, narazı etnik azlığın etnik çoxluqla eyni dərəcədə iqtisadi imkanlar və siyasi statusla təmin edilməsi), etnik konflikt xarici ölkələr üçün ciddi problemlər doğurmayaçaq, beynəlxalq vəziyyət dəyişməz qalacaq. Əgər münaqişənin əsas nizamlanma vəsiti danişqlar hesab olunarsa, onun gedişində xarici aktorlar üçüncü tərəf qismində sülh danişqlarına (vasitəçilik, azlıq üçün daha möhkəm təminat-



AKTUAL MÖVZU

ların işlənib hazırlanmasına yardım edilməsi, mümkün konstitusion dəyişikliklər üçün təkliflərin irəli sürülməsi) yardım göstərə bilər. Danışqların bitməsindən sonra beynəlxalq aktorlar yeni regional aktorlarla ticarət sazişlərinin bağlanması yardım edə bilər.

Etnik ayrılma. Bir sıra hallarda münaqişəli etnik qruplar bütün maraqlı tərəfləri razı salacaq yeni konstitusiya qanunu hazırlamaq iqtidarında olmur və müəyyən şəraitdə mövcud hüquqi əlaqələrin qurulması və müstəqil dövlətin yaradılması haqqında qərar qəbul edə bilər. Mədəni ayrılmaya nadir hallarda rast gəlinir, belə ki, etnik coğrafiya həddindən artıq mürəkkəb olduğundan əksər qruplar parçalanmayı öz identikliyinə, regional təsirinə və beynəlxalq siyasetdə çəkisinə təhdid kimi qəbul edir. Çoxmillətli dövlətlərin parçalanması onların süqutu, etnik azlığın setsessiyası, müstəqil dövlətini yaratması və ya digər dövlətlərlə birləşməsi və s. hallarda beynəlxalq sistemdə və dövlətlərərasi münasibətlərdə ən ciddi dəyişikliklər baş verir. Beynəlxalq münasibətlərin subyekti olan digər dövlətlər regional təhlükəsizliyə təhdid edən potensial etnik separatizmə və irredentizmə laqeyd qala bilməzlər. Bu baxımdan çoxmillətli dövlətlərin daxilində ciddi sabitsizlik xarici dövlətlərin müdaxiləsinə yol açır.

Etnik ayrılma bir neçə səbəb ucbatından beynəlxalq ictimaiyyət üçün sadaladığımız bəzi ciddi problemlər doğurur: birincisi, əvvəllər qəbul olunan daxili sərhədlər beynəlxalq sərhədlər qismində tanınmalıdır; ikincisi, xarici dövlətlərin qarşısında dayanan yeni dövlətlə diplomatik əlaqələr yaratmaq, yaxud yaratmamaq məsələsini həll etməlidir; üçüncüüsü, xarici dövlətlər yeni dövlətin beynəlxalq və regional təşkilatlara üzv olması məsələsini həll etməlidir; dördüncüüsü, süquta uğramış dövlətlə əvvəllər bağlanmış beynəlxalq müqavilələrin şərtlərini yenidən nəzərdən keçirmək; beşinciisi, yeni dövlətlə yeni ticarət və maliyyə münasibətlərinin gərəkliyi və inkişafi məsələsi qalxır; altıncısı, bu dəyişikliklərin regional və qlobal sabitliyə təsirini qiymətləndirməyə və müvafiq olaraq daxili və beynəlxalq təhlükəsizlik siyasetini dəyişdirməyə zərurət yaradır.

Konfliktlərin uzun sürən mərhələyə və etnik müharibələrə keçməsi. Daxili siyasi etnik konfliktlərin bu cür inkişaf ssenarisi beynəlxalq sistem və dövlətlərin xarici siyasətləri üçün ciddi problemlər törətməyə qadirdir. Əsas səbəblərdən biri bu cür kəskin etnik konfliktlərin beynəlxalq sərhədlərə yayılması təhlükəsidir. Bu baxımdan etnik münaqişələrin yayılmasının 2 yolu – diffuziya və eskalasiyası güman edilir .

Beynəlxalq diffuziya adı altında bir dövlətin daxilində uzun sürən və davamlı etnik zoraklığın digər dövlətlərdə ciddi konfliktlərin yaranması ehtimalını artırın, həmçinin azlıq qrupuna yoluxma effekti və ideoloji təsiri əks etdirən şərait başa düşülür. Diffuziya çox zaman başqa dövlətlərdə et-



AKTUAL MÖVZU

nik qrupların düşüncə sisteminə təsir göstərən informasiya axınının təsiri nəticəsində baş verir. Bir tərəfdən xaricdəki hadisələr ölkədə hakimiyyətin etnik balansını birbaşa dəyişdirə, mövcud etnik anlaşmanı (müqaviləni) pozə və zorakılığa gətirə bilər (qaçqınlar axını). Digər tərəfdən bir ölkədə etnik konflikt digər ölkədəki etnik qrupların öz tələblərini radikallaşdırmağa sövq edə bilər. Bundan əlavə, bir ölkədə uzun süren zorakı konflikt digər ölkələrdə etnik qrupları öz statuslarının effektli siyasi təminatları barədə yenidən düşünməyə vadar edə bilər.

Etnik konfliktlərin beynəlxalq eskalasiyasına elə hallar aid edilir ki, o zaman etnik konfliktlər bir ölkədə ənənəvi dövlətlərarası ittifaqlar, irredentizm, öz əhalisinin diqqətini daxili problemlərdən digər dövlətlərin probleminə yönəltmək, qonşu dövlətlərin daxili zəifliyini öz mənafeyi üçün istifadə etmək yolu ilə öz orbitinə yeni xarici iştirakçılar cəlb edir. Başqa sözlə, eskalasiya adı altında etnik konfliktin bir ölkədə beynəlxalq konfliktin detonatoru rolu oynayacağı şərait dərk edilir. Daxili-siyasi etno-konfliktlərin həm diffuziyası, həm də eskalasiyası nəinki bu konfliktə cəlb olunmuş etnik qruplar və mərkəzi hökumət üçün, eləcə də digər dövlətlər və bütün bir region üçün dağdıcı nəticələrə gətirə bilər.

Nəticədə bu qənaətə gəlirik ki, etnik konfliktlərin beynəlmilləşməsi hər bir konfliktin özü üçün müxtəlif cür nəticələr doğura bilər:

- a) xarici müdaxilə ucbatından konfliktin kəskinləşməsi baş verə bilər;
- b) xarici maraqların müdaxiləsinin nəticəsi kimi konflikt uzana bilər;
- v) beynəlxalq qayğı və təzyiq nəticəsində konfliktin yumşaldılmasına nail oluna bilər;
- q) vasitəçilik, yaxud xarici qüvvələrin müdaxiləsi nəticəsində konflikt iştirakçıları arasında barışq əldə oluna bilər;
- d) konfliktin inversiyası, başqa cür desək, etnik konflikt xarici partnyorların xüsusi maraqları ilə bağlı qeyri-etnik ola bilər, ümumiyyətlə isə digər növ konfliktə çevrilə bilər (məsələn, 2003-cü ildən bugündək İraqda cərəyan edən hadisələr).

NƏTİCƏ

Məqalə etnik konfliktlərin beynəlmilləşməsindən bəhs edir. Müəllif etnik konfliktlərin beynəlmilləşməsinə gətirən səbəbləri, xarici müdaxilənin motivləri və formaları, qonşu dövlətlər üçün doğurduğu problemləri araşdırır. Bu tip konfliktlərin polietnik regionlar üçün təhlükəli nəticələr doğurmaq iqtidarında olmasını əsaslandırmışa çalışır.

ƏDƏBİYYAT

1. Аклаев А. Р. Этнополитическая конфликтология. Анализ и менеджмент: (Учебное пособие), Москва, Дело, 2005
2. Родольфо Ставенхаген. Этнические конфликты и их воздействие на меж-



дунарное сообщество. МЖСН, № 24, 98. Стр.155-162.

3. Дмитриев А.В. Миграция: конфликтное измерение. Научное издание. Монография, Альфа Москва
4. Кулагин В. М. Международная безопасность. Учебное, пособие для вузов. - Москва, Аспект Пресс, 2006
5. Колесов В.А., Трейвиш А. И. Этнические ареалы современной России: сравнительный анализ риска национальных конфликтов. Полис, № 7, 1997.
6. Малышева Д. Конфликты на юге СНГ и на Ближнем и Среднем Востоке. (сравнительный анализ) Мировая экономика и международные отношения, № 10, 1995.
7. Платонов Ю. Этнический фактор: психология и geopolитика. Москва, Аспект Пресс, 2002
8. Michael E.Brown. "The causes and regional dimensions of international conflict". Cambridge, MA, 1996
9. Chazan N. Irredentism and International Politics. Boulder, CO: Lynne Rienner, 1991
10. Esman M. Ethnic actors in international politics // Nationalism and Ethnic politics. 1995
11. Gurr T. R. Minorities at risk: a global view of ethnopolitical conflicts. Washington, DC. USIP Press, 1993
12. Lake D. A. and Rothschild D. The international spread of ethnic conflict: fear, diffusion and escalation. Princeton, NJ Princeton University Press, 1998

РЕЗЮМЕ ИНТЕРНАЦИОНАЛИЗАЦИЯ НАЦИОНАЛЬНЫХ КОНФЛИКТОВ З. НАДЖАФОВ

Эта статья посвящена интернационализации этнических конфликтов. В своей статье автор анализирует причины интернационализации конфликтов, мотивы и формы внешнего вмешательства и проблемы создаваемые для соседних государств. Автор стремится обосновать опасные последствия оказываемые этими конфликтами на состояние дел в полиэтнических регионах.

SUMMARY INTERNATIONALIGATION OF THE ETHNIC CONFLICTS Z. NAJAFOV

This article deducated to the problems of internationalization of the ethnic conflicts. Author analyses the reasons of ethnic conflicts' internationalization , motives and forms of foreign interventions and problems arised for neighbouring states and tries substantiate that such conflicts may result in dangerous consequences for entire poliethnic regions.



DÖYÜŞ HAZIRLIĞI

MAYE PARTLAYICILAR VASITƏSİLƏ TANK ƏLEYHİNƏ XƏNDƏKLƏRİN QƏFİLDƏN HAZIRLANMASI

Polkovnik-leytenant İlkin Məhərrəmov

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: torpaqda partlayış, ən aşağı müqavimət xətti(AMX), tank əleyhinə xəndək, maye partlayıcı maddə, xətti atımlar, tank əleyhinə xəndək tələsi.

Ключевые слова: взрывание грунта, линия наименьшего сопротивления (ЛНС), противотанковый ров, жидкие взрывчатые вещества, заряд линейный, ловушка из противотанковых рвов.

Keywords: ground demolition, the lowest resistance line (LRL), antitank ditch, liquid explosive, linear charges, antitank ditchtrap.

E-mail: Meherremov_Ilkin@box.az

Dünyada baş verən qlobal və lokal müharibələrin təcrübəsi göstərir ki, döyüş əməliyyatlarının gedisində mühəndis maneələri, eləcə də istehkam (fortifikasiya) qurğuları bəzən həllədici rola malik olur. Bu iki mühəndis təminatı təyinatına görə bir-birindən fərqli olmasına baxmayaraq, ölkəmizin mövcud işgal vəziyyəti və dərinlikdə döyüş əməliyyatları aparma ehtimalı nəzərə alınıqdır, həmin mühəndis qurğularının hazırlanması mövzusu bu gün də aktualdır. Onların qurulmasını asanlaşdırmaq və yaradılmasının gözlənilməzliyi (qəfilliyini) təmin etmək baxımından, maneələrin və istehkam qurğularının partlayış üsulu ilə qurulması daha effektivdir.

Haqqında bəhs edilən üsul, ölkə ərazisinin müdafiə hazırlığını sülh dövründən təmin etməklə yanaşı, həmin ərazidə yerləşən təsərrüfatların, əhalinin və texnikanın yerdəyişməsinə və fəaliyyətinə məhdudiyyət yaratmır.

Birinci mərhələdə hazırlanacaq qurğuların çox az məsrəfli və aşınmaya qarşı düzümlü olması, eləcə də mülki əhali və digər canlılar üçün heç bir təhlükə törətməməsi, təklif olunan üsulun ən üstün cəhətlərindəndir.

Müasir dövrün tələblərinə uyğun olaraq, elm və texnologiya sürətli inkişaf edir. Bu inkişaf ümumibəşəri elmin, onun yaradıcılıq və sintezetmə qabiliyyətinin vəhdəti ilə baş verir.

Hərb işinin ölkənin yaşamasının qaranti olması ilə əlaqədar olaraq, bu sahənin təkmilləşdirilməsi istiqamətində qazanılan hər bir uğur ümumilikdə böyük əhəmiyyət kəsb edir.

Dövrün tələbinə uyğun olaraq, hərbi fəaliyyət meydanında qəfilliyi və

DÖYÜŞ HAZIRLIĞI



gözlənilməzliyi təmin etməklə tank əleyhinə xəndəklərin hazırlanması işində maye partlayıcıların müxtəlif növlərinin istifadə edilməsi yeni perspektivlər açacaqdır.

Bu metod başqa formalarda bəzi ölkələrin mülki sektorunda geniş tətbiq edilir. Xüsusən, sərt iqlim şəraiti olan ərazilərdə yeraltı karbohidrat (neft, qaz və.s.) borularının çəkilməsi üçün xəndəklərin açılması işində özünü tam doğrudur.

Sühl dövründə, eləcə də təhdid dövründə və ya bilavasitə müharibə başlandıqdan sonra, ölkəmizin dərinliyində düşmənin tank və digər texnikalarının hərəkətinə mane olmağı, bununla da həmin qüvvələrin ləngidilməsi, bizim qoşunlar üçün əlverişli istiqamətə yönəldilməsi və atəş vasitələri ilə məhv edilməsi üçün qurulması zərurəti vardır.

Əgər biz sühl və ya təhdid dövründə tank əleyhinə xəndəklərin hazırlanmasını ənənəvi üsulla həyata keçirəcəyiksə, xəndəklər böyük ərazini əhatə edəcəyi üçün aşağıdakı neqativ təsirlərlə qarşılaşacaqıq: yollara, kommunika-siya qurğularına və meliorasiya obyektlərinin normal fəaliyyətinə maneə yaratması ilə; kəsişdiyi bütün ərazilərdə hərəkətin tam və ya qismən məhdudlaşdırılması ilə; iqlim təsirləri altında, xüsusən, düzənlik ərazilərdə yağıntıları-n və küləklərin təsiri ilə; qısa müddətdə dolaraq yararsız vəziyyətə düşmə ehtimalı ilə; təcavüzkar dövlət tərəfindən əvvəlcədən aşkar edilərək əks-tədbirlər görülməsi və bununla da demək olar ki, hərbi cəhətdən heç bir üstünlük qazandırmaması ilə; qurulduğu zolaqlardakı kənd təsərrüfatı və sənaye ob-yektlərinin işinə mənfi təsir göstərməklə, eləcə də müəyyən bir ərazi kəsimini tam təcrid etməklə həmin rayon üçün iqtisadi cəhətdən ciddi zərərlər törə-dəcəyi ilə.

Maye partlayıcı maddələrlə hazırlanan xəndəklər isə yuxarıda göstərilən çatışmazlıqların heç birinə yol açmadığı kimi, bir neçə həllədici üstünlüyü də malikdir: iqtisadi cəhətdən səmərəlidir; heç bir təsərrüfat və sənaye obyektinə zərəri yoxdur və onların fəaliyyətini məhdudlaşdırır; əvvəldən hazırlanmış müdafiə planlarına əsasən kompleks müdafiə tədbirlərinin bir hissəsi olmaqla, bir-neçə müxtəlif istiqamətlərdə və bir neçə sıradə hazırlanara bilər; partlayış keçirildiyi anda düşmən texnikasını və canlı qüvvəsini məhv edəcək; qəfilliyi tam təmin edir; çox böyük əraziləri əhatə edir; maskalanmasına ehtiyac yoxdur; tankları və digər texnikaları “tələ”yə sala bilər; çox qısa zamanda birinci hazırlıq dərəcəsinə gətirilə bilər; ölkənin ehtimal olunan bütün tank hücumu istiqamətlərində qurula bilər; sıradan çıxaraq tam yararsız vəziyyətə düşmə ehtimalı azdır.

Partlayıcı maddə atımının miqdarının hesablanması. Tank əleyhinə xəndəklərin maye partlayıcılarla hazırlanması zamanı onun miqdarının hesablanması üçün aşağıdakı düsturdan istifadə edilməsi, alınmış nəticənin



DÖYÜŞ HAZIRLIĞI

verilmiş partlayıcı maddə növünün trotil ekvivalentliyi əmsalına vurulması məqsədə uyğundur.

Xəndəklərin (səngərlərin) açılması üçün partlayıcı maddə (PM) atımlarının hesablanması düsturu:

$$C_u = KM_u h^2 \quad [2.158]$$

C_u - uzadılmış 1m uzunluğunda atımın çəkisi, kilogramla;


K- torpağın (qruntun) növündən asılı olan xüsusi əmsal (xüsusi cədvəldə verilir) [2.160];

M_u - partlayış təsirlərindən asılı əmsal (xüsusi cədvəldə verilir) [2.161];

h- ən aşağı müqavimət xətti (AMX), metrlə.

Ani təsirli maneələrin üç hazırlıq dərəcəsində hazırlanması məqsədə uyğundur.

Üçüncü hazırlıq dərəcəsi. Əvvəlcədən təyin olunmuş istiqamətdə və uzunluqda, torpağın növündən asılı olaraq lazımi dərinlikdə (orta hesabla 1,4-1,75 m) tranşey qazılır. Həmin tranşeyə plastik (polietilen, kompozit və s.) borular yerləşdirilir və bir-birinə calanır. Xəndəyin başlanğıc və axırıncı nöqtələrində olmaqla iki çıxış – “doldurma yuvası” hazırlanır. Bundan sonra torpaq öz yerinə tökülməklə tranşeylər doldurulur. Həmin boruların keçdiyi ərazilərdə həyat öz normal axarı ilə davam etdirilir.




ŞƏKİL 1. Maye partlayıcılarla hazırlanan, anidən tank əleyhinə xəndək yaratma qurğusunun ümumi görünüşü

İkinci hazırlıq dərəcəsi. Bu hazırlıq dərəcəsinə həmin maneənin tətbiq olunma ehtimalı və ya ehtiyacı yarandığı anda belə keçilir: maneə maye partlayıcı maddə (PM) ilə doldurulur (PM-in növündən asılı olaraq hər 100 metrə 800-1200 litr olmaqla); nəzərdə tutulmuş konstruksiyaya uyğun olaraq torpaq səthindən yuxarıda yerləşən doldurma başlıqları çıxarılır; partlayış şəbəkəsi qurulur, amma nəzarətsiz partlayışın baş verməməsi üçün detonatorlar partlayış yuvacığına salınmadan təhlükəsiz şəkildə şəbəkəyə qoşulur; elektrik partlayış şəbəkəsi güc mənbəyinə qoşulmur; bütün fəaliyyətlər ciddi maskalanma şəraitində düşməndə yanlış təsəvvür yaratmaqla icra edilir (məsələn: ağac əkilməsi və s.); maneə mühafizə altına alınır.

DÖYÜŞ HAZIRLIĞI



Şəkildə içməli su maşını adı ilə maskalanmış maye partlayıcı maddə maşınınından qurğunun doldurulması göstərilmişdir.




ŞƏKİL 2. Maye partlayıcılarla hazırlanan anidən tank əleyhinə xəndək yaratma qurğusunun doldurulması

Birinci hazırlıq dərəcəsi

Bu hazırlıq dərəcəsinə bilavasitə düşmən yaxınlaşduğu zaman keçilir. Həm də işlər elə yerinə yetirilməlidir ki, qurğu “Atəş” komandasının icra edilməsinə tam hazır olsun və bu hazırlıqdan sonra heç bir aralıq fəaliyyətlərə, yoxlama-nəzarət işlərinə və s. ehtiyac qalması.

Maneədən istifadə

Ərazi tor formasında 3-cü hazırlıq dərəcəsində olan “atım boruları” (AB) ilə təchiz edilir. Boruların uzunluğu, xanaların ölçüləri və s. real ərazidən, öz qoşunlarımızın və düşmənin imkanlarından asılı olacaqdır. Maneənin ölçüləri bir neçə kilometrə qədər ola bilər;




ŞƏKİL 3. Maye partlayıcılarla hazırlanan anidən tank əleyhinə xəndək yaratma qurğusunun tor şəklində qurulması variantı


Düşmən texnikası taktiki məqsədlə lazım olan yaxınlığa buraxılır. Bu zaman anı partlayışla bir-birindən təcrid edilir. Sonra tankvuran, raket, artilleriya silahları ilə tam məhv edilir. Bu da hücumun qarşısını almazsa, dərinlikdə həm təkrar-təkrar törədilən partlayışların, dağıdıcı təsiri, həm də tank əleyhinə xəndək tələlərinə salınaraq müvafiq atəş vasitələri ilə tam məhv edilir.



DÖYÜŞ HAZIRLIĞI



ŞƏKİL 4. Düşmən tanklarının hazırlanmış sahədə əlverişli məsafələrə buraxılması, – **düşmən tanklarının işarəsi**



ŞƏKİL 5. Düşmənin hazırlanmış sahədə tank əleyhinə “tələ”yə salınaraq məhv edilməsi, – partlayışın icra olunduğu hissələrin işarəsi

Maye partlayıcı maddələrdən istifadə etməklə istehkam (fortifikasiya) qurğularının hazırlanması. Ölkənin müdafiəsini dərinlikdə təşkil etmək zərurəti, eləcə də xüsusi əhəmiyyətli obyektləri bir istiqamətdə və ya dairəvi müdafiə etmək ehtiyacı yaranarsa, yuxarıda göstərilən üsulla səngərlər də qismən hazırlanıla bilər. Bu iş üçün yumşaldıcı və ya tullayıcı atımlardan istifadə etmək məqsədə uyğundur.

Qarşidakı vəzifəyə uyğun olaraq müəyyən hallarda, xüsusən də qoşunların geri çəkilməsi və ya oynaq (manevr) müdafiə nəzərdə tutulan rayonlarda, atıcı səngərlərinin əlaqə səngərləri (tranşeylər) formasında partlayış üsulu ilə anidən yaradılması həyata keçirilə bilər.

Xüsusi əhəmiyyətli obyektlər və digər məntəqələrdə isə həmin obyekt və qurğuların zərər görməməsi üçün yumşaldıcı atımlardan istifadə edilməsi da-ha münasibdir.

DÖYÜŞ HAZIRLIĞI



Bu işlərin də görülməsi ardıcılılığı tank əleyhinə xəndəklərin hazırlanması ilə eynidir. Bu halda dəyişən yalnız atımın miqdarı, basdırılacaq boruların diametri və basdırılma dərinliyi olacaqdır.

Iqtisadi səmərəlilik. Respublikamızda, eləcə də sərhədyanı və işğal edilmiş zonalarda istifadəyə yararsız, qeyri-münbit ərazilər demək olar ki, yoxdur. Hətta ən əlverişsiz sayılan dağlıq yerlər, qeyri-məhsuldar torpaqlar belə əkin-biçin üçün yararlıdır.

Ölkə ərazisinin müdafiəyə hazırlanması, xüsusən də qərb və cənub-qərb istiqamətləri boyu dərinlikdə qabaqlayıcı tədbirlərin görülməsi öz növbəsində müdafiə səngərlərinin və maneələrin hazırlanması məsələsini aktuallaşdırır.

Lakin bu zaman böyük ərazilərdə qazıntı işlərinin aparılması orada iqtisadi faydalılığı çox azaldacaq və hətta sıfır endirəcəkdir.

Həmin ərazilərin göstərilən metodla əvvəldən işlənib hazırlanması isə, qısamüddətli məhdudiyyətdən sonra, döyüş fəaliyyətlərinin başlanmasına qədər, tamamən əvvəlki qaydada istismar edilməyə imkan verəcək, sənaye, kənd təsərrüfatı, meliorasiya, kommunikasiya və s. işlərin görülməsinə heç bir məhdudiyyət yaratmayacaq. Bu da metodun ən böyük iqtisadi səmərəliliyi deməkdir.

Birinci mərhələdə (3-cü hazırlıq dərəcəsində) qurğuların hazırlanmasının məsrəfi ənənəvi üsula nisbətən daha əlverişsiz görünən də, burada əlavə qulluğa, mövsümi şəraitin və iqlimin zərərli nəticələrinin aradan qaldırılmasına ehtiyac duyulmaması iqtisadi cəhətdən dəfələrlə səmərəli olacaqdır.

Hərbi cəhətdən səmərəlilik. Müdafiəyə hazırlıq və ya döyüş fəaliyyətləri zamanı müdafiəyə keçmək vaxt və böyük resurslar tələb edir. Çox vaxt isə döyüş fəaliyyətləri hazırlıqsız müdafiə ilə əlaqədardır. Belə halların istisna edilməsi üçün müxtəlif ssenarilər üzrə maneələr sisteminin və istehkam (fortifikasiya) qurğularının qismən qurulması, vaxt və resurslar baxımından komandirlərə (komandanlara) böyük üstünlük qazandıracaqdır.

Qurğuların, xüsusən də maneələrin qəfildən yaradılması düşməndə çəşqinqılığa və planlarının pozulmasına səbəb olmaqla, qarşı tərəf üzərində əməliyyat üstünlüyünü təmin edəcəkdir.

NƏTİCƏ

Mühəndis maneələrinin və istehkam qurğularının maye partlayıcılarından istifadə etməklə qurulması metodu hər cür hava şəraitində, donmuş, yaş və quru torpaqda, düşmən üçün gözlənilmədən və bir anda tank əleyhinə xəndəklərin və tranşey tipli səngərlərin hazırlanmasına imkan yaradır.

Bahalı texnikanın istifadəsini tələb edən işləri asanlaşdırır, vaxt itkisinin qarşısını alır, şəxsi heyəti əldən salır, gözləmə dövründə (3-cü hazırlıq dərəcəsi) kənd təsərrüfatı, sənaye və kommunikasiya obyektlərinin işini məhdudlaşdırır.



DÖYÜŞ HAZIRLIĞI

Metod hərbi cəhətdən böyük üstünlüləklər yaradır, eyni zamanda iqtisadi cəhətdən də səmərəlidir.

Bu tətbiq üsulunun effektliyinin və digər göstəricilərinin hesablanması üçün müxtəlif tərkibli maye partlayıcılarla bir neçə sınaq keçirilərək dəqiqlicrübi nəticələr əldə edilməsi təklif olunur.

ƏDƏBİYYAT

1. Гребенюка В. А., Пыжьянова Я. С., Ерофеева И. Е. Справочник по горнорудному делу., Москва, Недра, 1983
2. Руководство по подрывным работам. Воениздат, МО СССР Москва, 1969
3. Матвейчук В.В., Чурсалов В. П. Взрывные работы. Учебное пособие. Москва, Академический Проект 2002
4. Mühəndis maneələrinin qurulması və dəfə edilməsi üzrə əsasnamə. SQ ƏBİ MX, Bakı, 2009

**РЕЗЮМЕ
ПОДГОТОВКА И МГНОВЕННОЕ УСТРОЙСТВО
ПРОТИВОТАНКОВЫХ РВОВ С ПРИМЕНЕНИЕМ ЖИДКИХ
ВЗРЫВЧАТЫХ ВЕЩЕСТВ
И. МАГЕРРАМОВ**

В статье выдвигаются предложения по применению жидких взрывчатых веществ, с целью создания взрывным способом инженерных заграждений и траншей, в неожиданных моментах и местах для противника. Предлагаются варианты оборудования данных заграждений.

**SUMMARY
THE PREPARATION OF INSTANTLY FOUNDED ANTI-TANK
DITCHES BY APPLYING LIQUID EXPLOSIVES
I. MAHARRAMOV**

In the article it has been explained the way of construction of anti-tank ditches and trenches by the explosive method. It has been proposed the setting for the enemy at unexpected time and place with the blasting method of engineering obstacles by using the liquid explosives. It has been also proposed the versions of obstacles that arise suddenly.



YERÜSTÜ DÜŞMƏN OBYEKTLƏRİNİN KOORDİNALARININ OPERATİV TƏYİN EDİLMƏSİ

Polkovnik Elşən HƏŞİMOV – texnika elmləri namizədi, dosent,

Azad BAYRAMOV – fizika-riyaziyyat elmləri doktoru, professor,

Binnət XƏLİLOV – müəllim

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: pilotsuz uçan aparat, yerüstü obyekt, fotoqrammetriya, hədəfin koordinatları.

Ключевые слова: беспилотный летательный аппарат, наземный объект, фотограмметрия, координаты цели.

Keywords: pilotless vehicle, ground object, photogrammetry, target coordinates.

E-mail: hasimovel@gmail.com

Ərazinin taktiki xüsusiyyətlərindən bacarıqla istifadə etmək silah və döyüş texnikasının daha yüksək effektivliklə tətbiqinə, manevrin gizliliyinə və düşmən atəşindən müdafiəyə imkan yaradır. Ərazinin xüsusiyyətləri isə onun relyefi, yerli cisimlər və digər coğrafi obyektlərlə müəyyənləşdirilir.

Ərazinin topoqrafik elementləri haqqında məlumat (onların koordinatları və qarşılıqlı mövqeləri, ölçüləri və s. digər kəmiyyət və keyfiyyət xüsusiyyətləri) əldə etməyin əsas mənbələrindən biri topoqrafik xəritələr və ya coğrafi informasiya sistemləridir. Bundan başqa, xəritədə öz əksini tapmayan və dəyişikliklərə məruz qalmış elementlər də xüsusi taktiki əhəmiyyətə malikdirlər. Belə ki, bu elementlər ərazinin taktiki xüsusiyyətlərinə çox böyük təsir göstərir. Xəritədə öz əksini tapmayan belə obyektlər haqqında əsas məlumat mənbəyi döyüş zamanı əldə edilən aerofotoşəkillərdir. Bu şəkillər sonradan yüksək dəqiqlikli silahların naviqasiya sistemlərində, məsələn, müxtəlif növ korrelyasiya-ekstremal naviqasiya sistemlərində istifadə edilməklə görünməyən düşmən hədəflərinin vurulması üçün tətbiq edilə bilər [1].

Düşmənin hərəkətdə olan qoşun hissələrinin müşahidəsi və xüsusilə, koordinatlarının operativ təyin edilməsi hərb sahəsində ən önəmli məsələlərdən biridir [2]. Büyük maneələr (meşə massivi, hündür təpə, dağlar və s.) bu problemi daha da qabartmış olur və pilotsuz uçan aparatların (PUA) tətbiqinin vacibliyinə zəmin yaradır [3,4]. PUA, əsasən də pilotsuz təyyarələr kəşfiyyat xarakterli müşahidə işlərində çox geniş tətbiq olunur [5]. Ona görə də hərə-



DÖYÜŞ HAZIRLIĞI

kətdə olan obyektlərin koordinatlarının operativ olaraq təyin edilməsi məsələsi ən aktual məsələlərdən biridir. Bunun üçün isə fotoqrammetriya üsullarının tətbiqi çox vacibdir.

Təqdim edilən məqalədə çoxpərli PUA-dan istifadə etməklə fotoqrammetrik üsullarla hərəkətdə olan və birbaşa müşahidəsi mümkün olmayan yerüstü obyektlərin, düşmənin qoşun hissələrinin və hərbi texnikanın dəqiq və operativ koordinatlarının təyin edilməsinin optimallaşdırılması məsələsinə baxılmışdır. Müəyyən olunmuşdur ki, real zaman rejimində video təsvirdən istifadə etməklə müşahidə olunan yerüstü obyektlərin və ya düşmən hədəfinin koordinatlarının təyin edilməsi məsələsi perspektiv sayila bilər.

PUA VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİ

Müasir dövrdə geoməkan məlumatlarının əldə edilməsi üçün PUA-lar vasitəsilə yerinə yetirilən aerofotoçəkiliş üsullarının tədqiqi olduqca aktualdır. Geodeziya ölçü alətlərinin, aerofotoaparatların, yüksəklik lazer skanerlərinin, peyk çəkiliş sistemlərinin geniş inkişaf tapmasına baxmayaraq, kiçik ərazilərin qısa müddətdə xəritələşdirilməsi istiqamətində boşluğu son zamanlar böyük maraq doğuran və inkişaf tapan PUA-lardan istifadə etməklə doldurmaq olar.

Beynəlxalq Pilotsuz Nəqliyyat Sistemləri Təşkilatının verdiyi məlumata görə dünyada 52 ölkədə, o cümlədən Azərbaycanda, PUA istehsal olunur [6]. Buna baxmayaraq hərbi məqsədlər üçün PUA-nın istehsalı məhdud sayda şirkətlərə həvalə edilir. Mülki təyinatlı PUA-lar əsasən polis nəzarəti, fəvqəladə hallar zamanı əraziyə nəzarət, ekoloji monitorinq, yerüstü kommunikasiya obyektlərinin monitorinqi, dövlət sərhədinin mühafizəsi, aerofotoplanlama, xəritələşdirmə, üçölçülü modellərin qurulması məqsədilə tətbiq edilir.

PUA – ekipajı olmayan, yəni pilotlar tərəfindən idarə olunmayan kiçik ölçülü uçuş aparatıdır. PUA-lar planer, təyyarə, helikopter və çoxpərli rokopter tipli olurlar. Onların müxtəlif parametrlərinə görə təsnifatı cədvəl 1-də verilmişdir. Şəkil 1-də isə PUA-ların bir neçə növü göstərilmişdir.



Mühərrikin mövcudluğu	Aerostatiklik növü	Aerodinamik növü		
		Elastik qanadlı	Bərkidilmiş qanadlı	Fırlanan qanadlı
Mühərriksiz	Aerostatlar	Mühərriksiz çox yüngül aviasiya aparatlarının ana-loqları (paraplanlar, deltanplanlar və s.) və hava ilanları (çərpə-lənlər)	Planerlər	-

DÖYÜŞ HAZIRLIĞI



Mühərrikli	Dirijabllar	Mühərrikli çox yüngül aviasiya apa- ratlarının ana- loqları (parap- lanlar, delta- planlar və s.)	Təyyarə tipli PUA	Helikopter və kvadrokopter tipli PUA
------------	-------------	---	----------------------	--

CƏDVƏL 1. PUA-LARIN TƏSNİFATI



ŞƏKİL 1. PİLOTSUZ ÜÇUŞ APARATLARI:

- a) təyyarə tipli;
- b) helikopter tipli;
- c) çoxpərli kopter tipli;
- d) təyyarə-helikopter, qarışq tipli;
- e) "quşun qanadı", nanorobot tipli.



DÖYÜŞ HAZIRLIĞI

Azərbaycan Respublikasında artıq bir neçə ildir ki, təyyarə tipli PUA-lar istehsal olunur və ordu tərəfindən müxtəlif məqsədlər üçün - komanda məntəqəsinə və zərbə vasitələrinə hədəf haqqında məlumatların verilməsi, döyüş vaxtı düşmən haqqında kəşfiyyat məlumatları əldə etmək, düşmənin radio-elektron vasitələrini zərərsizləşdirmək, siqnalları öturmək və s. istifadə edilir (şəkil 2) [3,4,7,8].



ŞƏKİL 2. MÜASİR ŞƏRAİTDƏ PUA-nın HƏLL ETDİYİ MƏSƏLƏLƏR

Lakin mülki təyinatlı PUA-ların Azərbaycanda istehsalı hələdə mövcud deyildir. Nümunə kimi, şəkil 3-də və cədvəl 2-də Rusiyada istehsal olunan helikopter tipli çoxpərli PUA və onun xüsusiyyətləri göstərilmişdir.

Cədvəl 3-də təyyarə və çoxpərli kopter tipli PUA-ların müqayisəli müsbət və mənfi cəhətləri göstərilmişdir.



ŞƏKİL 3. HELİKOPTER TİPLİ ÇOXPƏRLİ PUA

DÖYÜŞ HAZIRLIĞI



1	Maksimal uçuş hündürlüyü	2500 m
2	Uçuş hündürlüyü	300 m
3	Maksimal sürət	50 km/saat
4	Uçuşun kreyser sürəti	25 km/saat
5	Uçuş müddəti	30 dəq
6	Çəkisi	7,3 kq
7	Qaldırılan yük, məsləhət görülən	2 kq
8	Maksimal qaldırılan yük	5 kq
9	İnformasiyanı göndərmə uzaqlığı	15 km
10	Ölçülər	670 mm
11	Təyin olunan marşrut üzrə avtomatik rejimdə uçuş	+
12	İki müstəqil yazan aparat	+

**CƏDVƏL 2. RUSİYADA İSTEHSAL OLUNAN HELİKOPTER TİPLİ
ÇOXPƏRLİ PUA-NIN XÜSUSİYYƏTLƏRİ**

	Təyyarə tipli PUA	Çoxpərli kopter tipli PUA
Uçuş hündürlüyü	0,5 – 10 km	0 – 3 km
Sürət	> 100 km/saat	0 – 50 km/saat
Asılı vəziyyətdə qalma	yoxdur	malikdir
ölçmə qabiliyyəti		
Səs-küyü	yüksək	çox alçaq
Qiyməti	1 mln. ABŞ dollarına qədər	1000 – 3000 ABŞ dolları
Radarda görünmə xassəsi	görünür	görünmür


CƏDVƏL 3. PUA-ların MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ



DÖYÜŞ HAZIRLIĞI

Buradan belə nəticəyə gəlmək olar ki, hərbi taktiki kəşfiyyat əməliyyatlarda çoxpərli kopter tipli PUA-lardan istifadə etmək daha sərfəlidir: onu radarlar görmür, səssizdir, bir neçə yüz metr hündürlükdə gözlə görünmür, xeyli ucuzdur, bir nöqtədə asılı vəziyyətdə durub ölçmə qabiliyyətinə malikdir.

Qeyd edək ki, cədvəl 1-də göstərilmiş PUA-lardan təyyarə, helikopter və çoxpərli kopter (kvadrokopter, oktokopter, heksakopter və s.) tipliləri istehsalatda daha geniş tətbiq tapır. Bu, şəkil 4-də verilmiş diaqramdan da görünür. Onlardan hərbi əməliyyatlarda istifadə etməklə kifayət qədər yüksək nəticələr əldə etmək mümkündür [13,14].



ŞƏKİL 4. Müxtəlif növ pilotsuz uçuş aparatlarının 2010-cu ildə istifadə statistikası (UVS International məlumatına görə):

N – PUA-ların sayı; T – təyyarə triplex; V+K – helikopter triplex; K – çoxpərli kopter triplex.

PİLOTSUZ UÇUŞ APARATLARINI İDARƏETMƏ ÜSULLARI

PUA-ların idarə edilməsində əsasən üç üsuldan istifadə edilir: operator tərəfindən məsafədən idarəolunma; avtomatik idarəolunma; yarımavtomatik idarə olunma.

Operator tərəfindən məsafədən idarəolunma. Bu üsulda PUA optik görünmə həddi daxilində və ya PUA-dan gələn video görüntüsü gərə məsafədən pultla idarə edilir. Bu zamanı operatorun əsas vəzifəsi PUA-nın naviqasiya məsələsini həll etməkdir. Başqa sözlə desək, operatorun əsas vəzifəsi istiqamətin, yüksəkliyin və sürətin tələb edilən vəziyyətdə saxlanılmasının təmin olunmasından ibarətdir.

Avtomatik idarəolunma.

Bu halda PUA-nın əvvəlcədən planlaşdırılmış trayektoriya, yüksəklik, sürət və başqa göstəricilərə uyğun hərəkətinin avtonom idarə edilməsi təmin edilir. Avtomatik idarəetmə PUA-nın daxilində quraşdırılmış program-aparat kompleksi vasitəsi ilə həyata keçirilir.

Yarımavtomatik idarəolunma. Bu üsul avtomatik idarəetmə üsuluna daha yaxındır, belə ki, bu halda da əvvəlcədən nəzərdə tutulmuş parametrlərə uyğun avtonom hərəkət təmin edilir. Lakin avtomatik rejimdən fərqli olaraq, bu zaman operator interaktiv rejimdə PUA-nın işinə müdaxilə edə bilir və lazımlı gələrsə, idarəetməni tam şəkildə öz əlinə ala bilir. Müasir PUA-ların idarə olunmasında yuxarıda qeyd edilən üsullardan kombinə edilmiş şəkildə istifadəyə üstünlük verilir.

DÖYÜŞ HAZIRLIĞI



Aerofotoçəkiliş işlərində avtomatik idarəetmə üsulunun istifadəsi daha məqsədə uyğundur. Bununla belə, ştatdankənar vəziyyətlərdə yerüstü idarəetmə stansiyası vasitəsilə PUA-lara təsir imkanlarının – idarəetməni operatorun öz əlinə alması və bununla baş verə biləcək qəzanın qarşısının alınmasının mümkünlüyü olduqca vacibdir.

Aerofotoçəkilişlərin yerinə yetirilməsi zamanı PUA-ya əlavə olaraq cihazlar və bir sıra faydalı yüklər qoşulur. Bu zaman PUA-nı Pilotsuz Aviasiya Sistemi (PAS) adlandırmış olar. Başqa sözlə, PAS daha geniş anlayışdır və bura PUA, bort idarəetmə kompleksi, faydalı yüklər və yerüstü idarəetmə stansiyası daxildir. PAS elementlərindən hər birinin öz iş funksiyası vardır.

Bort idarəetmə kompleksinə aşağıdakılardır aid edilir:

a) **Naviqasiya sistemi** – inersial və qlobal naviqasiya-peyk sisteminin qəbul ediciləri;

b) **Avtopilot.** Avtopilotun əsas funksiyaları aşağıdakılardır:

– PUA-nın təyin olunmuş marşrut üzrə avtomatik uçuşunun təmin edilməsi;

– avtomatik qalxma və eniş əməliyyatlarının yerinə yetirilməsi;

– sürət və yüksəkliyin saxlanması, səmtləşmə bucaqlarının dəyişməzliyinin həyata keçirilməsi;

– mühərrikin xarab olması və başqa ciddi problem zamanı məcburi enişin həyata keçirilməsi;

– bort sistemi və faydalı yükün program üzrə idarə edilməsi;

– uçuş məlumatının toplanılması. Məsələn, foto və videokameraların stabillaşdırılması, fotoçaxmağın zamana və koordinata görə sinxron formada işə salınması, məlumatların ötürülməsi, paraşütün buraxılması.

Faydalı yükə fotokamera, videokamera, infraqırmızı kamera və s. daxildir.

Yerüstü idarəetmə stansiyasının funksiyalarına aiddir:

a) uçuşun izlənməsi, nəzarətdə saxlanması;

b) daxil olan məlumatların qəbulu və emali;

c) idarəetmə komandalarının ötürülməsi.

Qeyd etmək lazımdır ki, PUA-nın yeni bir fotoqrammetrik vasitə kimi inkişaf etdirilməsi üçün əsas səbəblərdən biri Yerin məsafədən ənənəvi tədqiqi üsullarındakı, yəni kosmik şəkilçəkmə və pilotlu uçuş vasitələrindən aparılan aeroşəkilçəkmədəki çatışmazlıqlar olmuşdur. Pilotlu təyyarə və helikopterlər vasitəsilə aparılan ənənəvi aerofotoçəkiliş işləri çox böyük vəsait hesabına başa gəlir, operativliyi çox aşağıdır, döyüş zamanı isə insan həyatı üçün təhlükeli risk deməkdir. Bütün bu göstərilənlər PUA çəkilişlərinə üstünlük verməyə əsas verir.

Yuxarıda qeyd edilənləri ümumiləşdirərək, PUA-lardan istifadənin aşağıdakı üstünlüklerini göstərmək olar:



DÖYÜŞ HAZIRLIĞI

1. Rentabellilik (PUA-nın ucuz olması, qısa vaxt ərzində istifadəyə hazırlanması və az enerji tələb etməsi).

2. Böyük yüksəkliklərdən və həm də obyektin yaxınlığından çəkiliş aparmaq imkanının olması, yüksək ayırdetmə imkanına malik şəkillərin əldə edilməsi.

3. Kiçik sahəyə malik ərazilərdə çəkiliş aparmaq imkanının olması.

4. Şəkillərin əldə edilməsinin operativliyi.

5. Pilotun həyat və sağlamlığı üçün təhlükə yaratmadan, döyüş şəraitində çəkiliş aparmaq imkanının olması.

Fotoqrammetriya sahəsində təyyarə tipli PUA-dan daha çox istifadə edilir. Onlar öz parametrlərinə görə pilotlu təyyarələrə bənzəsələr də, özünəməxsus texniki parametrləri və xüsusiyyətləri ilə fərqlənirlər. PUA-nın fərqli göstəricilərinə aşağıdakılardır:

- uçuş müddəti;
- sürət diapazonu;
- radiokanalla əlaqə məsafəsi;
- mühərrrikin tipi;
- qanadların uzunluğu (və ya kopterin ölçüsü);
- təyyarənin uzunluğu;
- PUA-nın çəkisi;
- faydalı yükün çəkisi;
- uçuşa başlama metodu;
- enmə metodu;
- naviqasiya cihazlarının növü;
- uçuş yüksəkliyinin diapazonu;
- küləyə düzümlülüyü və s.

Kiçik PUA-lar adətən 30-60 dəqiqə ərzində 60-150 km² ərazini 4-10 sm ayırdetmə qabiliyyətində təxminən 60% uzununa örtmə faizi ilə çəkiliş aparmaq imkanına malikdirlər (PUA-nın uçuş yüksəkliyindən və fotoaparatin ayırdetmə imkanından asılı olaraq). Bu göstərici PUA-ların ən vacib üstünlüklerindəndir.

PUA-ların çatışmayan cəhətlərinə ilk növbədə onların çəkisinin kiçik olması səbəbindən, küləkli havalarda az dayanıqlı olması aid edilir. Bu zaman dayanıqlığın az olması aeroşəkillərin keyfiyyətinə neqativ təsir göstərir.

İkinci çatışmazlıq naviqasiya cihazları ilə bağlıdır. Ölçüləri kiçik olan PUA-larda geodezik QNPS (Qlobal Naviqasiya Peyk Sistemi) cihazları yerləşdirmək mümkün olmur. Yalnız naviqasiya QPNS cihazları yerləşdirilir ki, onların da dəqiqliyi çox aşağı olur. Bundan başqa, uçuş aparatının fəzada səmtləşməsini müəyyənləşdirmək üçün istifadə edilən inersial cihazlar da ki-

DÖYÜŞ HAZIRLIĞI



çık və ucuz olduğundan, onların dəqiqliyi aşağıdır. Bu, fotoqrammetriyada çox böyük əhəmiyyət daşıyır. Bəzi PUA-larda səmtləşmə sadəcə QPNS cihazının hesabladığı koordinatın sürət vektoruna görə müəyyənləşdirilir ki, bu halda dəqiqlik daha da aşağı düşür.

Üçüncü, əsas və ən vacib çatışmazlıq istifadə edilən fotoaparatlardan bağlıdır. Məlumdur ki, ənənəvi aerofotoçəkilişlərdə metrik kameralardan istifadə edilir. Bu kameraların fokus məsafələri, mərkəzi nöqtənin koordinatları, distorsiya qiymətləri əvvəlcədən yüksək dəqiqliklə müəyyənləşdirilir və onun pasportunda göstərilir. Onlar mərkəzi çaxmaq sisteminə malik olurlar və s. Bəzi PUA-dan məişətdə istifadə olunan qeyri-metrik fotoaparatlardan istifadə olunur ki, bu da onların yüksək dəqiqlikli fotoqrammetriya və kartoqrafiya işlərində istifadəsini çətinləşdirir. Lakin son dövrlər bu kamera çapının müəyyənləşdirilməsi fotoqrammetrik programlarda xüsusi alqoritmlərin və texnologiyaların tətbiqi, onların yüksək dəqiqlikli işlərdə istifadəsinə imkan yaratmışdır [9].

Artıq, təcrübədə bir çox PUA-dan istifadə etməklə 1:1000 miqyaslı topografik planların dəqiqliyinə uyğun stereomodellər, relyef modelləri və ortofotoplanlar qurmaq mümkün olmuşdur ki, bu da onların böyük miqyaslı topografik xəritələşdirmə işlərində tətbiq etməyin mümkün olduğunu göstərir [10,11].

ŞƏKİLLƏRİN FOTOQRAMMETRİK EMALI VƏ YERÜSTÜ HƏDƏFİN KOORDİNALARININ MÜƏYYƏN OLUNMASI


Fotoqrammetriya fotoqrafik şəkillərə görə obyektin formasını, ölçülərini, bəlli bir koordinat sistemində, məkanda mövqeyini və s. təyin etməyə imkan verən elm və texnologiya sahəsidir [12]. Büyük ərazilərin kütləvi xəritələşdirilməsi işində, demək olar ki, yalnız fotoqrammetrik üsullar istifadə edilir. Havadan aerofotoçəkiliş üsullarından başqa, yerüstü fotoçəkiliş üsulları da artıq inkişaf etmiş bir sahədir [13]. Aerofotoçəkiliş əvvəllər yalnız pilotlu təyyarə və helikopterlər yerinə yetirilirdi, indi PUA vasitəsilə çəkiliş daha geniş yayılmışdır. Büyük uçuş vasitələrindən istifadə zamanı xüsusi böyük formatlı fotoqrammetrik fotoaparatlardan – aerofotoaparatlardan istifadə edilir. PUA-larda isə kiçik formatlı məişət fotoaparatları istifadə edilir. Fotoşəkillərdən koordinatların əldə edilməsi üçün texnoloji proses iki mərhələdən ibarət olmalıdır: ərazidə çəkilişin yerinə yetirilməsi və kamera şəraitində şəkillərin emal olunması.

Ərazidə çəkiliş zamanı stereo effekt əldə etmək üçün fotoçəkiliş şəkillərin biri-birilərini müəyyən faiz örtməsi ilə yerinə yetirilməlidir (şəkil 5). Bunun üçün işin məqsəd və təyinatından, dəqiqlik tələbatından, uçuş və çəkiliş vasi-




DÖYÜŞ HAZIRLIĞI

tələrinin texniki xüsusiyyətlərindən asılı olaraq, uçuş yüksəkliyi, uçuş marşrutu və çəkiliş intervalı müəyyənləşdirilir. Uçuş zamanı fotosəkillərin proyeksiya mərkəzinin koordinatlarını təyin etmək üçün uçuş vasitəsinə QNPS qəbulədicisi də quraşdırılır.



ŞƏKİL 5. STEREO FOTOÇEKİLİŞ

Bundan başqa, çəkilişə başlamadan öncə fotoaparatda kalibrəşdirmə olmalıdır. Məlumdur ki, bütün optik sistemlərdə olduğu kimi fotoaparatda obyekтивlərinin distorsiyası mövcuddur. Bu distorsiya kiçik formatlı məişət fotoaparatlarında daha da güclüdür və buna görə də alınmış fotosəkildə çox böyük həndəsi xətalar yaranır (şəkil 6).



ŞƏKİL 6. İDEAL KVADRATIN DİSTORSİYAYA GÖRƏ XƏTALI EFFEKTİ

DÖYÜŞ HAZIRLIĞI



Bu xətaların aradan qaldırılması, eləcə də fotoaparatin daxili səmtləşmə parametrlərinin dəqiq müəyyən edilməsi üçün fotoaparat ilk növbədə nizamlanmalıdır. Nizamlanma, kalibrəşdirmə zamanı əldə olunan daxili səmtləşmə parametrləri və distorsiya xətası parametrləri şəkillərin kamera vasitəsi ilə emalı zamanı istifadə olunur. Kalibrəşdirmə üçün bir neçə düstur və alqoritmə mövcuddur. Onlardan ən geniş yayılanı Braun düsturudur [14]:

$$\begin{aligned}d_x &= x(r^2k_1 + r^4k_2 + r^6k_3) + (r^2 + 2x^2)p_1 + 2xyp_2, \\d_y &= y(r^2k_1 + r^4k_2 + r^6k_3) + (r^2 + 2y^2)p_1 + 2xyp_1,\end{aligned}$$

burada x, y – şəkin nöqtələrinin koordinatları; k_1, k_2, k_3 – radial distorsiya əmsalları;


p_1, p_2 – tangensial distorsiya əmsalları;

x_0, y_0 – baş nöqtənin koordinatlarıdır. $r = \sqrt{(x - x_0)^2 + (y - y_0)^2}$

Şəkillərin kamera vasitəsilə emalı isə proyeksiya mərkəzlərinin koordinatlarından istifadə etməklə şəkillərin bir məkana toplanılması, koordinatları dəqiqliyi bəlli olan istinad nöqtələrinin daxil edilməsi və o nöqtələrin şəkildə göstərilməsi, şəkillərin bir-biri ilə ortaqlaşdırıcı nöqtələrinin təyin edilməsi, xarici səmtləşmə parametrlərinin təyin edilməsi, məkan aerofototriangulyasiya şəbəkəsinin qurulması və tarazlaşdırılması mərhələlərindən ibarətdir. Bu proseslər bitdikdən sonra fotoqrammetrik kəsdirmə vasitəsilə istənilən nöqtənin koordinatlarını təyin etmək, obyektlərin üçölçülü cizgilərini çoxartmaq, relyefin rəqəmsal modelini qurmaq, xətalardan azad olmuş, birləşdirilmiş və koordinat sisteminə gətirilmiş ortofotoplan və s. əldə etmək mümkündür.

Məlumdur ki, fotoaparatla çəkilmiş şəkil təsvir mərkəzi proyeksiya metodu ilə əmələ gəlir [11] (şəkil 7). Ərazidəki A, B, O və C nöqtələri S proyeksiya mərkəzinin köməkliyi ilə P_{neq} neqativ fokal müstəvisinə proyeksiyalanaraq a', b', o' və c' nöqtələri və müvafiq olaraq proyeksiya şüaları ilə P_{poz} pozitiv fokal müstəvisinin kəsişməsi ilə a, b, o, c nöqtələri formalasır. Alınmış bu P_{poz} müstəvisi emal zamanı istifadə edilən fotosəkildir.

Yuxarıda qeyd olunduğu kimi, stereoeffektin əldə olunması üçün şəkillər bir-birini örtməklə yerinə yetirilməlidir. Bu zaman şəkillərin emalı stereofotoqrammetriya üsulu ilə yerinə yetirilir. Bu üsulla şəkillər cütündən istifadə etməklə istənilən nöqtənin məkanda üçölçülü koordinatlarını təyin etmək mümkündür. İlk önce şəkillər cütünün xarici və qarşılıqlı səmtləşmə parametrləri



ŞƏKİL 7. MƏRKƏZİ PROYEKİSİYA METODU



DÖYÜŞ HAZIRLIĞI

təyin olunmalıdır. Bu, şəkil çəkilən an şəkillərin məkanda yerini təyin edən qiymətlərdir (şəkil 8).

Şəkil 8-də X_{S1}, Y_{S1}, Z_{S1} – sol şəkinin proyeksiya mərkəzinin koordinatları;

X_{S2}, Y_{S2}, Z_{S2} – sağ şəkinin proyeksiya mərkəzinin koordinatları;

α_1, α_2 – S_1XZ və S_2XZ müstəvilərində sol və sağ şəkillərin uzunu-na meyillik bucağı;


ω_1, ω_2 – S_1o_1Y və S_2o_2Y müstəvilərində sol və sağ şəkillərin eninə meyillik bucağı;

χ_1, χ_2 – sol və sağ şəkillərin döngə bucaqlarıdır.

Sol və sağ şəkillərin xarici səmtləşmə elementlərinin fərqi hesablanaraq, şəkillərin qarşılıqlı orientir elementləri hesablanmış olur:

$$\left. \begin{aligned} B_X &= X_{S2} - X_{S1}, B_Y = Y_{S2} - Y_{S1}, B_Z = Z_{S2} - Z_{S1} \\ \Delta\alpha &= \alpha_2 - \alpha_1, \Delta\omega = \omega_2 - \omega_1, \Delta\chi = \chi_2 - \chi_1 \\ \operatorname{tg}\tau &= \frac{B_Y}{B_X}, \sin\nu = \frac{B_Z}{B} \end{aligned} \right\}$$

Daxili səmtləşmə elementləri, distorsiya parametrləri, xarici səmtləşmə elementləri və qarşılıqlı səmtləşmə elementləri təyin edildikdən sonra şəkil üzərində istənilən nöqtənin koordinatlarını düz fotoqrammetrik kəsdirmə üsulu ilə təyin etmək mümkün olur. Fotoqrammetrik kəsdirmənin mahiyyəti aşağıdakı kimiidir. Tutaq ki, S_1 və S_2 mərkəzlərindən çəkilmiş P_1 və P_2 şəkil-ləri üzərində ərazinin hər hansı bir M nöqtəsinin m_1 və m_2 təsvirləri mövcuddur (şəkil 9).



ŞƏKİL 9. DÜZ FOTOQRAMMETRİK KƏSDİRMƏ

M nöqtəsinin koordinatlarını OXYZ sistemində təyin etmək lazımdır (şəkillərin bu sistemə görə vəziyyəti bəlli-dir). Bunun üçün aşağıdakı tənliklər sistemini həll etmək lazımdır:

DÖYÜŞ HAZIRLIĞI




$$\left. \begin{array}{l} X_M = X_{S_1} + N_1 X_1 = X_{S_1} + B_X + N_2 X_2, \\ Y_M = Y_{S_1} + N_1 Y_1 = Y_{S_1} + B_Y + N_2 Y_2, \\ Z_M = Z_{S_1} + N_1 Z_1 = Z_{S_1} + B_Z + N_2 Z_2 \end{array} \right\}$$

Burada

$$\left. \begin{array}{l} N_1 = \frac{B_X Y_2 - B_Y X_2}{X_1 Y_2 - Y_1 X_2} = \frac{B_X Z_2 - B_Z X_2}{X_1 Z_2 - X_2 Z_1} = \frac{B_Y Z_2 - B_Z Y_2}{Y_1 Z_2 - Z_1 Y_2}, \\ N_2 = \frac{B_X Y_1 - B_Y X_1}{X_1 Y_2 - Y_1 X_2} = \frac{B_X Z_1 - B_Z X_1}{X_1 Z_2 - X_2 Z_1} = \frac{B_Y Z_1 - B_Z Y_1}{Y_1 Z_2 - Z_1 Y_2} \end{array} \right\}$$

B_X , B_Y və B_Z – proyeksiya mərkəzləri arasında koordinat fərqləridir.

Nümunə olaraq, şəkil 10-da PUA vasitəsilə alınmış şəkillərin fotoogrammetrik emalı nəticəsində ərazinin 3D-modeli göstərilmişdir [15].



ŞƏKİL 10. PUA VASİTƏSİLƏ ALINMIŞ ƏRAZİNİN 3D-MODELİ

NƏTİCƏ

Hazırda kartoqrafik təyinatlı fotoğrafmetriya texnologiyaları kifayət qədər inkişaf etmişdir və bu istiqamətdə real zaman rejimində video təsvirdən istifadə etməklə müşahidə olunan düşmən hədəfinin koordinatlarının təyin edilməsi məsələsi perspektiv sayıla bilər.

Çoxpərli PUA vasitəsilə hər hansı görünməyən yerüstü obyekt və ya düşmən hədəflərinin koordinatlarını operativ olaraq əldə etmək mümkündür. Bu



DÖYÜŞ HAZIRLIĞI

koordinatları komanda məntəqəsinə ötürməklə yüksək dəqiqliklı vurma və tələrinin atışını idarə etmək, həmin hədəfi bir atəşlə vurmaq mümkündür və bu istiqamətdə tədqiqat işlərinin həyata keçirilməsi zəruriəti vardır.

ƏDƏBİYYAT

1. Həşimov E.Q. Naviqasiya məsələlərinin həllinin bir metodu haqqında. H.Əliyev adına AAHM-in elmi əsərlər məcməsi, №1, 2013
2. Баранов А.Р., Маслак Ю.Г., Ягодинец В.И. Военная топография в служебно-боевой деятельности оперативных подразделений. Москва, Академический Проект, 2005
3. Бутин. В.В. Дистанционно пилотируемые летательные аппараты как источник данных ДЗЗ, Геоматика, 2013
4. Варварина Е.А. Использование беспилотных летательных аппаратов для построения ортофотопланов линейных объектов . Науки о Земле. 2012
5. Петров М.В. Практический опыт использования БПЛА «Геопроф», 2013
6. Зинченко. О.Н. Беспилотные летательные аппараты: применение в целях аэрофотосъемки для картографирования (часть 1). <http://www.racurs.ru/?page=681>
7. Diego González-Aguilera, Jesus Fernández-Hernández, Juan Mancera-Taboadaa, Pablo Rodríguez-Gonzálvez, David Hernández-Lópezb, Beatriz Felipe-Garcíab, Irene Gozalo-Sanza and Benjamin Arias-Pereza. 3D modeling and accuracy assessment of granite quarry using unmmaned aerial vehicle / XXII ISPRS Congress, Melbourne, Australia, 2012
8. Grenzdörffer G, F. Niemeyer, F. Schmidt. Development of four-vision camera system for a micro-UAV. / XXII ISPRS Congress, Melbourne, Australia, 2012
9. Сечин А.Ю, Дракин М.А., Киселева А.С. Беспилотные летательные аппараты: применение в целях аэрофотосъемки для картографирования (часть 2). <http://www.racurs.ru/?page=699>.
10. Зинченко О.Н. Беспилотные летательные аппараты: применение в целях эрофотосъемки для картографирования (часть 1). <http://www.racurs.ru/?page=681>
11. Chen Junqing, Lin Zongjianb, Wang Xiaojinga, Li Yongrong. Application of UAV system for low altitude photogrammetry in Shanxi/XXII ISPRS Cong., Melbourne, Australia, 2012
12. Lin Zongjiana, Su Guozhonga, Xie Feifei. UAV borne low altitude photogrammetry system. / XXII ISPRS Congress, 25 August-Melbourne, Australia, 2012



13. Bayramov. A.A. Ətraf mühitin, təbii ehtiyatların öyrənilməsində aerokosmik üsullar. Monoqrafiya, Elm, Bakı, 2006
14. Назаров. А.С. , Фотограмметрия. Минск, ТетраСистемс, 2010
15. Орлов П.В, Татаурова Л.В, Быков Л.В., Лашов М.В. Использование инновационных технологий при построении ландшафтных моделей археологических памятников. Автоматизированные технологии изысканий и проектирования, 2012

РЕЗЮМЕ

ОПЕРАТИВНОЕ ОПРЕДЕЛЕНИЯ КООРДИНАТ НАЗЕМНЫХ ОБЪЕКТОВ ПРОТИВНИКА Э.ГАШИМОВ, А.БАЙРАМОВ, Б.ХАЛИЛОВ

В статье предлагается оптимизация оперативного определения координат невидимых наземных объектов или целей противника с помощью многопропеллерного беспилотного летательного аппарата (МБПЛА). Рассматривается перспективность задачи определения методом фотограмметрии координат наблюдаемых наземных объектов или целей противника, используя видеоизображения, полученные с помощью МБПЛА в режиме реального времени.

SUMMARY

OPERATIVE DETERMINATION OF THE ENEMY GROUND OBJECTS E.GASHIMOV, A.BAYRAMOV, B.XALILOV

There has been offered an optimization of operative determination of the invisible ground objects or enemy targets by multi propeller pilotless vehicle (MPPV). There has been considered an availability of the determination by photogrammetry method of the visible ground objects or enemy targets using video pictures received the real-time mode by MPPV.



ƏRAZİ - DÖYÜŞ ŞƏRAİTİNİN ELEMENTİ KİMİ

Polkovnik-leytenant Əbdürəhman Abdullayev

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Topoqrafiya – topoqrafik plan və xəritələrin yaradılmasının və onlardan istifadə edilməsinin üsulları haqqında elmdir. Topoqrafiya geodeziya, kartoqrafiya və digər elmlərlə (riyaziyyat, astronomiya, coğrafiya və s.) əlaqədardır.

XƏRİTƏ – yer səthinin tamamilə və ya bir hissəsinin riyazi üsulla, istənilən miqyasda kiçildilmiş, şərti işarələrlə müstəvi üzərinə çizilmiş təsviridir.

Bizə qədər gəlib çatmış məlumatlara əsasən, ən qədim kartoqrafik təsvirlər eramızdan xeyli əvvəl Babilistanda və Misirdə yaranmışdır. Hələ ibtidai icma quruluşu dövründə yaşayan insanlar öz ərazilərini ani təsəvvür etmək və həmin ərazi haqqında olan bilik və məlumatlarını gələcək nəsillərə ötürmək üçün, ərazini və onun üzərində olan obyektləri qayalar və ağaclar qabıqları üzərində natural şəkillərlə təsvir edirdilər.

E.ə. 4000-ci ildə mərmər üzərində işlənmiş Babilistan şəhərinin xəritəsi dünyada ən qədim xəritədir.

Kompasin icadı, gəmiçiliyin inkişafı və yeni qitələrin kəşfi xəritələrin əhəmiyyətini daha da artırdı və xəritəciliyin inkişafına təkan verdi.

Bu dövrdə türk dənizçilərinin əsərləri dünya xəritəciliyinə böyük töhfələr vermişdir. Məlum olan ən qədim türk xəritəsi Qaşqarlı Mahmudun 1074 –cü ildə hazırladığı “Divani-lüğət-it-türk” adlı əsərindəki dünya xəritəsidir. Daha sonra 1456-cı ildə türk dənizçisi İbrahim Mürsəl tərəfindən hazırlanmış Aralıq dənizinin xəritəsini, 1513-cü ildə Admiral Piri Rəisin 21 vərəqdən ibarət dünya xəritəsini və Admiral Seydi Əli Rəisin “Miratül Memalik” adlı coğrafiya kitabının içindəki Həsrə körfəzi və Hind okeanının rəngli xəritələrini qeyd etmək olar.

İlk dəfə həqiqi miqyasa və istinad məntəqələrinə əsaslanan topoqrafik xəritələr holland geodeziyaçısı Snelliusun təklifi və Kassinin köməyi ilə Fransada 1750-ci ildə hazırlanmışdır (1/ 86400 miqyasda).

Ərazinin ilk dəfə horizontallarla göstərilməsi 1846-cı ildə isveçrəli bir mühəndis tərəfindən həyata keçirilmiş və bu günə qədər istifadə edilir. **Müasir xəritələri digər təsvir vasitələrindən (kino, rəsm, fotosəkil və s.) fərqləndirən əsas xüsusiyyətlər bunlardır:**

- 1) Xəritə riyazi qanun üzrə tərtib olunur;

DÖYÜŞ HAZIRLIĞI



- 2) Xəritə şərti-simvolik təsvirdir ;
- 3) Xəritə ümumiləşdirilmiş təsvirdir.

Riyazi qanun üzrə tərtib olunma o deməkdir ki, yer üzərində götürülmüş hər hansı bir nöqtəyə xəritədə ancaq bir nöqtə uyğun gəlir və onların koordinatları arasında funksional əlaqə vardır.

Xəritə şərti-simvolik təsvirdir, dedikdə xəritənin sadə və ilkin quruluşu ayrı-ayrı anlayışları və sözləri əvəz edən işaretə və simvollar nəzərdə tutulur.

Xəritə kiçildilmiş təsvir olduğu üçün, Yer üzərində ki, bütün obyektləri orada göstərmək mümkün deyildir. Əks-təqdirdə bizi maraqlandıran əsas obyektləri ikinci dərəcəli obyektlərdən ayırmak mümkün olmaz. Məsələn, xəritədə çayın və sahil xəttinin bütün əyrilikləri göstərilmir. Bu əyriliklərdən bəziləri isə hətta böyüdülmüş şəkildə təsvir olunur. Beləliklə, kartoqrafik ümumiləşdirmə (generalizasiya) ancaq xəritələrə xas olan xüsusi bir üsuldur.

Xəritə yer səthinin relyefi, yaşayış məntəqələri, yollar, bitki örtüyü və başqa obyektlərin şaquli və üfüqi vəziyyəti haqqında anlayışları əhatə edir. Orada eyni zamanda ərazidəki dəyişiklər, təbii yüksəkliklər göstərilir. Xəritələr silahlı qüvvələrdə, onların strateji, taktiki və arxa cəbhə fəaliyyətində həyata keçiriləcək planların araşdırılmasında geniş tətbiq edilir. Bu döyüşdə vacib elementlərindən biri olan xəritə qoşunların döyüş əməliyyatı aparmasında mühüm rola malikdir. Topoqrafik xəritə ilə işləmək bacarığının püxtələşdirilməsi, onun köməkliyi ilə operativ və taktiki tapşırıqların yerinə yetirilməsi, ərazidə nizami hərəkət, reylefin xüsusiyyətlərdən istifadə edərək hər zaman qələbə əldə etməsi zabit heyətindən xəritə ilə daim işləmək tələb edir.

Hər bir zabit xəritəyə baxarkən ərazinin şəklini görməyi bacarmalıdır (məşə və bataqlıqları, yüksəklik və çökəklikləri, həmçinin özünün və düşmənin yerləşdiyi məkanı).

Eyni gücə malik tərəflərin mübarizəsində ərazini daha yaxşı öyrənən rəqib qalib gəlir. Ərazidən düzgün istifadə etdikdə o, qoşunların hücumda zərbə gücünü, müdafiədə isə etibarlı qorunma imkanlarını artırır. Müasir şəraitdə də döyüş əməliyyatının hazırlanması və aparılmasında, döyüş texnikası və silahların effektiv tətbiqində, döyüş zamanı qoşunların gözlənilməz manevrlər etməsində ərazinin düzgün qiymətləndirilməsi və ondan istifadənin böyük əhəmiyyəti var.

Ona görə də, ərazinin öyrənilməsi və qiymətləndirilməsi təxmini yox, dəqiqliklə aparılmalıdır. Fiziki-coğrafi şəraitin keyfiyyət və kəmiyyət xüsusiyyətlərinin dəqiq və aydın öyrənilməsi, çətin ərazilərdə qoşunların daha az itki verməsini, mühəndis-istehkam işlərinin həcminin azalmasını, eləcə də düşmənə qarşı atəşin effektivliyini təmin edir.

Ərazi yerin fiziki səthinin bir hissəsidir.

Hərbi termin kimi “ərazi” dedikdə döyüşün aparılacağı və döyüş tapşırığı-



DÖYÜŞ HAZIRLIĞI

nin yerinə yetiriləcəyi planlaşdırılan sahə nəzərdə tutulur.

Yerin fiziki səthinin kələ-kötürlükləri onun relyefi, üzərindəki təbii və insan fəaliyyəti nəticəsində yaradılmış obyektlər isə yerli və ya ərazi obyekti adlanır.

Geniş əhatəli ərazi obyektləri (daxili dənizlər, dağ sistemləri, səhralar və s.) coğrafi obyektlər adlanır.

Ərazi obyekti öz növbəsində mülki və hərbi əhəmiyyətinə görə topoqrafik elementlərin müxtəlif qruplarına bölünür.

Ərazinin əsas topoqrafik elementləri aşağıdakılardan ibarətdir:

- relyef;
- hidroqrafiya;
- bitki örtüyü və torpaq;
- yol şəbəkəsi;
- yaşayış məntəqələri;
- kənd təsərrüfatı və sosial-mədəni obyektlər.

RELYEF – ərazinin taktiki xüsusiyyətini dəqiqləşdirən əsas elementlərdən biri olub, qoşunların ərazidə hərəkətinə, iş prinsiplərinə, maskalanmasına, düzülüşünə, müşahidə aparmasına, mühəndis qurğuları hazırlamasına, kimyəvi qırğıın silahlarından qorunmağa təsir göstərir.

HİDROQRAFIYA – Qoşunların döyüş fəaliyyətinə çayların, kanalların, sünə kanalların təsiri onların ərazidə yerləşməsindən və maneə kimi necə rol oynamasından asılıdır. Çayların taktiki xüsusiyyətləri onun uzunluğu, eni, dərinliyi, axma sürəti, düşmənin çay səmtində qorunma imkanları, hidrotexniki qurğuların sayı, eləcə də ilin mövsümü və hava şəraiti ilə qiymətləndirilir. Hər bir çayın əsas elementi kimi vadisi götürülür.

BİTKİ ÖRTÜYÜ – ərazinin bitki örtüyü qoşunların hərəkətinə təsir göstərir. Hər hansı yerin qət edilməsi, müşahidəsi, maskalanma və qorunma xüsusiyyətləri bitki örtüyündən asılıdır. Eyni zamanda bu kimi amillərə meşə massivləri də mühüm təsir göstərir. Meşələr döyüş maşınlarının hərəkətinə mane olur, gediş məsafəsini qısalıdır, müşahidəni çətinləşdirir, radiorabitəni məhdudlaşdırır, atıcı və artilleriya silahlarından atışın effektliyini azaldır. Meşəlik ərazilər səmtləşməni, hədəfin görünüşünü atəşin istiqamətləndirilməsini, hücum zamanı tanklardan istifadəni, artilleriya silahlarının yol kənarı ərazilərdə hərəkətini, qoşunları idarəetməni və qarşılıqlı əlaqəni çətinləşdirir, əməliyyatın tempini aşağı salır.

YOL ŞƏBƏKƏLƏRİ – Hər bir hərəkətin və manevrin əsas məqsədi qoşunların təyin edilmiş yerə tam döyüş hazırlığı vəziyyətində gəlib çatmasıdır. Bu məsələnin həlli, yolların sayı və keyfiyyətdən asılıdır. Marşrutların qiymətləndirilməsinin əsas göstəricisi yol şəbəkələrinin sıxlığı, 100 km^2 ərazidə yerləşən şosse və digər yolların uzunluğuudur.

DÖYÜŞ HAZIRLIĞI



Bir qayda olaraq şosse və torpaq yol şəbəkələrinin sıxlığı belə hesablanır: əgər 100 km^2 ərazidə yolun uzunluğu 40 km olarsa geniş yayılmış, 10 km olarsa zəif yayılmış sayılır.

Topoqrafik xəritələrdə yollar növünə və siniflərinə görə ayrılır.

Əsas yollar (magistrallar). Bu yollar bərk örtüyə (asfalt-beton, dəmir-beton, sement-beton) malikdir. Adətən hərəkət hissələrinin eni 14 m-dən aşağı olmur, meyillilik isə 3° olur. Körpülər möhkəm, dəmir-betondan hazırlanır və 100 ton yükə davam gətirə bilir. Belə yollar tankların, PDM-lərin və başqa döyüş texnikasının aşağı sürətdə hərəkəti üçün əlverişlidir.

Müasirləşdirilmiş şosse: bu yollara özülü və örtüyü bərk olan yollar aiddir. Hərəkət hissəsinin eni 6 m-dən az olmur, meyillilik isə $0,3^\circ$ olur. Körpülər 50 ton yükgötürmə qabiliyyətinə malik olur. Belə yollar tank, PDM və başqa döyüş texnikasının hərəkətinə imkan verir.

Adı şosse yol: bərk özülə və daş örtüyə malik olur. Meyilliliyi 5° olmaqla ikitərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Bu yollarda 30 ton yükgötürmə qabiliyyətinə malik olan körpülər salınır. Tankların hərəkəti zamanı imkan varsa bu körpülərin kənarından keçmək və ya onu möhkəmləndirmək lazımdır.

Möhkəmləndirilmiş torpaq yollar: Belə yollar bərk özülə malik olmur. Örtüyü daşlardan və ya qum qarışığından, hərəkət hissəsinin eni $3,5 \text{ m-dən}$ ibarət olur. Tank və PDM-lərin hərəkəti üçün əlverişlidir.

Digər torpaq yollar: əsasən torpaq sahələrdən keçən adı yollardır. Bunlar kənd, səhra və meşə yolları aiddir. Bu yollar tank və PDM-lər üçün əlverişlidir, ancaq yağıntılardan sonra çətin keçilir.

Bütün yollarda yolun yerləşmə radiusu $30-60 \text{ m-dən}$ $600-1000 \text{ m-ə}$ qədər olur. Bu yollarda yerləşən boru və körpülərin sayı ərazinin coğrafi xüsusiyyətindən asılıdır.

YAŞAYIŞ MƏNTƏQƏLƏRİ: yaşayış məntəqələrinə ərazidə yerləşən şəhərlər, qəsəbələr, kəndlər və başqa yaşayış məskənləri aiddir. Belə məntəqələri çox olan ərazilər məntəqəsi az olan ərazilərlə müqayisədə özünəməxsus taktiki xüsusiyyətlərə malikdir. Oradakı binalar və tikililər çoxsaylı manələrlə zəngindir.

Öz növbəsində ərazinin xüsusiyyətləri döyüş əməliyyatlarının təşkilinə və döyüşün aparılmasına, hücumda və müdafiədə qoşunların yerləşməsinə, döyüş texnikasının tətbiq edilməsinə, hücumun və yürüşün sürətinə, ordunun KQS-dən müdafiəsinə və s. öz təsirini göstərir.

Qarabağ döyüşləri göstərdi ki, döyüş tapşırıqlarını yerinə yetirəkən ərazi xüsusiyyətlərindən düzgün və bacarıqla bəhrələnməklə silah və döyüş texnikasından maksimum dərəcədə səmərəli istifadə etmək olar.



DÖYÜŞ HAZIRLIĞI

Müxtəlif ərazilərdə döyüşün aparılması müvafiq döyüş nizamnamə və təlimatlarında öz əksini tapmışdır.

Döyüş əməliyyatlarının təşkilinə və aparılmasına, habelə döyüsdə silah və texnikanın səmərəli istifadəsinə təsir göstərən amillərə ərazinin taktiki xüsusiyyətləri deyilir.

Ərazinin əsas taktiki xüsusiyyətləri aşağıdakılardır:

1. Keçilmə imkanı;
2. Qoruyucu xüsusiyyətlər;
3. Səmtlənmə şəraiti;
4. Müşahidə şəraiti;
5. Maskalayıcı xüsusiyyətlər;
6. Atəşin aparılma şəraiti;
7. Mühəndis təchizatı şəraiti.

Keçilmə imkanı – qoşunların hərəkətini asanlaşdırın və ya çətinləşdirən ərazi xüsusiyyətidir.

Bu özəllik qoşunların hərəkətinə yaxşı şərait yaradır və yaxud onu çətinləşdirir, əsasən yol şəbəkəsinin olması ilə müəyyənləşdirilir. Meşəlik, bataqlıq və yolsuz çöllər, hücum və müdafiədə əsas istiqamətlərin təyin olunmasına mənfi təsir göstərir. Döyüsdə qoşunların hərəkəti üçün şəraiti olan yerlər seçilir. Yolsuz ərazilərin keçilmə imkanı onun dərə-təpəli olmasına ölçülür. Bu ərazilərdə əsasən tanklardan, özüyeriyən toplardan, zirehli və başqa texnikadan istifadə zərurəti yaranır. Keçilməzliyə, əsasən relyef öz təsirini göstərir. Eyni zamanda bitki və torpaq örtüyünün vəziyyəti, təbii və süni manələr (bataqlıq, çay, göl və s.) də keçilməzliyi artırır.

Hər bənsi bir əməliyyatın planlaşdırılması və uğurla həyata keçirilməsi uyğun meyilliliyi olan ərazinin və bu əraziyə uyğun döyüş texnikasının seçilməsindən çox asılıdır. Başqa sözlə desək, özümüzün və düşmənin imkan və bacarığının analiz edilərək qiymətləndirilməsi üçün ərazinin meyilliliyini bilmək çox vacibdir. Bu iş irəlicədən xəritə üzərində aparılır. Keçilmənin vəziyyəti (ərazinin meyilliliyi) qiymətləndirilərək döyüş və başqa texnikanın taktiki xüsusiyyətləri nəzərə alınır.

Hərəkətin obyekti	Meyillilik bucaq qiymətinə görə (km/saat) hərəkətin sürəti, dərəcələr			
	$3^0 - 6^0$	$6^0 - 10^0$	$10^0 - 13^0$	$15 - 20^0$
Piyadalar üçün	6 - 5	5 - 4	4 - 3	3 - 2.5

DÖYÜŞ HAZIRLIĞI



Avtomobilər (yüksəldilmiş keçilmə qabiliyyətinə görə)	20-15	16-12	12-8	8-5
Tırtılı transportyorlar (yedək qoşqusu ilə)	12-10	10-7	7-5	5-3
Tanklar	15 ⁰ -12	12-10	10-6	6-4

CƏDVƏL 1.

Qeydlər:

1. Nəm torpaqlarda hərəkətin sürəti 1,5-2 dəfə aşağı enir,

2. Meyillik bucağı qiymətinə görə üç yerə bölünür:

a. Yastı: 0⁰-15⁰ arasında;

b. Orta: 15⁰ -25⁰ arasında;

c. Dik: 25⁰ - 45⁰ arasında;

– 8⁰-yə qədər – bütün maşınlar üçün ;

– 16⁰-yə qədər – yük avtomobilər üçün ;

– 35⁰ -yə qədər – tırtılı transportlar üçün ;

– 45⁰ -yə dən yuxarı – yalnız piyadalar üçün.

Qoruyucu xüsusiyyətlər – nüvə və başqa silah növlərinin amillərinin təsirini zəiflədən, qoşunların müdafiəsinin təşkilini asanlaşdırıran ərazi xüsusiyyətlərindəndir.

Yer səthinin müdafiə özəlliyi, burada ərazinin nüvə və başqa silahların təsirinin zəiflədilməsi və qoşunların müdafiəsinə təsiri nəzərdə tutulur. Relyefin təbii xüsusiyyətləri, bitki örtüyü, təbii və süni qapalı yerlərin mövcudluğu müdafiə olunmağa kömək edir.

Qoşunların yerləşdirilməsi üçün relyefi çoxqırışlı sahələrin seçilməsi, məşələr və başqa daldalanacaqların olması onlara dəyən zərbənin gücünü azaltır.

Müasir müharibələr göstərir ki, qoşunların mühafizə olunmasında kompleks tədbirlərin görülməsi əsas şərtidir. Bunlardan mühəndis qurğularının yaradılması, qoşunların toplandığı yerlərdə maskalanma şərtlərinə əməl etmə, eyni zamanda, yer səthinin mühafizə özəlliklərindən düzgün istifadə olunması bacarığı böyük əhəmiyyət kəsb edir.

Səmtlənmə şəraiti – cəhətlərə, ərazidəki obyektlərə, özünün və düşmən qoşunlarının yerləşdiyi ərazilərə görə dayanma yerinin və lazımı hərəkət istiqamətlərinin təyin edilməsinə köməklik göstərən amillərdir. Səmtlənmə imkanı digər obyektlərə nisbətən daha gözəçarpan, seçilən və oriyentir məqsəd-ilə istifadəsi asan olan yerli ərazi obyektləri və relyefin xarakterik elementlərinin sayı ilə səciyyələndirilir.



DÖYÜŞ HAZIRLIĞI

Ərazinin bu taktiki xüsusiyyəti komandirlərə tez və səhvsiz səmtləndirmə imkanı verir, eləcə də bölmələrə və atəş vasitələrinə hədəfin dəqiq göstərilməsində, döyüşün inamla idarə olunmasında, döyük tapşırıqlarının düzgün verilməsində böyük köməklik göstərir.

Müşahidə şəraiti – düşmənin mövqeyi, onun qüvvə və vasitələri haqqında məlumatların əldə edilməsində yardımçı olan ərazi xüsusiyyətidir. Bu xüsusiyyət ərazinin görünmə dərəcəsi və görünmə məsafəsinin uzaqlığı, görünüşə maneçilik törədən relyef, bitki örtüyü, yaşayış məntəqələri və s. obyektlərin xarakteri, eləcə də meteoroloji şəraitlə müəyyən olunur.

Müşahidənin düzgün təşkili və onun nəticəsində alınmış məlumatlar komandir tərəfindən durumun hərtərəfli qiymətləndirməsinə və əsaslandırılmış qərar qəbul edilməsinə zəmin yaratır.

Maskalayıcı xüsusiyyətlər – qoşunların yerləşdiyi mövqeyi və hərəkət marşrutunu düşməndən gizli saxlama imkanı verən ərazi xüsusiyyətidir. Ərazinin maskalayıcı xüsusiyyətləri relyef formalarının əmələ gətirdiyi təbii daldalanacaqların, bitki örtüyü və yaşayış məntəqələrinin mövcudluğu ilə qiymətləndirilir. Qoşunların maskalanması üçün ən əlverişli şərait səxbitki örtüyü və yaşayış məntəqələri olan dərəli-təpəli ərazilərdə mövcuddur.

Dərələr, yarğanlar və qobular qoşunların cəmləşdiyi rayonda daldalanmaq üçün əlverişli şərait yaratmaqla yanaşı, həm də onların gizli hərəkət etməsinə və arxa cəhbə ilə əlaqə saxlamasına imkan verir.

Ərazinin maskalayıcı xüsusiyyətləri – düşməndən şəxsi heyətin və hərbi texnikanın hərəkətini və yerləşməsini gizlətməyə imkan verən ərazi xüsusiyyətləridir. Bu özəllik təbii və ya sonradan yaradılmış qapalı yerlərdən, relyefin quruluşundan, bitki örtüyü və yaşayış məntəqələrinin mövcudluğundan ibarətdir. Qoşunlar üçün ən əlverişli yer təpəlik sahələrdir. Burada olan dərələr, yarğanlar qoşunların gizli yerdəyişməsinə, topluş rayonuna maneəsiz çıxmاسına şərait yaratır.

Ərazinin maskalayıcı özəlliyi düşmənin istər gözlə, istərsə də müşahidə cihazları vasitəsilə kəşfiyyat apara bilməsinin qarşısını alır. Maskalanma fəsilərdən, aylardan, günlərdən, eləcə də mövcud durumdan asılıdır. Yayda səxbitki yarpaqlı meşə ağacları bölmələr nəinki yerüstü düşməndən, həm də hava qüvvələrindən mühafizə edir. Qış vaxtı isə meşədə qar örtüyü fonunda döyük texnikası çox aydın görünür. Bu da qoşunların gizli yerləşməsinə və düşmən üzərinə gözlənilmədən hücum etməsinə pis şərait yaratır.

Meşələr bölmələr üçün ən əlverişli təbii sığınacaqlardır. Şəxsi heyətin və hərbi texnikanın maskalanması zamanı əsasən ağacların hündürlüyü, onlar arasındakı orta məsafə və xırda ağaçlığın mövcudluğu nəzərə alınır. Şəxsi heyətin və hərbi texnikanın maskalanma imkanları aşağıdakı cədvəldə göstərilmişdir.

DÖYÜŞ HAZIRLIĞI



Meşənin növü	Ağaclar arasında orta məsafə (m-lə)	Maskalanmanın imkanları
Six meşə	6 m-ə qədər	Obyektlər süni maskalarsız etibarlı örtülür (gizlədirilir)
Orta sıxlıqlı meşə	6 -10	Etibarlı maskalanma üçün süni maskalar tələb olunur
Seyrək meşə	10 - 15	Kafi maskalanma üçün süni maskalar lazımdır

Atəşin aparılma şəraiti – atəş vasitələrinin gizli yerləşdirilməsi, toplardan və digər atıcı silahlardan mümkün maksimal uzaqlığa atəş açılması, lazımı hallarda atəş istiqamətinə düzəliş edilməsi üçün istifadə edilən ərazi xüsusiyyətləridir. Ərazinin bu xüsusiyyəti əsasən relyefin xarakterindən və bitki örtüyündən asılıdır.

Mühəndis təchizatı torpağın tərkibindən, tikinti materiallarının mövcudluğundan, təbii və süni daldalanacaqlardan, həmçinin maneələrin xarakterindən asılıdır. Bir çox hallarda kolon yollarının hazırlanması, səngərlərin qazılması, şəxsi heyət və texnika üçün daldalanacaqların düzəldilməsi zamanı görüləcək işlərin həcmi, əsasən torpağın növü və onun tərkibi ilə müəyyənləşdirilir.

Ərazinin taktiki xüsusiyyətləri il ərzində mövsümi dəyişikliklərə məruz qalır. Eyni bir ərazi ilin müxtəlif fəsillərində müxtəlif keçilmə, səmtlənmə, maskalanma, müşahidə və mühəndis təchizatı üçün şəraitə malik olur.

Belə ki, yaz və payız ayları yağıntılar, daşqın və sellər səciyyəvidir. Torpağın üst qatı həddindən artıq nəm olur və səth kimi bərklik funksiyasını itirir. Hərəkət nəinki yoldan kənar ərazilərdə, hətta torpaq yollarda da çətinləşir. Havanın temperaturu kəskin şəkildə dəyişir, hava tutulur, tez-tez duman olur və güclü küləklər əsir.

Bütün bunlar görünüşü çətinləşdirir müşahidə və hədəfgöstərmə şəraitini pisləşdirir.

Qış ayları üçün torpağın donması, çay və başqa su hövzələrində buz və qar örtüyünün əmələ gəlməsi xarakterikdir. Yol şəbəkəsi bir qayda olaraq azalır. Torpaq yollar qarla örtülürlər və təkərli maşınlar üçün keçilməz olur. Şosse yollarında isə hərəkətin sürəti azalır.

Qışda bataqlıqların donması döyüş əməliyyatlarının keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Yay aylarında maşınların keçməsi üçün çətinlik yaranan bataqlıqlar, qışda donaraq hərəkət üçün asan yollara çevrilir.



DÖYÜŞ HAZIRLIĞI

Qoşunların döyüş hərəkətinə qar örtüyünün böyük təsiri var. Qalınlığı 30-40 sm olan qar örtüyü yolsuz ərazilərdə təkərli maşınların hərəkətini praktiki olaraq mümkünzsız edir, qar örtüyünün qalınlığı 60-70 sm olduqda isə tankların hərəkət sürəti yay fəslindəkinə nisbətən 1,5-2 dəfə azalır. Piyadalar qalınlığı 20- 25 sm-dən çox olmayan qarda sərbəst hərəkət etmək imkanına malikdirlər.

HAVA VƏ ƏRAZİNİN DÖYÜŞƏ TƏSİRİNİ BELƏ SƏCİYYƏLƏNDİRMƏK OLAR:

- a. Hava şəraitinin döyüşə təsirinin müəyyən edilməsi üçün, hava durumu (bulud, yağış, isti və külək) incələnir. Ümumiyyətlə komandirin qəbul etdiyi qərara ərazi və hava şəraiti öz təsirini göstərir. Ona görə də komandirlər qərar verərkən mütləq döyüşün başlandığı gündən sonuna qədər ərazi və hava şərtlərini nəzərə almalıdır.
- b. Hava şəraitinin dəyişməsi ərazi üzərindəki vəziyyəti də dəyişdirə bilər. Məsələn, yağış ərazinin torpaq səthindən asılı olaraq həmişə müxtəlif təsir imkanlarına malikdir. Qumlu torpaq nəqliyyat üçün nisbətən səmərəli olsa da, yağışdan sonra palçıqlı ərazi yararsızlaşır.
- c. Hava ərazi yüksəkliyindən asılı olaraq dəyişir. Məsələn, dağ yamaclarına, təpələrə yaxud yüksəkliklərə doğru sürətlə yüksələn rütubətli hava hündürlüklərdə duman, yaxud alçaq qatı bulud yaratdığı halda, ətraf düzənliklər açıq olur. Nisbi rütubət daha yüksək yerlərdə qar yağmasına səbəb olarkən, alçaq ərazilərdə yağış şəklində özünü göstərir. Əraziyə küləyin sürəti və rütubət kimi digər hava amilləri də təsir edir.

Hava şəraitinin şəxsi heyətə təsiri aşağıdakı kimidir və bəzi tədbirlər görməyi zəruri edir:

- 1) İstiliyə görə yorğunluq, soyuqdan donma, üşümə və qar firtinasından gözlərin tutulması kimi fiziki çatışmazlıqlar gözlənilən hava şəraitinə tam hazırlıqlı olmayı zəruri edir.
- 2) Hava fiziki fəaliyyətə və ruh yüksəkliyinə təsir edir.
- 3) Mövsümi xüsusiyətlər xəstələnmələrə səbəb olur.
- 4) Şəxsi heyət üzərindəki fiziki və zehni gərginlik uzun müddət hava amillərinin təsirinə məruz qalmaqla arta bilər.
- 5) Havanın xəstəliyə səbəb olan və xəstəlik daşıyan virusların yayılmasına imkan yaratması yoluxucu xəstəliklərin genişlənməsi ehtimalını artırır.

DÖYÜŞ HAZIRLIĞI



Döyüş zamanı lazımi məlumatların əldə edilməsi və mübadiləsinə aşağıdakı xüsusiyyətlər təsir edə bilər:

- 1) Buludlar, duman, toz, bürkü və yağıntı gözlə aparılan müşahidəyə və fotofəaliyyətə mənfi təsir edir;
- 2) Buludların sıxlığı isə işıqlılığın azalması, yaxud yanğın qarın günəş şüasını əks etdirməsi isə yaranan həddən artıq işıqlılıq fotofəaliyyətə mənfi təsir göstərir;
- 3) Götürən, güclü yağış və külək postlardakı şəxsi heyətin fəaliyyətinə mənfi təsir edir və eşitmə imkanlarını azaldır;
- 4) Səs ölçmə ilə bağlı hərəkətlər istilik, rütubət və küləyin istiqamətinin dəyişməsi ilə təsirə məruz qalır;
- 5) Atmosferdə istiliyin və rütubətin şaquli şəkildə yayılması radar qurğusunun işinə də təsirsiz ötüşmür. Buludlar və yağış radar dalgalarının yayılma imkanlarını məhdudlaşdırır;
- 6) Atmosferdəki elektrik yükünün boşalması və yerdəki rütubət kabel vəsítəsi ilə olan rabitəyə təsir edir;
- 7) Rütubət, yağış və istilik radiorabitəyə təsir edir;
- 8) Gecə əməliyyatının planlaşdırılması məqsədilə ayın doğması, batması, mərhələləri, dan yerinin qızarması və s. bu kimi dövrlərinə aid nisbi işıqlılıq vəziyyəti bildirən məlumatların da nəzərə alınmasına ehtiyac vardır.

ƏDƏBİYYAT

1. Военная топография. 1969



DÖYÜŞ HAZIRLIĞI

RADİOLOKASIYADA HƏDƏF KOORDİNATLARININ RƏQƏMLİ TƏYİNİ METODLARI

Hikmət HEYBƏTOV – baş müəllim

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Son zamanlar döyüş silahlarının gücünün artması və onların döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar olaraq, hava hücumundan müdafiə (HHM) qoşunlarında döyüşün operativ idarə edilməsinə qoyulan tələblər durmadan artır. Döyüş fəaliyyətində silahlı qüvvələrin idarə edilməsinə aşağıdakı əsas tələblər qoyulur:

- qarşıya qoyulan döyüş tapşırıqlarının həlli üçün, qoşunların idarəedici orqanlarının bütün elementlərinin hərbi hazırlığa vaxtında gətirilməsi;
- qısa müddət ərzində idarəetmə məsələlərinin həllinin qoşunlar tərəfindən effektiv realizə edilməsi;
- idarəetmə sistemlərinin yüksək etibarlığı, müxtəlif şəraitdə qoşunların kəsintisiz idarə edilməsinin təmin olunması;
- döyüş vəziyyətinin dəyişməsinə yüksək cədliliklə cavab verilməsi;
- düşmən tərəfindən yaradılan müxtəlif əngəllərə qarşı idarəedici sistemin işlədilməsinin təmin edilməsi;
- idarəedici sistemin müxtəlif elementləri arasında qarşılıqlı əlaqənin və qarşılıqlı fəaliyyətin yaradılması; (bu müəyyən dərəcədə idarəetmə sisteminin uzun ömürlülüyünü təmin edir və hava hədəflərinin məhv edilməsi məsələlərinin həllində onu çəviklik qazandırır):

Bu tələblərin yerinə yetirilməsi rəqəmli hesablama texnikasının və çoxsaylı avtomatlaşdırılmış idarəetmə sistemlərinin geniş tətbiqi sayəsində mümkündür.

Radiolokasiya sistemlərində tətbiq olunan avtomatlaşdırılmış idarəetmə sistemlərinin (AİS) əsas rolu aşkar edilmiş hava obyektlərindən alınan məlumatların rəqəmsal emalını, döyüş hazırlığı haqqında məlumatların yığılmmasını, nəticədə komanda məlumatının əksedici qurğulara çıxarılmasını, aktiv döyüş vasitələrinə ötürülməsini və aktiv vasitələrin məqsədə uyğun yönəldilməsini və tuşlanması təmin etməkdir.

Müasir AİS qarşılıqlı mürəkkəb texniki qurğulardan və elementlər kompleksindən ibarətdir və işləri müxtəlif fiziki prinsiplərə (mexaniki, elektrik, hidravlik, pnevmatik və s.qanuna uyğunluğ'a) əsaslanır. Onların konstruktiv

DÖYÜŞ HAZIRLIĞI



həlləri və texniki xarakteristikaları da müxtəlifdir.

AİS-in əsas vasitələri məlumatın qəbulu və emalı müddətini, hava vəziyyətinin qiymətləndirilməsi və yaranmış situasiyanın həlli müddətini azaltmalıdır, aktiv vasitələrin tuşlanması və döyüş vəziyyəti haqqında məlumatların alınması müddətini qısaltmalıdır.

İlk növbədə aşağıdakı prosesləri avtomatlaşdırmaq məqsədə uyğun olardı:

- radiolakasiya stansiyasında hava vəziyyətinin verilənlərinin çıxarılması və ötürülməsi;
- müxtəlif mənbələrdən radiolakasiya məlumatının qəbulunu və emalını;
- hava vəziyyətini və döyüş dinamikasını əyani surətdə əks etdirmək üçün məlumatın çıxarılması;
- qoşunların döyüş hazırlığı haqqında məlumatın yığıılması, toplanılması və əksetdirilməsi;
- hava hücumunun dəf edilməsi əmrinin qəbul edilməsi üçün ilkin verilənlərin hasil edilməsi;
- aktiv vasitələrin məqsədli göstərilməsi və tuşlanması.

Qoşunların dinamik idarə edilməsinə nail olmaq üçün kompleks avtomatlaşdırılmış idarəetmə sistemlərinin olması vacibdir. Kompleks avtomatlaşdırılmış idarəetmə sistemi texniki vasitələr yığımından və şəxsi heyətdən ibarətdir. Onlar qarşılıqlı əlaqəli idarəetmə konturunda kompleks şəkildə birləşirlər və idarəetmə sahəsinin idarə olunmasının lazımı sürətini təmin edirlər.

Hava hədəfləri haqqında məlumatın alınması üçün radiolakasiya stansiyası (RLS) əsas vasitələrdən sayılır. RLS görünüş zonasında yerləşən obyektlər haqqında məlumatın alınması və emalı prosesinə, hədəfin koordinatları haqqında verilənlərin, hədəfin ucuş trayektoriyasının parametrlərinin, lokasiya müddətinin və s. alınmasına imkan verir. RLS qəbuləcici qurğusunun çıxışında cəm – siqnal, fasılısız zaman funksiyası və hədəf kordinatlarından ibarətdir. RLS tipindən asılı olmayaraq bu siqnal müşahidə prosesində gərginlik siqnalına açılır və ancaq zamandan asılı olur. Eyni zamanda açılış prosesində koordinatların diskretləşməsi bu arqumentə əsasən aparılır.

$$U_{SK} = U_{SK} \left(iT_0, kT_p, \frac{c \cdot t}{2} \right)$$

burada i – müşahidənin nömrəsi; k – bir müşahidə dövrü həddində zondlamanın nömrəsi; $c/2$ – məsafənin açılış sürəti; T_p – zondlayıcı impulslarının göndərilmə dövrü; T_0 – antenin fırlanma dövrü.

Radiolakasiya siqnallarının rəqəmli emalı üçün ilk növbədə, qəbuləcici qurğunun detektorunun çıxışında zamana və amplituda görə fasılısız faydalı siqnalın gərginliyini diskret qurğuların köməyi ilə diskret formaya çevirmək lazımdır.



DÖYÜŞ HAZIRLIĞI

Hədəfə qədər məsafənin ikilik kodda verilməsi üçün istifadə olunan, rəqəmli məsafəölçən qurğunun qurulmasının əsasını, hədəfdən əksolunan siqnalın zamana görə məsafədən gecikməsi asılılığı təşkil edir.

$$M = \frac{C \cdot \tau}{2}, \text{ burada } \tau - \text{siqnalın gecikmə müddəti; } C = 3 \cdot 10^8 \text{ m/saniyədir.}$$

Bu asılılıqdan, məsafənin ikili ədəd şəkilində verilməsi üçün istifadə edirlər. İkili ədəd τ müddətində impuls generatorundan verilən impulsların sayı N -ə bərabərdir.

$$N = F \cdot T, \text{ burada } F - \text{impulsların tezliyi.}$$


Onda məsafəni aşağıdakı kimi təyin edərik:

$$M = \frac{C \cdot N}{2 \cdot F}$$

Bu prinsipdə işləyən rəqəmli məsafəölçən qurğunun funksional sxemi şəkil 1-də verilmişdir. Sxem, say – impuls generatorundan, impuls saygacından, genişləndiricidən, say – impulslarının selektorundan S-1 və bölüşdürücü - sürüdürcüdən ibarətdir. RLS-in işə düşməsinə qədər saygacın bütün dərəcələrinin vəziyyəti sıfır olur.

Sinxronlaşdırıcı impulsun gəlməsi ilə, RLS-in ötürücüsünün zondlayıcı impulsunun şüalanması momenti qeyd olunur. Genişləndirci RLS maksimal təsirlənmə məsafəsinə uyğun uzunluqlu impuls hasil edir. Bu impuls say – impuls selektorunu – S-1-i açır və məsafənin impulslar dəsti saygaca verilir.

Saygac daxil olmuş impulsları sayı, bu hədəfə qədər olan məsafəyə uyğun olur. Lakin bu verilənlər saygacdan heç yerə verilmir, belə ki, hər bir dərəcəli



ŞƏKİL 1.

DÖYÜŞ HAZIRLIĞI



triggerin çıkışında məsafə say selektorları qoşulmuşdur.

Preslektordan hədəf impulslarının gəlməsi kod sayına selektoru müəyyən müddətə (hədəfin aşkaredilməsi impulsunun uzunluğuna bərabərdir) açır və hesablanmış ədəd RHM yaddaş blokuna verilir. Bu qurğuda say – impulslarının formallaşması sxemi əsas rol oynayır. Bu qurğu məsafə kodunun sayılmasını təmin edir. Bir period ərzində impulsların gəlməsi hədəfə qədər məsafənin M_{\min} -dan M_{\max} - kimi ölçülməsi aparılır.

Saygacın maksimal göstərişi N məsafənin maksimal qiymətinə uyğundur və aşağıdakı ifadə ilə təyin olunur.

$$N = M_{\max} / \Delta M, \text{ burada } \Delta M - \text{məsafə dairəsinin enidir.}$$

Məsafəni kodlama dəqiqliyi əsasən say – impuls generatorunun tezliyi və ikilik saygacı işə salan ilkin say – impuls ilə sinxronlaşdırma impulsunun uyğunluğunun dəqiqliyi ilə təyin edilir.

Zondlayıcı impulsların periodik göstərilməsi prosesində və eyni zamanda antenin fırlanması halında RLS-in müşahidə zonası azimuta görə elementar sahələrə bölünür. Azimuta görə elementar sahələrin bucaq ölçüsü (azimutun diskretlənmə bucağı olacaq)


$$\Delta\beta = 2\pi \cdot \frac{T_p}{T_0},$$

burada T_p – zondlayıcı implusların göndərilmə periodu, T_0 – antenin fırlanma periodudur.

RLS antenin fırlanma bucağının ölçüsünü (azimuta və ya yerləşmə bucağına görə) bucaq koordinatlarının ikilik koda çevrilməsini və ya ikilik vahidlərə çevrilməsini göstərir. Azimutun ikilik kodda təyin edilməsi üsulları müxtəlif metodlarla yerinə yetirilə bilər. Əgər azimuta görə anten sabit sürətlə fırlanırsa, onda azimutun təyin edilməsi analoji olaraq rəqəmli məsafəölçən qurğunun köməyi ilə mümkündür. Bu halda azimutun ölçülməsi, məsafənin ölçülməsi prinsipində olduğu kimi, zaman intervalının ədədə çevrilməsinə gəttir. Lakin fərq ondadır ki, genişləndirici qurğunun işə salınması RLS-in işə salma impulsu ilə deyil, antenin düzgün şimala istiqamətlənməsinə uyğun impulsla aparılır. Sxemin işləmə periodu RLS-in azimuta görə işləmə müddəti ilə təyin olunur.



DÖYÜŞ HAZIRLIĞI



ŞEKİL 2.

Azimutun ölçülülməsində say – impuls generatorunun impulslarının hesabatının çıxarılması əvəzinə, cari azimut vericisindən alınması yaxşı nəticələr verir. Cari azimut vericisinin əsas elementi, bucaq dönməsinin ikili koda çeviriçisi sayılır (Şəkil 2). RLS antenin fırlanması oxuna bərkidilmiş kod diskini üzərində bucaq dönməsinin ikili kodu yerləşdirilir.

Fırlanması oxunun bucaq yerdəyişməsi onunla möhkəm əlaqəli kodlayıcı diskini 1 bucaq dönməsini yaradır. Kodlayıcı diskini səthindən müəyyən məsafədə radius boyu həssas elementləri olan çıkış başlığı (2) tərpənməz yerləşdirilmişdir. Həssas elementlər ferrit nüvəli (3) induktiv sarqlardan ibarətdir və hər birinin çıkışı vardır, onlardan biri A₁, A₂, A₃,...An aclarları vasitəsilə avtogeneratedatorun G rəqs konturuna birləşib, o biri çıkışları öz aralarında birləşərək avtogeneratedatorun qida mənbəyi sxeminin ümumi nöqtəsi ilə əlaqələndirilir. Çeviricinin çıkışında, kod çıkış siqnalının impulslarını gücləndirən və formallaşdırıran gücləndirici GF vardır.

RLS anteninin bucaq yerdəyişməsinin rəqəm koduna çevrilməsi müəyyən xəta ilə yerinə yetirilir. Yerdəyişmə çeviricisinin nəticəvi xətası, kvantlama xətasından (diskretlik xətası), alət xətasından və ətraf mühitin parametrlərinin (temperatur) təsirindən yaranan xətalardan ibarətdir.

DÖYÜŞ HAZIRLIĞI



NƏTİCƏ

Radiolokasiya stansiyasının görünüş zonasında yerləşən obyektlər haqqında məlumatın alınması və emalı prosesində hədəfin koordinatları haqqında verilənlərin rəqəmli ölçülməsi vacib məsələdir. Hədəfin koordinatlarının (məsafənin və azimutun) rəqəmli ölçülməsinin əsas metodları və qurğularının işləmə prinsipləri verilmişdir.

ƏDƏBİYYAT

1. Романов. А.Н. Основы автоматизации систем управления. Москва, Военное издательство, 1971
2. Аппаратура обработки радиолокационной информации. Техническая документация.
3. Автоматизированная система наблюдения воздушной обстановки. Техническая документация.

XARİCİ ORDULARDA

MÜHƏNDİS-ROBOT

IRobot şirkətinin hərbi robotu yeni ixtisasına alışmaqdadır. “Warrior” (“Döyüşçü”) adlı bu robot “Python” robotunun yüngülləşdirilmiş variantıdır və Mk7 APOBS sistemindən istifadə edir. Robot piyada əleyhinə mina sahələri və tikanlı məftillərdən olan maneələrdən müxtəlif keçidlər aça bilir. Maraqlı cəhət də odur ki, robot bu işi özü mina sahəsinə girmədən görür.

Bu necə baş verir? Əsgərlər robotu məsafədən maneə qurulmuş sahəyə yaxınlaşdırırlar. Robot tələb olunan istiqamətə raketedən atəş açır. Rakətə 45 m-lik trosda qəlpəli qumbaralar və kiçik paraşüt bərkidilir. Atəş açıldıqdan sonra rakət qumbaralar bağlanmış trosu dartaraq uçub yerə düşür. Qumbaralar partlayaraq mina və maneələri dağıdır. Nəticədə piyadalar və nəqliyyat vasitələri üçün yol açılır.



HAVA HÜCUMUNDAN MÜDAFİƏ QÜVVƏLƏRİ GƏLƏCƏK LOKAL MÜHARİBƏLƏRDƏ

Polkovnik-leytenant İlham MƏMMƏDOV

SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

Açar sözlər: hava hücumundan müdafiə, hava-kosmik hücum vasitələri, yüksək dəqiqliklı silahlar, çətin meteoroloji şərait.

Ключевые слова: противовоздушная оборона, средство воздушно-космического нападения, высокоточные оружие, сложные метеорологические условия.

Keywords: air defense, means of aerospace attack, precision weapons bad weather conditions, high exactly arms, difficult meteorological condition.

GƏLƏCƏK SİLAHLI MÜNAQİŞƏLƏRİN MÜMKÜN TƏSVİRİ VƏ TƏHLÜKƏLƏRİ

Gələcək müharibələrin tədqiqatı hərb elminin əsas sualıdır. Belə ki, ancaq onun düzgün səciyyələndirilməsi əsasında elmi cəhətdən təyin etmək olar ki, qarşıda duran hansı müdafiə tapşırıqlarını yerinə yetirmək lazımlı olacaq və bunun üçün birinci növbədə hansı qoşun növünün inkişaf etdirilməsi vacibdir.

XXI əsrə mühərabələrin və təhlükələrin xüsusiyətləri çox zaman ondan asılı olacaq ki, dünyada və beynəlxalq arenada güclər hansı istiqamətdə bölünəcək. Bunları təyin edən əsas faktorlar aşağıdakılardır:

Birinci – bütün beynəlxalq siyasi, sosial-iqtisadi, elmi, mədəni, texnoloji və informasiya proseslərinin qloballaşması. O özündə həm pozitiv, həm də neqativ imkanlar gizlədir. Hər bir dövlətin dünyəvi proseslərə integrasiya olunaraq özü üçün müsbət nəticələr çıxarması və qloballaşmanın mənfi təzahür-lərini neytrallaşdırma imkanını əldə etməsi vacibdir.

İkinci – hərbi-siyasi vəziyyət bəzi aparıcı ölkələrin dünyada dominant rol oynamağa meyil etməsi və bir qayda olaraq, obyektiv təsireddi tendensiyalarla beynəlxalq prosesləri hərtərəfli idarə etmək bacarığı ilə təyin olunacaq. Başlıcası, “suverenliyin məhdudlaşdırılması” və “arzu olunmayan” hər hansı bir dövlətin ərazisinə çəkinmədən silahlı müdaxilə edilməsi ən təhlükəli nəzəriyyədir.



Üçüncüüsü – ərazi iddiaları, xammal uğrunda mübarizələr, etnik, sosial-siyasi ziddiyətlər ölkələr və xalqlar arasında qarşılurmalar, konfliktlər və müharibələrin mənbəyi olaraq qalmaqdadır. XXI əsrə enerji resursları naminə rəqabət və mübarizə bu siyahıda başlıca yer tutacaqdır. Odur ki, geniş miqyaslı region müharibələrinin baş verməsi ehtimalı qaçılmazdır. Buna görə də, lokal müharibələrdə və silahlı konfliktlərdə tapşırığı yerinə yetirməyə hazır olmaq birinci dərəcəli amildir.

XXI əsrə elmi nailiyyətlər və onların hərbî təyinatlı texnologiyalarda geniş tətbiq edilməsi müharibələrin xüsusiyyətlərinə mühüm dərəcədə təsir edəcəkdir. Birinci növbədə bu, yüksək dəqiqliklili silahlara (YDS), kəşfiyyat, kosmik vasitələrə, informasiya silahlarına, yeni fiziki əsaslar üzrə yaradılmış silahlara, həmçinin texnikaların aşkarlanması çətinləşdirən vasitələrə şamil olunacaqdır.

Bu gün elm nanotexnologiya, hipersürətlər, yüksək enerjili maddələrin sintezi, yeni konstruktiv və mühafizə materiallarının, həmçinin informasiya texnologiyaları və gen mühəndisliyi sahələrində nailiyyətlərin tətbiq olunmasının əsasını qoymuşdur.

Nanotexnologiya silahlı mübarizə vasitələrinin miniatürləşməsinə və onların kompyuter nanoprosessorları əsasında yaradılmış süni intellektlə təchiz olunmasına imkan verir; beləliklə də, bu tip silah nümunələrinin döyüş imkanları yüksək dəqiqliklili silahlara səviyyəsinədək artırılır.

Düzaxınlı mühərriklərin yaradılması istiqamətində aparılan tədqiqatlar raket və təyyarələrin istehsalında hipersürətlərə yol açır. Bu da öz növbəsində ona gətirib çıxaracaq ki, hava-kosmik hücum vasitələri (HKHV) hal-hazırda mövcud olan hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemlərinin vasitələrilə məhv edilməsi üçün əlçatmaz olacaq.

Yeni materialların yaradılması istiqamətindəki nailiyyətlər düşmənin məhvedici silahlarından qorunma bacarığının artırılması və düşmən tərəfindən aşkarlanma ehtimalının azalması üzrə yeni imkanlar açır. Bütün bu və digər elmi nailiyyətlər hərbî təyinatlı texnologiyalar sahəsində geniş vüsət alacaq, yeni və modernləşdirilən silah və hərbî texnika nümunələrində praktiki olaraq tətbiq olunacaq. Birinci növbədə bu, yüksək dəqiqliklili silahlara (YDS), kosmik təminat və gələcəkdə kosmik məhvətmə vasitələri, kəşfiyyat, avtomatik idarəetmə sistemləri (AİS) vasitələri, həmçinin yeni fiziki prinsiplər əsasında yaradılmış silahlara sahəsində inkişaf edəcəkdir.

YDS-in təkmilləşdirilməsi istiqamətində, onların atış məsafəsi uzaqlığının, gücünün və dəqiqliyinin artırılması ilə yanaşı, eyni vaxtda elektromaqnit spektorunun müxtəlif sahələrdə işləyən yönəltmə sistemlərinin yaradılması da nəzərə çarpır. Bunlarla yanaşı, hər cür maneə və bütün meteoroloji şəraitlərdə daşıyıcıının hədəfə zəmanətli çıxışını təmin edən bir neçə naviqasiya



HƏRBİ NƏZƏRİYYƏ

(həmçinin kosmik naviqasiya) sistemləri ilə işləyən uzaq məsafəli YDS avadanlıqlarının yaradılması üzrə də işlər davam etdirilir. Beləliklə, yeni nəsil yüksək dəqiqliklı məhvətmə vasitələri kosmosdan zərbələr endirmək imkanı əldə edəcək, hipersürətlər isə onlar tərəfindən hədəflərin məhv edilməsi vaxtının minimuma endirilməsini təmin edəcəkdir.

XXI əsrin əvvəllərində bütün silahlı qüvvələrin növlərində **STEL S texnologiyasının** geniş yayılması və tətbiq olunması müharibələrin strateji istiqamətinə mühüm təsir edəcəkdir. Onun köməkliyi ilə təyyarələr və qanadlı raketlərlə yanaşı kiçik gəmilərdə, döyüş mühafizəli yerüstü vasitələrdə effektiv əksolma sahəsinin kəskin şəkildə azalması baş verəcəkdir. Onların radio-lokasiya vasitələrinin köməkliyi ilə aşkarlanması xeyli çatınlaşəcəkdir.

XXI əsrin əvvəllərində **lazer silahları** geniş şəkildə tətbiq olunacaqdır. Donanmada suüstü gəmilərin gəmi əleyhinə, həmçinin bütün növ özüyonəltmə sistemləri ilə təchiz olunmuş qanadlı raketlərdən qorunması üçün laserlərin istifadəsi ehtimal olunur. Təyyarələrdə quraşdırılan lazer qurğuları analogi tapşırıqların, yəni uçuş aparatlarının bütün növ idarə olunan raketlərdən qorunmasını təmin edəcəkdir.

Gələcək müharibələrin xüsusiyyətlərinin mümkün dəyişikliklərindən danışdıqda “**uçmayan silahlar**” adlanan vasitələrin yaradılması üzrə tədqiqatları yada salmamaq olmaz. Söhbət xüsusi kimyəvi və digər vasitələrdən gedir ki, onların tətbiqi zamanı avtomobilərin və hərəkət vasitələrinin rezin məmulatları dağılmaya məruz qalır, benzin, dizel yanacağı qatlaşır və gelə çevrilir, şəxsi heyət müvəqqəti iflic olur, texnikanın alüminium və digər xəlitəli hissələri dağılırlar, yaqlama sürüküleri xarab edilməklə mühərriklər sıradan çıxır və s.

Yuqoslaviya hadisələri göstərdi ki, elektrostansiyaları və yüksək gərginlikli elektrik şebəkələrini sıradan çıxaran qrafit bombalarının tətbiqi çox böyük effekt verir.

“Uçmayan silahlar” kateqoriyasından olan **elektromaqnit, bioloji, lazer və infrasəs** silahlarının modernləşdirilməsi üzrə təcrübələrin yaxın vaxtlaradək tamamlanması gözlənilir.

Bu silahlardan əlavə, bir çox ölkələr geniş şəkildə **akustik toplardan** istifadə edir. Bu toplar uzaq məsafələrə xəbərdaredici səs siqnalları ötürməyə qadirdir. Bu zaman kütlələrin, düşmən əsgərlərinin hərəkətinə əngəl yaratmaq üçün səsin həddini dözülməz dərəcəyə çatdırmaq mümkündür. Akustik toplar 152 desibelədək səs siqnallarını generasiya etmək imkanına malikdir, belə ki, 120-140 desibelədək güclü səslər insanda güclü ağrıların əmələ gəlməsinə səbəb olur və eşitmə qabiliyyətinin sıradan çıxmamasına gətirib çıxarır.

Öldürməyən silahların bir növü də **mikrodalğalı şüalandırıcılar** sayılır. 1990-cı illərin axırlarında yaradılmış və sınaqdan keçirilmiş “aktiv atılma sistemi” (Active Denial Systems – ADS) bu cür silah növünə aiddir. Bu qurğu-



lar millimetrlək dalğa diapazonunda, dəqiq olaraq 94 qeyahers tezliyi ətrafin da elektromaqnit rəqlərini yaradır. ADS tərəfindən generasiya edilən bu şüalar dəri üzərinə düşərkən 83 faizdək udulur, nəticədə göynəmə, ağrı hissələri keçirən şəxsədə reflektor olaraq həmin zonanı tərk etmək istəyi yaranır.

Öldürməyən silahların başqa bir növünə isə düşməni kor və kar edən səslilişqli qumbaralar, termik pistoletlər, xüsusi tez bərkiyən köpüklər, qatı və sürükən polimerlər addır. Belə silahların kütləvi tətbiq edilməsi qoşunların fəaliyyətini ciddi şəkildə mürəkkəbləşdirməklə yanaşı, həm də onları hərəkəti olmaqdan məhrum edərək iş bacarığının itirilməsinə gətirib çıxarıır.

Gen mühəndisliyi istiqamətində elmi nailiyyətlər indiki zamanda orqanik birləşmələr və əvvəlcədən verilmiş xüsusiyyətli canlı orqanizmlər yaratmağı mümkün edir. Bu texnologiyalar imkan verir ki, müəyyən bir xüsusiyyət, məsələn irqi mənsubiyyət, gözün rəngi və yaxud müəyyən xroniki xəstəlik əsasında identifikasiya olunaraq seçilmiş canlı orqanizmlər məhv edilsin.

Sadalanmış mübarizə vasitələrinin kütləvi tətbiq olunması qoşunların onlara verilmiş tapşırıqların yerinə yetirilməsi üzrə fəaliyyətlərini ciddi şəkildə mürəkkəbləşdirə bilər və bununla da bütün qoşun növlərindən istifadənin forma və üsullarının dəyişdirilməsinə zərurət yaranar.

Atəşlə məhvətmə əsas həllədici operativ-strateji faktor olacaqdır. Onunla taktiki və operativ tapşırıqları həll etməklə yanaşı, həm də strateji tapşırıqlar yerinə yetiriləcək: dövlət və hərbi idarəciliyin pozulması, HHM sisteminin susdurulması, aviasiyanın əsas qüvvələrinin məhv edilməsi, iqtisadiyyatın və hərbi infrastrukturun mühüm sahələrinin dağdırılması, qoşunlarda və əhali arasında ruh düşkünlüğünün yaradılması, ehtiyatların irəliyə çəkilməsinin qarşısının alınması və s. Beləliklə, gələcək müharibələrdə qələbə onun tərəfində olacaq ki, kim yeni silahlarla, hərbi texnika ilə əhəmiyyətli dərəcədə və kifayət qədər təchiz olunub və onları istifadə etmək imkanına mükəmməl dərəcədə malikdir. Lokal konfliktlərdə bu silahların nəzərə çarpan dərəcədə canlı qüvvə ilə əvəzlənməsi heç bir müsbət nəticə verməyəcəkdir.

HAVA HÜCUMU VASİTƏLƏRİNİN TƏTBİQ EDİLMƏSİ PERSPEKTİVLƏRİ

ABŞ dövlətinin doktrinalarından birində (“Xolt” – aviasiya ilə dayandırmaq doktrinası) göstərilib ki, müasir şəraitdə və döyüş əməliyyatlarının aparılmasında aviasiya başlıca rol oynamalıdır. Həm də silahlı konfliktlərin başlanğıc mərhələsində düşmənə zərbə vuran əsas və həllədici vasitə kimi tətbiq olunmalıdır.

Həqiqətən də, HHQ müasir səviyyədə geniş hava əməliyyatları keçirməyə qadir olan silahlı qüvvələrin daha çox tələb olunan qoşun növünə çevrilmişdir. Bu onunla əsaslandırılır ki, silahlı konfliktlərdə onların tətbiqi ən az itki-lərlə öz məqsədlərinə nail olmağa gətirib çıxarıır. ABŞ-da tərtib olunmuş qlo-



HƏRBİ NƏZƏRİYYƏ

bal təsiretmə konsepsiyası HHQ-dən istifadənin əsas altı prinsipini nəzərə alır. Onlara aiddir:

- **kosmosda və havada üstünlük** – döyüş fəaliyyətlərinin və tam sərbəst manevrin edilməsinə imkan verən yerətrafi fəzada şəraitə qlobal nəzarətin yerinə yetirilməsi;
- **məlumat üstünlüyü** – məlumatların yığılması, işlənməsi, istifadə olunması və qorunması imkanının effektiv həyata keçirilməsi, həmçinin düşmənin oxşar fəaliyyətinə əks-təsir göstərilməsi;
- **qlobal əlcətma** – dünyanın istənilən rayonunda istənilən obyektlərə intensiv zərbələr endirilməsi imkanı;
- **zərbə endirmənin yüksək dəqiqliyi** – kosmik, aviasiya-kəşfiyyat və yönəltmə vasitələrinin effektiv istifadə edilməsi və yüksək dəqiqliklı silahlarla zərbələr endirilməsi nəticəsində təmin olunur;
- **yüksək qlobal mobillik** – qısa bir zamanda qoşunların və qüvvələrin istənilən hərbi fəaliyyətlər teatrına (HFT) daşınması imkanı;
- **çevik döyüş təminatı** – döyüş əməliyyatlarında iştirak edən qüvvələrin bütün lazımları vaxtı-vaxtında zəmanətli təmin olunması.

Bütün bu prinsiplər aviasiya ekspedisiya hissələrinin (AEH) tətbiq edilməsi ilə həyata keçirilir. AEH – qarışiq aviasiya birləşməsidir ki, tərkibinə müxtəlif təyinathı və növlü təyyarələr daxildir. Bu birləşmələr uzaq HFT-də aşağıda göstərilən bütün növ kompleks tapşırıqları yerinə yetirmək imkanına malikdir:

- hava kəşfiyyatının aparılması;
- havada üstünlüğün ələ alınması;
- döyüş fəaliyyətləri rayonunun təcrid edilməsi (nəqliyyat blokadası);
- quru qoşunlarının bilavasitə aviasiya ilə dəstəklənməsi;
- ən mühüm obyektlərin ayrıca seçilməklə məhv edilməsi.

Lokal müharibələrdə aviasiyadan istifadə təcrübəsinin təhlili, gələcəkdə hava hücumu vasitələrinin (HHV) tətbiqinin taktiki fəndləri və üsullarının aşağıda göstərilən istiqamətlərə yönəlməsi zəruriliyini söyləməyə imkan verir:

- HHV-nin obyektlərə effektiv zərbə imkanlarının bütün növ kəşfiyyatla aşkarla çıxarılmasının, birgə idarəetmə sistemi çərçivəsində aviasiyanın yerinə yetirdiyi tapşırıqlar nəzərə alınmaqla müxtəlif qoşun növlərinin güc və vasitələrinin qarşılıqlı əlaqəsinin yüksək səmərəliliyi;
- radioelektron mübarizə (REM) aparılması üzrə güclərin zərbəendirici təyyarələr qrupuna keçirilməsi, elektromaqnit şüalanmasına özüyonələn silahların döyüş imkanlarının, təyyarələrin zenit atəşindən fərdi qorunma üsullarının və sistemlərinin mükəmməlləşdirilməsi;



- hər cür hava şəraitində istifadəsinə imkan verən nişangah-naviqasiya sistemli HHV ilə sutka boyu düşmənə fasiləsiz təsirin əldə olunması;
- tapşırıqların azalması fonunda YDS-in bir nöqtəyə zərbələrinin effektliyinin artırılması;
- adi silahlarla təchiz olunmuş müasir strateji aviasiyanın tətbiq edilmə miqyasının genişləndirilməsi.

XX əsrin sonlarında aparılan lokal müharibələrin təcrübəsi göstərir ki, elan olunmuş prinsip və konsepsiyalar demək olar ki, tam həyata keçir. Lakin bu, silahlanmasında köhnəlmış HHM parkı olan zəif düşmənlə qarşılıqlı mübarizədə baş verir. Bunu da nəzərə almaq lazımdır ki, aviasiyanın tərkibində müasir zenit-raket kompleksləri (S-300PMU-2, Buk-MB, Tor, S-125-2TM və s.) olan güclü HHM sistemi ilə döyüş aparmamışdır. Bundan əlavə, hərbi konfliktlərdə döyüş əməliyyatlarının nəticələri göstərir ki, döyüş aviasiyanın imkanları son dərəcə yüksəkdir. Bununla belə qeyd etmək lazımdır ki:

1. Dünyanın hər hansı bir rayonunda aviasiyanın tətbiq edilməsinin operativliyi siyasi qərarların qəbul olunması operativliyindən asılıdır. Lakin bu məsələlər həmişə tez və müsbət həll olunmur (bir çox ölkələr öz bazalarını və uçuş koridorlarını bunun üçün verməyə hazır deyillər).

2. Aviasiyanın tətbiqi YDS-in effektiv tətbiqi ancaq düşmən üzərində məlumat üstünlüğünə malikolma şəraitində mümkündür. Lakin bu şəraitlərdə də, NATO ekspertlərinin qiymətləndirmələrinə görə, məhv edilmiş hədəflərin sayı, məsələn, Yuqoslaviyada planlaşdırılanın 50-60%-ni keçməmişdir, qanadlı raketlər isə 10% hədəflərdən yan keçmişdir.

3. Mobil hədəflərə zərbələrin vurulmasında aviasiyanın effektivliyi gözəniləndən də xeyli aşağı olmuşdur. Təhlillər göstərir ki, aviasiyanın, zəmanətlə o hədəfləri aşkar etmək və vurmaq imkanına malik olur ki, birincisi – hədəf açıq ərazidə yerləşsin; ikincisi – hədəf hərəkətsiz vəziyyətdə olsun. Döyüsdə mobil vasitələr daha çox nailiyyətlər əldə edir.

4. Baxmayaraq ki təyyarələr bütün hava şəraitində istifadəyə imkan verən bort nişangah-naviqasiya komplekləri ilə təchiz edilmişdir, müdafiə olunan tərəfin xüsusi maskalanma tədbirlərini həyata keçirməsi, aldadıcı hədəflərdən, tüstü və aerozollardan, ərazinin coğrafi üstünlüklerindən istifadə etməsi, qoşunların geniş ərazilərdə açılması, obyektlərin yerin dərinliklərində yerləşdirilməsi aviasiyanın və YDS-in tətbiqinin effektivliyini xeyli aşağı salır.

Lokal müharibələrdə yerüstü düşmənin gecə, çətin meteoroloji şəraitlərdə (ÇMŞ), dağlıq ərazilərdə və sıx yarpaqlı meşələrdə fəaliyyətləri zamanı aviasiya çox zaman nailiyyətlər əldə edə bilmir.



HƏRBİ NƏZƏRİYYƏ

HAVA HÜCUMUNDAN MÜDAFİƏ QÜVVƏ VƏ VASITƏLƏRİNİN LOKAL MÜHARİBƏLƏRDƏ TƏTBİQ OLUNMASI TƏCRÜBƏSİNİN ƏSAS NƏTİCƏLƏRİ

Keçmiş döyüş təcrübəsi həmişə müsbət və ya mənfi cəhətləri analiz etmək üçün bir mənbə olaraq qalmaqdadır və bir qayda olaraq imkan yaradır ki, silahlı mübarizənin forma və üsullarının inkişafında bəzi ən xarakterik tendensiyaları üzə çıxarsın.

XX əsrin ikinci yarısında lokal müharibələrin və hərbi konfliktlərin təhlili göstərir ki, hücuma keçən düşmən aviasiyası öz məqsədinə yalnız 65-70% nail olur. Lakin döyüş fəaliyyətlərinin gedişində böyük uğursuzluqlara məruz qalmır.

Demək olar ki, hücuma keçən tərəf öncə qəfil intensiv aviasiya (raket-aviasiya) zərbələri endirir, birinci növbədə HHM, dövlət və hərbi idarəetmə, iqtisadiyyat, kommunikasiya, rabitə qovşaqları və s. obyekləri məhv etməyə çalışır. Belə hava hücumları müəyyən müharibələrdə (Yaxın Şərq, Fars körfəzi, Yuqoslaviya) döyüş əməliyyatlarının gedişatını və müqəddəratını dərhal həll edib.

Aviasianın uğurlu fəaliyyətinin əsasında həmişə aşağıdakılardır:

- şəraitin təfərrüati ilə öyrənilməsi (HHM sisteminin vəziyyəti və iş rejimi) əsasında zərbələrin vurulmasının mükəmməl planlaşdırılması və yaranmış vəziyyətdən asılı olaraq uyğunlaşan fəaliyyət üsullarının tətbiqi;
- döyüş fəaliyyətlərinin hərtərəfli təminatı;
- müasir texnikanın tətbiqi və şəxsi heyətin hazırlığının yüksək səviyyəsi.

HHM qüvvələri, bir qayda olaraq, başlanmış lokal müharibələrin əvvəllərində hava hücumu vasitələrinə hər zaman qarşı dura bilmir, öz fəaliyyətini yalnız hərbi əməliyyatların gedişi zamanı formalasdırmağa nail olurlar.

Lokal konfliktlərdə və müharibələrdə HHM qüvvə və vasitələrinin döyüş tətbiqinin təcrübəsi göstərdi ki, düşmənin hava-kosmik hücumu vasitələrinə (HKHV) öz döyüş imkanları ilə adekvat olan HHM sistemi qarşı dura bilər. Bu zaman daimi olaraq HHM qüvvə və vasitələrinin döyüş tətbiqinin qayda və üsulları mükəmməlləşdirilməlidir.

Qoşunların hazırlığı praktikasında düşmənin hava hücumu imkanlarının qiymətləndirilməməsi tendensiyasını aradan qaldırmaq, onun döyüş imkanlarının daim artması, fəaliyyət xüsusiyətlərinin dəyişməsi faktorlarına vaxtında reaksiya verərək, HHM qoşunlarının texniki təchizatında effektiv tədbirlər görmək və HHV ilə mübarizə forma və üsullarını təkmilləşdirmək lazımdır.

NƏTİCƏ

Etibarlı HHM sistemi düşmənin hava hücumu vasitələrinin zərbələrinin, əsasən də müharibənin başlangıç dövrlərində dəf edilməsinə qadirdir, silahlı



qüvvələrin hərbi əməliyyatlara başlaması üçün əlverişli şərait yaradaraq ölkənin müharibə dövrünə daha mütəşəkkil keçməsinə imkan verir və bununla da xalqın mənəvi ruh yüksəkliyinin sarsılmaz olaraq qalmasını təmin etmiş olur.

ƏDƏBİYYAT

1. Гареев М. Угрозы и войны XXI века. Москва, Красная звезда, 2003
2. Третьяков В. Характер вооруженной борьбы, войн и вооруженных конфликтов в XXI веке.
3. Слипченко В. Войны будущего.

РЕЗЮМЕ СИЛЫ ПВО В БУДУЩИХ ЛОКАЛЬНЫХ ВОЙНАХ И.МАМЕДОВ

Надежная система ПВО способна отразить удары противника особенно в начале войны, создать не только благоприятные условия для вступления в войну вооруженных сил, но и дает стране возможность более организованно перестроиться на военные рельсы, не говоря уже о том, что не будет серьезно поколеблено моральное состояние народа.

SUMMARY MILITARY AIR DEFENCE IN FUTURE LOCAL WAR I.MAMEDOV

Reliable air defense system is able to reflect the impact of the enemy especially at the beginning of war, to create good conditions for armed forces to join the war as well as to enable the country to adjust to the military situation more organized hereby providing high spiritual ambiance of the nation stay unshakable.



METEOROLOJİ TƏMİNAT

PAYIZ VƏ QIŞ MÖVSÜMÜNDƏ UÇUŞLARIN METEOROLOJİ TƏMİNATININ XÜSUSİYYƏTLƏRİ VƏ ABŞERON YARIMADASINDA RADİASIYA DUMANLARININ PROQNOZU

Ehtiyatda olan mayor Ramiz Cuvarov

MİLLİ AVİASIYA AKADEMİYASI

Payız və qış mövsümündə coğrafi enlik boyu temperatur kontrastının artması ilə hava kütləlerinin axın sürəti yüksəlir, atmosfer prosesləri tez-tez növbələşir, gecə və gündüz saatlarında mürəkkəb meteoroloji şərait yaranır.

İsti dövrə xas olan konvektiv buludların (yer səthinin qızması nəticəsində yaranan buludlar) yaranması payızın gəlişi ilə kəskin şəkildə azalır. Eyni zamanda temperaturun aşağı düşməsi ilə hava kütlələrində rütubətin doyma həddinə yaxınlaşması müşahidə olunur ki, bu da alçaq buludlu, dumanlı və çənli hava şəraitinin tez-tez təkrarlanması gətirib çıxarır.

Respublikamızın düzən rayonlarında bəzən gündüz vaxtı hava lazımı səviyyədə qızmadığından, axşamdan yaranan inversiya qatı (troposferin müəyyən bir hissəsində temperaturun yüksəklik boyu artması) dağılmır və beləliklə, sutkanın əsas hissəsi hava alçaq buludlu, dumanlı və çənli olaraq qalır. Yağıntılar yay dövründəkindən fərqli olaraq aramsız xarakter alır ki, bu da havada olan nisbi rütubəti artırır və görünüş məsafəsi azalır.

Payız və qış mövsümündə meteoroloji şəraitlə əlaqədar aviasiya qəzalarının 75%-dən çoxu, hava gəmisinin pis görünüş şəraitinə və alçaq buludlarla qarşılaşması səbəbindən olmuşdur. Bu dövrdə, həmçinin hava gəmisinin buzlaşma ehtimalı və statik elektrikləşmə ilə zədələnməsi laylı yağış (Ns) buludları arasında uçuşlar zamanı qeydə alınır.

Həm də yadda saxlamaq lazımdır ki, bu dövrdə uçuş heyəti və meteoroloq mütəxəssislər müəyyən mənada mürəkkəb və tezdəyişən meteoroloji şəraitdə öz iş vərdişlərinin bir hissəsini itirmiş olurlar. Ona görə də, meteoroloji elementlərin və atmosfer hadisələrinin proqnozlaşdırılmasında və onların hava gəmilərinin uçuşlarına təsirinin düzgün qiymətləndirilməsində səhv'lərə yol verilir.

Bu və digər səbəblər payız və qış mövsümündə uçuşların meteoroloji xüsusiyyətlərini təyin edir ki, onları da döyüş tapşırıqlarını yerinə yetirərkən nəzərə almaq vacibdir.

Mövsümi uçuşların təhlükəsizliyinə təminat məqsədilə meteoroloji xidmətin sərəncamında olan texniki vasitələrin vəziyyəti mütləq yoxlanmalıdır,

METEOROLOJİ TƏMİNAT



buludun hündürlüğünü və görünüş məsafəsini ölçən cihazların sazlığına xüsusi diqqət yetirilməlidir.

Aerosinoptik materiallar öyrənilərkən sinoptik vəziyyətin ümumi qiymətləndirilməsi ilə yanaşı, uçuş rayonundakı hava şəraitinin xüsusiyyətləri, alçaq buludluluq, qatı duman və çənin olması və onların tutduğu ərazilərin müəyyənləşdirilməsi, hərəkət sürəti və istiqamətinin təyin edilməsi də təklif olunur. Həmçinin hava gəmilərinin buzlaşması və qarın yağıma ehtimalı, çovğun və digər təhlükəli hava şəraitinin olması dəqiqləşdirilməlidir.

Bütün bunlarla yanaşı, hava şəraiti qiymətləndirilərkən, ərazinin relyefi və səth örtüyünün xüsusiyyətlərinin də nəzərə alınması məqsədə uyğundur. Çünkü bu amillər meteoroloji şəraiti əhəmiyyətli dərəcədə dəyişdirmək gücünə malikdir.

Məlum olduğu kimi, bu mövsüm dumanlı və alçaq buludlu hava şəraiti daha çox müşahidə edilsə də, onlar radiolokasiya vasitələri ilə aşkar olunmur. Ona görə də bu hadisələrin aşkarlanması üçün ən effektli üsul hava kəşfiyyatıdır.

Bu dövrdə aerodromun meteoroloji bölməsinin iş rejimi daha ciddi xarakter alır. Vaxtında alınan meteoroloji informasiya, hava şəraiti üzərində aparılan müşahidələrin keyfiyyəti və həmin məlumatların ucuş heyətinə çatdırılma operativliyinin əhəmiyyəti artır.

Alçaq buludluluq davam etdikcə onun yerdən hündürlüğünün ölçülmə dəqiqliyi və ölçmələrin müntəzəmliyi get-gedə mühüm əhəmiyyət kəsb edir.

Uçuşlar vaxtı aerodromda və uçuş marşrutları boyunca hava şəraitinin daim nəzərə alınması çox vacibdir.

Payız və qış mövsümündə ən xarakterik olan təhlükəli atmosfer hadisələri aşağıdakılardır:

- alçaq buludluluq;
- duman və çən;
- buzlaşma;
- qəflətən qar yağması və çovğun;
- buludlarda olan elektrik boşalmaları və payızın əvvəlində dağlıq və dağ-ətəyi rayonlarda tez-tez rast gəlinən topa-yağış (Cb) buludları və onunla bağlı olan ildirim çaxması, leysan yağması və tufan baş verməsi.

Bəs hava şəraitinin hava gəmilərinin uçuşlarına təsiri vaxtı proqnozlaşdırmanın dəqiqliyində özünü götərir. Uçuş və eniş vaxtı xüsusi təsir göstərən alçaq buludluluq və məhdud görünüş məsafəsi kimi meteoroloji elementlərin proqnozu böyük əhəmiyyət kəsb edir. Ona görə də bu hadisələrin proqnozlaşdırılmasında həmin rayon ərazisi üçün səciyyəvi olan hesablama üsullarından istifadə edilməlidir.



METEOROLOJİ TƏMİNAT

RADİOZOND MƏLUMATLARINDAN İSTİFADƏ ETMƏKLƏ ABŞERON YARIMADASINDA RADIASİON DUMANLARIN PROQNOZLAŞDIRILMASI

Abşeron yarımadasında aviasiya uçuşları intensiv olduğundan, radiasiya dumanın proqnozlaşdırılması payız və qış mövsümündə region üçün mühüm əhəmiyyətə malikdir.

Radiasiya dumanının yaranması Abşeronda bütün ilboyu gecə və səhər vaxtı relyefin çökək yerlərində rütubətlə doymuş havada müşahidə olunan atmosfer hadisələrindəndir. Bu cür dumanlar adətən antisiklonal hava şəraitində günəş çıxmazdan, zəif küləkli və buludsuz hava şəraitində yaranır. Gündüz saatlarında yer səthinin qızması ilə dağılır və yuxarı qalxaraq dağınıq laylı (St) buludlara çevrilir. Bunun xarakterik xüsusiyyəti isə odur ki, onlar yer səthində sıx olur, yuxarı qalxdıqca isə seyrələrək yox olur. Dumanın alt hissəsində çox vaxt görünüş məsafəsi 50 metrdən də aşağı düşür. Bakı buxtasında radiasiya dumanlarının çox nadir forması – “smoq” (tüstü və digər qazların dumanla qarışığı) müşahidə olunur.

Radiasiya dumanları özünün qəflətən yaranması ilə aviaçular zamanı bir çox əngəllərə səbəb olur. Ona görə də bu növ dumanların ənənəvi üsullardan fərqli olaraq yeni, radiozond məlumatları əsasında proqnozlaşdırılmasının uçuşların meteoroloji təminatında böyük rolü vardır.

Sinoptik meteorologiyadan məlumdur ki, radiasiya dumanlarının yaranması üçün aşağıdakı şərtlərin olması vacibdir:

1. Yer səthində və orta troposferdə antisiklon və ya təzyiq yalı;
2. Yer səthində küləyin sürətinin 2 m/saniyədən az olması;
3. Göy üzünün buludsuz olması.

Radiasiya dumanının proqnozlaşdırılması üçün bu şərtlərin olması vacibdir, amma kifayət deyil. Ona görə də proqnozun özünü doğrultma faizini artırmaq üçün dördüncü şərti də təklif edirik.

Həmin üsulun işləniləməsi zamanı Maştağa, Lənkəran bölgəsi ilə yanaşı, Tbilisi və Mahaçqala aeroloji stansiyalarının radiozond məlumatlarından istifadə olunmuşdur və bu üsul Abşeron yarımadasında və Kür-Araz ovağının dəniz sahili zonasında özünü doğruldur.

$$D_{or} = (D_{850} + D_{700} + D_{500}) : 3$$

Burada D_{or} -850 hPa (≈ 1500 m), 700 hPa (≈ 3000 m) və 500 hPa (≈ 5500 m) izobarik səthlərdəki rütubət çatışmazlığının orta qiymətidir. Rütubət çatışmazlığının qiyməti MT_{850} , MT_{700} və MT_{500} hPa izobarik səthlərdə uyğun olaraq 1,5, 2,0 və 2,5°C olarsa, deməli hava şəraitini buludludur, effektiv şualanma və radiasiya soyuması baş verməyəcək. Yəni belə hava şəraitində birmənalı olaraq radiasiya dumanı gözlənilmir.

METEOROLOJİ TƏMİNAT



Əgər **MT₈₅₀, MT₇₀₀ və MT₅₀₀ hPa** izobarik səthlərdə şəh nöqtəsi çatışmazlığının hər biri ayrılıqda $>4,0^{\circ}\text{C}$ -dən çox və ümumi halda **D_{or}>6,0^{\circ}\text{C}** olarsa, onda radiasiya dumanı proqnozlaşdırılır.

Misal №1

Verilir:

Maştağa aeroloji stansiyasının radiozond məlumatı,

Qrinviç vaxtı ilə saat 01⁰⁰ (Bakı vaxtı ilə 05⁰⁰):

TTAA 13001 37860 99020 21324 25002 00217 17519 27508 92680 20519
30008 85460 22759 29008 70936 17764 30012 50540 31363 30020 40694 42759
31524 30881 57756 32026 25994 67550 33025 20126 74543 33023 15295 71745
33020 10535 74147 32022 88199 74743 33023

$$D_{\text{or}} = (9+14+13):3=36:3=12^{\circ}\text{C}$$

Deməli, yuxarıda göstərilən şərtlərin hər biri var və səhər vaxtı üçün **radiasiya dumanı proqnozlaşdırılır**.

Misal №2

Verilir:

Mahaçqala aeroloji stansiyasının radiozond məlumatı,

Qrinviç vaxtı ilə saat 01⁰⁰ (Bakı vaxtı ilə 05⁰⁰):

TTAA 24001 37472 99886 04058 05501 00////////// 92////////// 85473 03657
06502 70015 08713 18002 50554 23376 25019 40713 34783 24521 30907 49167
24526 25025 54764 26028 20167 56177 26025 15350 57780 27022 10602 62379
25523 88230 56967 25528 88133 60379 26521 77999 31313 47708 82234=

$$D_{\text{or}} = (7+1.3+26):3=34.3:3=11.4^{\circ}\text{C}.$$

Bu halda dumanın yaranması üçün zahirən şərtlərin hər biri var, lakin **700 hPa ($\approx 3000 \text{ m}$)** izobarik səthdə rütubət çatışmazlığının qiyməti $1,3^{\circ}\text{C}$ olduğundan səhər saatlarında **radiasiya dumanı proqnozlaşdırılmır**.

ƏDƏBİYYAT

1. Cuvarov. R.P. Abşeron yarımadasında radiasion dumanlarının proqnoz metodu “*Globallaşma və Coğrafiya*”. Prof. M.A.Museyibovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın materialları səh. 148-154. Bakı, 2012
2. Лещенко. Г. П. Авиационная метеорология. Кировоград, 2012
3. Богаткин. О. Г. Авиационные прогнозы погоды. Санкт-Петербург, 2010
4. Синоптическая и авиационная метеорология. 2-я часть, Москва, 1985
5. <http://meteocenter.net/raob.htm>
6. http://meteocenter.net/weather/grib_data/TTAA.htm



AVRO-ATLANTİKA TƏHLÜKƏSİZLİK MƏKANINDA TƏRƏFDAŞLIQ PROSESLƏRİ VƏ NATO-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞI

Aybeniz RÜSTƏMOVA

BAKİ AVRASIYA UNIVERSİTETİ

Açar sözlər: tərəfdaşlıq münasibətləri, SNT, hərbi doktrina, sülhməramlı qüvvələr, hərbi əməkdaşlıq, "Qətiyyətli dəstək".

Ключевые слова: партнерство, ПРМ, военная доктрина, миротворческие силы, военное сотрудничество, "Решительная Поддержка".

Keywords: partnership, PfP, military doctrine, peacekeeping forces, military cooperation, "Resolute Support".

E-mail: aybenizr@rambler.ru

Avro-Atlantika təhlükəsizliyinin təmin olunmasında sabitliyə, rifaha və demokratik prinsiplərə əsaslanan təhlükəsizlik məkanının qurulmasında NATO-nun tərəfdaş ölkələrlə əməkdaşlığı mühüm əhəmiyyətə malikdir. Müstəqilliyini yeni əldə etmiş bir çox tərəfdaş dövlətlərlə əməkdaşlıq demokratik cəmiyyət quruculuğunu gücləndirməyə və silahlı qüvvələrin modernləşdirilməsinə yönəlmüşdür. NATO-nun Avropadan, Mərkəzi Asiyadan, Qafqazdan və Aralıq dənizi regionundan olan tərəfdaşları mütəmadi olaraq siyaset və təhlükəsizlik məsələlərinə dair geniş məsləhətləşmələr aparırlar. Tərəfdaşlıq münasibətləri həm bütün Avro-Atlantika regionunda, həm də onun hüdudlarından kənarda təhlükəsizliyi gücləndirməyə kömək edir. Bir sıra iştirakçı dövlətlər NATO ölkələrinin təcrübəsi əsasında təhlükəsizlik maraqlarını təmin etmək imkanı əldə edir, digər dövlətlər ümumi məqsədlərə nail olmaq üçün öz təcrübəsindən, o cümlədən NATO tədbirləri çərçivəsində qüvvə və vasitələrdən istifadə edirlər. Terrorizmlə mübarizə ilə yanaşı, NATO tərəfdaş ölkələrlə müxtəlif istiqamətlərdə praktiki əməkdaşlıq həyata keçirir. Bura müdafiə siyasəti və planlaşdırma, hərbi-mülki münasibətlər, havadan müdafiə sisteminin qurulmasına hazırlıq və təlimlər, əlaqə və informasiya sistemi, böhranların nizamlanması və fövqəladə mülki planlaşdırma məsələləri daxildir [25].

NATO 1991-ci ildən təhlükəsizlik sahəsində dialoq və əməkdaşlığı təmin etmək məqsədilə təşkilata üzv olmayan ölkələrlə tərəfdaş münasibətlərini inkişaf etdirir. 1991-ci il dekabrın 20-də Brüsseldə NATO və keçmiş VMT ölkələri Avropada yeni siyasi və hərbi vəziyyətin doğurduğu proseslərdə birgə

HƏRBİ ƏMƏKDASLIQ



fəaliyyət göstərmək məqsədilə Şimali Atlantika Əməkdaşlıq Şurasını (ŞAƏŞ) yaratdılar. ŞAƏŞ Alyans daxilində ilk təşkilati dəyişiklik oldu [14, 29 yanvar 1992]. 1994-cü il yanvarın 10-11-də NATO-nun Brüssel sammitində ŞAƏŞ-in əsasında Sülh Naminə Tərəfdaşlıq (SNT) adlanan qurum təsis edildi. SNT Avro-Atlantika məkanında sabitlik və təhlükəsizliyin yalnız əməkdaşlıq və birgə fəaliyyət əsasında əldə olunması ideyasını rəhbər tutur və bu əməkdaşlıq insanın əsas hüquq və azadlıqlarının müdafiəsi və dəstəklənməsi, demokratik prinsiplər əsasında azadlığın, ədalətin və sülhün təmin olunmasına əsaslanır. 1996-cı ildə SNT çərçivəsində Bosniya və Herseqovinada sülhyaratma əməliyyatlarının həyata keçirilməsində NATO ölkələri ilə yanaşı, 14 tərəfdaş dövlətin hərbii hissələri də iştirak etdi [26].

1997-ci ilin mayında NATO xarici işlər nazirləri və müdafiə nazirləri Avro-Atlantika Əməkdaşlıq Şurası (AAƏŞ) əsasında Avro-Atlantika Tərəfdaşlıq Şurasının (AATŞ) yaradılması haqda Əsas sənəd qəbul etdirilər. AATŞ müttəfiq ölkələr arasında qarşılıqlı narahatlıq doğuran məsələlərin müzakirəsi üçün tribuna olmalı və SNT programının siyasi platformasını yaratmalı idi [14, 16 yanvar 2001]. SNT-ni genişləndirməyin başlıca məqsədləri müəyyən olundu. Bura daha geniş tədbirlər məqsədilə SNT-də siyasi məsləhətləşmələri gücləndirmək; onun daha operativ rolunu təmin etmək; qərarların qəbul edilməsində və planlaşdırılmasında tərəfdaş dövlətlərin daha geniş iştirakını təmin etmək daxil idi [35, №2, s. 80]. 1999-cu ildə Vaşinqtonda elan edilən NATO-nun yeni strateji konsepsiyasında tərəfdaş münasibətlərinin yaradılması, təhlükəsizliyin təmin edilməsi sahəsində NATO-nun qarşısında duran başlıca vəzifələrdən biri hesab olundu [25].

Hazırda 28 NATO üzvü və 22 tərəfdaş dövlətin daxil olduğu AATŞ ikitərəfli əməkdaşlığın mühüm programı hesab edilən SNT çərçivəsində tərəfdaş dövlətlərlə əməkdaşlığını davam etdirir. Rusiya, Ukrayna, Gürcüstan kimi tərəfdaş ölkələrlə xüsusi əməkdaşlıq mexanizmləri yaradıldı. 1994-cü ildə Şimali Atlantika Şurası tərəfindən Aralıq dənizi Dialoqu yaradıldı və onun içində Əlcəzair, Misir, İsrail, İordaniya, Mavritaniya, Mərakeş və Tunis kimi ölkələr iştirak edir [27]. Struktur baxımından yaradılmış tərəfdaşlıq münasibətləri ilə yanaşı, NATO hər hansı tərəfdaş mexanizmlərində iştirak etməyən üçüncü ölkələrlə də əməkdaşlıq edir. “Dünyadakı digər tərəfdaşlar” adlanan bu ölkələr Alyansın əsaslandığı başlıca dəyərləri və strateji maraqları bölüşürələr. Bu kimi ölkələrə Argentina, Avstraliya, Çin, Yeni Zelandiya və Yaponiya aiddir [25].

NATO-nun 2002-ci ilin noyabrında Praqada keçirilən sammitində AAƏŞ və SNT-nin bütün Avro-Atlantika regionunda sabitlik və təhlükəsizliyin təmin olunmasında rolunun artırılmasının əhəmiyyəti bir daha qeyd olundu. Qərara gəlindi ki, üzv və tərəfdaş ölkələr arasında siyasi dialoq gücləndirilsin,



HƏRBİ ƏMƏKDAŞLIQ

lazım gəldikdə tərəfdaş ölkələrin iştirak etdiyi və töhfələrini verdiyi layihələrin planlaşdırılmasında iştirakı və onların həyata keçirilməsinə nəzarət prosesinə cəlb edilməsi təmin edilsin. Tərəfdaşlıq fərqli yanaşmanı nəzərə almaqla hərtərəfli əməkdaşlığı təmin edə biləcək fərdi planlar kimi yeni praktiki mexanizmlər işə salındı. Qafqaz, Mərkəzi Asiya kimi strateji cəhətdən mühüm rayonlarda yerləşən tərəfdaş ölkələrin bu mexanizmlərə qoşulması təklif olundu.

2004-cü ilin iyun ayında təhlükəsizlik sahəsində NATO-nun Yaxın Şərqi regionu ölkələri (Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveyt) ilə ikitərəfli praktiki əməkdaşlığına dair İstanbul Əməkdaşlıq Təşəbbüsü yaradıldı və bununla da Alyansın tərəfdaşlıq hüduduları daha da genişləndi.

Mühüm təhlükəsizlik məsələlərinə dair müzakirələrin aparılması və bu problemlərin NATO üzvü və tərəfdaş dövlətlərlə birləşdirilməsi məqsədilə 2005-ci ildə AATŞ-nin yeni orqanı olan Təhlükəsizlik forumu yaradıldı və ən yüksək səviyyədə iclaslarını keçirməyə başladı [26].

2006-ci il Riqa sammitində təhlükəsizlik sahəsində üzv dövlətlərin maraqlarını qorumaq məqsədilə terrorizm kimi asimetrik təhlükələrin qarşısını almaq vəzifəsi müzakirə edildi və XXI əsrin təhlükəsizlik çağırışlarına cavab vermək üçün NATO-nun hərbi və siyasi inkişafı prosesinin davam etdirilməsinin zəruriliyi qeyd olundu [22]. Tərəfdaşlıq münasibətləri Avro-Atlantika regionunda və onun hüdudlarından kənardə dialoq və əməkdaşlığın başlıca məqsədlərindən biri kimi 2008-ci ilin aprelində Buxarest sammitində təsdiq edildi. 17 tərəfdaş dövlətin NATO missiya və əməliyyatlarında iştirakı, eləcə də digər dövlətlərin başqa formalarda dəstək göstərmələri yüksək qiymətləndirildi. Bundan sonra da tərəfdaş dövlətlərin SQ ilə üzv dövlətlərin SQ arasında daha çox operativ uyarlılığa nail olunmasına səyləri davam etdirmək, NATO rəhbərliyi altında fəaliyyət göstərən əməliyyatlara töhfələrini verən ölkələrlə informasiya mübadiləsi və məsləhətləşmələri gücləndirmək, tərəfdaş ölkələrə müdafiə və təhlükəsizliklə bağlı islahatlara dair məsləhətlər vermək və yardım göstərməyi təklif etmək qərara alındı. AATŞ və SNİ programı çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsi, AATŞ-nin Təhlükəsizlik forumu xətti ilə siyasi dialoqun möhkəmləndirilməsi alqışlandı. Qafqaz və Mərkəzi Asiya kimi strateji cəhətdən mühüm rayonlarda yerləşən tərəfdaşlarla qarşılıqlı münasibətləri inkişaf etdirmək öhdəlikləri, regional münaqişələrə cəlb olunmuş tərəfdaş dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi bir daha təsdiq olundu [20].

2009-cu il aprelin 3-4-də Almaniya da Kel və Baden-Baden şəhərlərində, Fransada Strasburq şəhərində NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının yüksək səviyyəli 21-ci görüşündə Alyansın yeni strateji konsepsiyası



üzərində işə başlanıldı və NATO Avropanın demokratik dövlətləri üçün açıq elan edildi [16]. 2010-cu ilin noyabrında Lissabon sammitində NATO-nun yaxın 10 il üçün “Fəal iştirak, müasir müdafiə” adlı yeni strateji Konsepsiyası təsdiq olundu. Müasir dövrdə ballistik raketlərin və nüvə silahlarının yayılması, terrorizm, kiberhücumlar və irimiqyaslı ekoloji problemlər kimi təhlükəsizlik çağırışları və hədələrinə cavab vermək istiqamətində NATO-nun məqsədləri və vəzifələri müəyyən edildi [28]. Beynəlxalq təhlükəsizliyin əməkdaşlıq vasitəsilə möhkəmləndirilməsi ideyası bir daha təsdiqləndi. Alyansın silahlanması, tərksiləh üzərində və silahların yayılmamasına nəzarət sahəsində daha ciddi səylər göstərməklə bütün Avropa dövlətlərinə münasibətdə açıq qapılar siyasetini gücləndirmək və sözün geniş mənasında tərəfdaş münasibətlərini daha da dərinləşdirmək səyləri ifadə edildi. Yeni mərhələdə NATO-nun məqsədi vahid və azad, ümumi dəyərləri bölüşən Avropanın yaradılmasını arzu edən bütün Avropa dövlətlərini Avro-Atlantika strukturlarına integrasiya edə bilməsinə şərait yaratmaq oldu [15].

Hesab edilir ki, Şimali Atlantika İttifaqının əsaslandığı dəyərlərin müdafiəsində, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində, NATO əməliyyatlarında və maraqlı dövlətlərin NATO-ya üzvlüyü hazırlanmasında tərəfdaş dövlətlərlə dialoq və əməkdaşlıq böyük töhfələr verməyə qadirdir. Buna görə də bu münasibətlər qarşılıqlı qaydada, qarşılıqlı səmərə və qarşılıqlı hörmət əsasında qurulmalıdır. Yeni konsepsiya əsasən, NATO öz üzərinə mövcud əməkdaşlıq çərçivələrindən asılı olmayaraq üzv və tərəfdaş dövlətləri birləşdirə biləcək daha çevik formatlar əsasında tərəfdaşlığı təkmilləşdirmək öhdəliyi götürdü. Sülhpərvər beynəlxalq münasibətlərə dair NATO-nun maraqlarını bölüşən dönyanın istənilən dövləti və müvafiq təşkilatları ilə siyasi dialogu və praktiki əməkdaşlığı inkişaf etdirmək qərara alındı. Qarşılıqlı narahatlıq doğuran təhlükəsizlik məsələlərinə dair istənilən tərəfdaş ölkə ilə məsləhətləşmələrə hazır olmaq səyləri ifadə olundu. NATO-nun rəhbərlik etdiyi və tərəfdaşların da iştirak etdiyi missiyalara münasibətdə tərəfdaş dövlətlərə strategiya və qərarların işlənib hazırlanmasında struktur baxımdan təşkil olunmuş rolun ayrılması nəzərdə tutuldu. Gələcəkdə də mövcud tərəfdaşlıq münasibətlərinin spesifik xüsusiyyətləri qorunub saxlanılmaqla inkişaf etdiriləcəyi qeyd olundu [15].

Rusyanın Krımı işğalı, Ukraynanın şərqində hərbi münaqişələr NATO-nun Şərqi Avropa üzrə digər tərəfdaşlarında haqlı narahatlıqla qarşılandı və Alyans qarşısında üzv və tərəfdaş dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin təmin olunmasına dair yeni vacib qərarların və əməkdaşlıq formalarının müəyyən olunması kimi vəzifələr qoydu. 2014-cü ilin 4-5 sentyabrında keçirilən Uels sammitində yeni təhlükəsizlik çağırışlarına çevik və qətiyyətli cavab verə bilməsi üçün hazırlığın təmin olunmasına dair fəaliyyət



HƏRBİ ƏMƏKDAŞLIQ

plani qəbul edildi. Plan Alyans hüdudlarında və ondan kənarda NATO ölkələri üçün narahatlıq yaranan dəyişikliklərə cavab vermək üçün tələb olunan hərtərəfli tədbirlər paketini nəzərdə tutur, NATO-nun kollektiv müdafiəsini möhkəmləndirməyə, onun böhranlara cavabvermə imkanlarını artırmağa, təhlükələrin hazırda və gələcəkdə haradan gəlməsindən asılı olmayaraq, qarşısını almağa imkan yaradırı. NATO, tərəfdaşlarının xarici təzyiqlər və məcburiyyət olmadan hər hansı xarici siyaset və təhlükəsizlik siyaseti seçmələrinə dair müstəqil və suveren qərarlar qəbul etmək hüquqlarını bundan sonra da dəstəkləyəcəyini elan etdi. Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi bir daha təsdiq olundu. Bu kontekstdə NATO Cənubi Qafqazda, eləcə də Moldova respublikasında münaqişələrin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında dinc nizamlanmasına yönələn səyləri bir daha dəstəklədi, bütün tərəfləri güclü siyasi iradə göstərməklə danışqlar çərçivəsində münaqişələrin dinc həlli məqsədilə konstruktiv işləməyə çağırıldı. SNT programının 20 illiyinin qeyd edildiyi Uels sammitində SNT və AATŞ-nin gələcəkdə də bütöv, azad və dinc Avropanın tərkib hissəsi olaraq qalacağı qeyd edildi [19].

Uelsdə NATO və tərəfdaş ölkələrin müdafiə nazirləri 24 tərəfdaş dövlətin (Avstraliya, Avstriya, Azərbaycan, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya və Herseqovina, Çernoqoriya, Ermənistan, Finlandiya, Gürcüstan, İordaniya, İrlandiya, İsveçrə, İsveç, Koreya, Qazaxıstan, Makedoniya, Mərakeş, Monqolustan, Moldova, Serbiya, Ukrayna, Yaponiya, Yeni Zelandiya) iştirakı ilə görüşlər keçirməklə operativ uyarlılıq platforması irəli sürdülər. Qərara gəlindi ki, Əfqanistanda hərbi əməliyyatlar başa çatdıqdan sonra da NATO SQ ilə tərəfdaş dövlətlərin SQ arasında qurulan əlaqələr yüksək səviyyədə davam etdirilsin. Uelsdə Alyansa daxil olmağa çalışan tərəfdaş dövlətlərin onların əldə etdiyi nailiyyətləri əsasında Avro-Atlantika birliyinə cəlb olunması ideyası inkişaf etdirildi, bu istiqamətdə siyasi və praktiki kömək etmək öhdəliyi götürüldü [19].

NATO-nun SNT və AATŞ çərçivəsində mühüm tərəfdaşlardan biri olan Azərbaycanla əməkdaşlığı qarşılıqlı maraqlar üzərində qurulmuşdur və NATO üçün Cənubi Qafqazın, o cümlədən Azərbaycanın əhəmiyyəti onun həm tarixi və iqtisadi potensialı prizmasından, həm də Avro-Atlantika məkanında sabitliyə və təhlükəsizliyə töhfəsi baxımından qiymətləndirilir [14,16 yanvar 2001]. Milli Təhlükəsizlik Konsepsiyasında deyilir: "Azərbaycan Respublikası Avropa və Avro-Atlantika məkanında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrışçılık olmadan Azərbaycanda və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin



qurulması yükünü bölüşmək əzmindədir” [1,4;1,2].

Azərbaycan-NATO əməkdaşlığının tarixi 1990-cı illərin əvvəllərindən başlayır. 1992-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndələri Brüsseldə adı silahlara dair müqavilənin təsdiqi məsələlərinə dair NATO üzvü ölkələri ekspertlərinin əməli görüşündə iştirak etdilər [13,12-18 yanvar 1992]. 1992-ci ilin mart ayında Azərbaycan ŞAƏŞ üzvlüyinə qəbul edildi [13,11 avqust 1997]. 1994-cü il mayın 4-də NATO-nun mənzil-qərargahında Azərbaycan Respublikasının Prezidenti H.Əliyev Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədini imzaladı və bununla da təşkilatla dolğun əməkdaşlığın əsası qoyuldu [11, s. 209]. 1996-cı il aprelin 23-də Brüsseldə SNT çərçivəsində NATO ilə əməkdaşlıq niyyətlərini təsdiq edən təqdimat sənədi NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edildi [30, s. 283]. 1997-ci ildə azərbaycanlı hərbçilər ilk dəfə olaraq ABŞ-in Virciniya ştatında (Norfolkda) 28 iyul-8 avqust tarixlərində SNT çərçivəsində keçirilən sülhüqoruma təlimlərində iştirak etdilər. Həmin il noyabrın 4-6-da Bakıda “Cooperative Demand” adlı komanda-qərargah təliminin hazırlıq seminarı keçirildi. Bu, Azərbaycanda keçirilən ilk SNT tədbiri idi [11, s. 210]. 1997-ci ilin noyabr ayında Azərbaycan Planlaşdırma və Analiz Prosesinə (PAP) qoşuldu. PAP, hərbi islahatlar, təlim və təhsil, standartların tətbiqi, NATO qüvvələrinin iştirakı ilə çoxmillətli əməliyyatlara və hərbi təlimlərə göndərilə biləcək qüvvələri müəyyən etmək və qiymətləndirməkdə, NATO təcrübəsinə uyğun müdafiə planlaşdırmasının təşkil edilməsində tərəfdaş ölkəyə yardım etməyi nəzərdə tutur [6].

1998-ci il yanvarın 15-də Azərbaycan Respublikası “Şimali Atlantika Müqaviləsinin iştirakçısı olan dövlətlər və “Sülh Naminə Tərəfdaşlıq Programı”nda iştirak edən dövlətlər arasında silahlı qüvvələrin statusu barədə Saziş”i və həmin sazişə Əlavə Protokolunu imzaladı. (Həmin sənədlər 1999-cu il oktyabrın 20-də Milli Məclisdə ratifikasiya olundu) [11, s. 212]. 1998-ci il mayın 12-də NATO Siyasi Komitəsinin iclasında üzvlüyə dəvət almış üç dövlət də daxil olmaqla “19+1” (Azərbaycan) formatında regional təhlükəsizlik məsələləri, eyni zamanda Azərbaycanın SNT Programında iştirakı məsələləri müzakirə edildi [14,14 may 1998]. Fərdi tərəfdaşlıq programı çərçivəsində Azərbaycan 1998-ci ildə Böyük Britaniyada “Cooperative-Bear-98”, Brüsseldə böhranların idarə olunmasına dair “SMX-98”, Makedoniyada “Cooperative Best Effort-98”, Neapolda “Cooperative Key-98”, İzmirdə “Cooperative Determination-98”, Afinada “Olymp-98”, eləcə də 1998-ci il 1-16 mayda ABŞ-in Arizona ştatındaki Devis-Mauntin aviabazasında “Cooperative Zenit”-98 çoxmillətli təlimlərində iştirak etdi. Azərbaycanlı zabitlər 1998-ci il 4-8 may tarixində Almaniyada adı silahlar üzərində nəzarət və sülhyaratma əməliyyatlarında, eləcə də “Böhranlı halların idarə olunması imkanları” kurs-



HƏRBİ ƏMƏKDAŞLIQ

lарında iştirak etdilər. Tərəfdaş tədbirlərinə qoşulmaq, o cümlədən sülhyaratma əməliyyatları vərdişlərinin işlənilərə hazırlanmasına dair təlimlər üçün Azərbaycan 130 nəfərlik motopiyada bələk, 30 nəfərlik mülki müdafiə hissələri, tibbi xidmət bölməsi, iki "Mi-8" helikopteri NATO təyyarələrinin mövcud beynəlxalq və daxili qaydalara müvafiq olaraq Azərbaycan ərazisi üzərindən uçması zamanı hava hərəkətinə milli nəzarət xidmətilə əlaqə yaratmaq məqsədilə təlim mərkəzi ayırdı [30, s. 284].

2001-ci il 5-17 noyabr tarixində, Azərbaycanda 9 NATO üzvü və 10 tərəfdaş dövlətin iştirak etdiyi, böhranlı cavab əməliyyatları üçün hərbi uyarlılığın inkişafı məqsədilə, kompyuter dəstəyi əsasında komanda-qərargah təlimi olan "Cooperative Determination" SNT təlimi keçirildi. Azərbaycanın PAP-da müvəffəqiyyətli iştirakı nəticəsində 2001-ci ildə Sülhməramlı taboru yaradıldı [31, s. 36].

2002-ci ildə NATO-nun Praqa sammitində Alyans tərəfindən tərəfdaş ölkələrə SNT-nin yeni mexanizmi kimi Fərdi Tərəfdaşlıq Əməliyyat Planı (FTƏP/İPAP) təklif edildi və Azərbaycan bu prosesə qoşulmaq niyyətini bildirən ilk dövlətlərdən biri oldu [32, s. 13]. 2004-cü il 19 mayda Prezident İlham Əliyev Brüsselə səfəri zamanı Azərbaycanın ilk FTƏP sənədini NATO Baş katibinə təqdim etdi [23]. 2005-ci il mayın 27-də NATO, avqustun 3-də Azərbaycan Prezidenti tərəfindən FTƏP programı təsdiq edildikdən sonra FTƏP-in 2005-2007-ci illəri əhatə edən birinci mərhələsi başlandı [2]. Qarşılıqlı qaydada iki illik dövr üçün nəzərdə tutulan Fərdi Tərəfdaşlıq Əməliyyat Planları əməkdaşlığın başlıca istiqamətlərini müəyyən edir. Bunlara SQ üzərində demokratik nəzarətin yaxşılaşdırılması, müdafiə planlaşdırması və müdafiə bütçəsinin yaradılması, SQ-nin NATO norma və standartlarından istifadə olunmaqla yenidən təşkili daxildir [23]. FTƏP prosesi hərbi və müdafiə sahəsində islahatlara və NATO standartlarının tətbiqi proseslərinə təkan verdi və onları daha da sürətləndirdi. Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin ştat strukturu 2007-ci ildən NATO standartlarına uyğunlaşdırıldı, bütün təlimlər və hazırlıq proqramları NATO sənədləri və prosedurları əsasında həyata keçirilməyə başladı [32, s. 13]. 2007-ci ilin may ayında Azərbaycanın müdafiə siyasetinin məqsədləri, əsasları və prinsiplərini özündə ehtiva edən Milli Təhlükəsizlik Konsepsiyası qəbul edildi.

2008-ci ilin martında qəbul edilən, 2008-2010-cu illəri əhatə edən yenilənmiş ikinci FTƏP sənədinin siyasi hissəsində Dağlıq Qarabağ münaqişəsi, demokratik dəyərlər, müdafiə və təhlükəsizlik sektorunu üzərində mülki demokratik nəzarət, seçkilərə dair məsələlər, eyni zamanda iqtisadi, müdafiə bütçəsi və hərbi bütçə, mülki demokratik nəzarət məsələləri də öz əksini tapmışdı [21, 26 iyul 2008]. 2008-ci ilin avqustunda Gürcüstan-Rusiya müharibəsin-

HƏRBİ ƏMƏKDAŞLIQ



dən sonra NATO-nun Cənubi Qafqaz işlərinə daha həssas yanaşması müşahidə edilməyə başladı. Bu, müəyyən dərəcədə Azərbaycan-NATO əməkdaşlığına da təsirsiz ötüşmədi. İlin əvvəllərində qəbul edilən FTƏP sənədinin ikinci hissəsinin bəzi müddəaları ilə bağlı tərəflər arasında fikir ayrılıqları yarandı və sənədə müəyyən dəyişikliklər edilməsi nəzərdə tutuldu. Bu və ya digər səbəblərdən sənədin təsdiq olunması yubandı [13-29 noyabr 2008]. Növbəti illərdə NATO ilə məsləhətləşmələr əsasında müdafiə və təhlükəsizliyə dair yeni hərbi doktrinanın və təlim hazırlığının təşkili metodikasının işlənib hazırlanması sahəsində əməkdaşlıq edildi. 2010-cu il iyunun 8-də Milli Məclis Azərbaycanın ilk Hərbi Doktrinasını qəbul etdi. Hərbi Doktrina Milli Təhlükəsizlik Konsepsiyasının hərbi təhlükəsizliklə bağlı müddəalarının reallaşdırılmasını və onların inkişafını istiqamətləndirirdi.

2011-ci il dekabrın 19-da Azərbaycan Respublikası və NATO arasında FTƏP-in üçüncü mərhəlesi razılaşdırıldı. 2012-2013-cü illəri əhatə edən sənəd, siyasi və təhlükəsizlik, müdafiə və hərbi, ictimai məlumatlandırma, mülki, fəvqəladə planlaşdırma, elm və ətraf mühit məsələləri, inzibati məsələlər, məlumatların təhlükəsizliyi, resurslar və hüquqi məsələləri əhatə edən dörd bölmədən ibarət idi. FTƏP-in üçüncü mərhələsində müdafiə və təhlükəsizlik sahəsində aparılan islahatlarda əsas məqsəd NATO-nun ekspertiza xarakterli yardımı və NATO standartlarının tətbiqi ilə mülki-demokratik nəzarət altında, səmərəli və ölkənin ehtiyaclarına uyğun ölçüdə müdafiə və təhlükəsizlik sektorunu inkişaf etdirmək, meydana çıxan təhlükəsizlik təhdidlərinə adekvat cavab vermək imkanlarını gücləndirmək oldu. Azərbaycan NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyasının (ƏİK) qiymətləndirmə və rəy programının treninq, qiymətləndirmə və rəy alətlərindən istifadə etməkdə davam edir. Azərbaycan 2015-ci ilin sonuna dək döyüşə dəstək və döyüşə xidmət dəstəyi daxil olmaqla bütöv bir taborun əməliyyatlarda açılması və özünü saxlamaq imkanında olması məqsədilə, müvafiq briqadanın təlim və təchizatını başa çatdırmağı planlaşdırıb. Hərbi təhsil müəssisələrində NATO standartlarının tətbiqini daha da gücləndirmək məqsədilə 2008-2013-cü illər ərzində Azərbaycanın NATO ilə birgə Təhsil və Tədris üzrə fəaliyyət planı işlənib hazırlanıb. Hərbi məktəblər, Hərbi Akademiya, Təlim və Tədris Mərkəzində Türkiyə təcrübəsinə və NATO standartlarına əsaslanan tədris planlarından istifadə olunur. FTƏP öhdəliklərinə uyğun olaraq 2013-cü ildə Dəniz Təhlükəsizliyi Strategiyası qəbul edildi. 2014-cü ildə Azərbaycanın Müdafiə naziri [39,27.02.2014] və Xarici İşlər naziri FTƏP-in bütün mərhələləri üçün tutulan proqramların müvəffəqiyyətlə yerinə yetirildiyini bildirdilər. 2014-cü ilin əvvəlində 2014-2015-cü illəri əhatə edəcək növbəti, dördüncü dövr FTƏP sənədinin təsdiqi nəzərdə tutuldu. Bu mərhələdə 2013-cü ildə təsdiq olunmuş Azərbaycanın Dəniz



HƏRBİ ƏMƏKDASLIQ

Təhlükəsizliyi Konsepsiyanın yerinə yetirilməsi ilə bağlı, o cümlədən enerji təhlükəsizliyi və nəqliyyat infrastrukturunun mühafizəsi, texniki modernləşdirilməsi və s. məsələlərin müzakirəsi planlaşdırıldı [29].

İslahatların keçirilməsinə dəstəyin göstərilməsi ilə yanaşı, Azərbaycan-NATO əməkdaşlığının daha bir mühüm məqsədi ölkənin SQ-nin sülhyaratma əməliyyatlarının keçirilməsində və böhran hallarına cavab əməliyyatlarında NATO SQ ilə birgə qarşılıqlı fəaliyyət göstərmək imkanlarını inkişaf etdirməkdir. Bu gün sülhməramlı əməliyyatların mahiyyəti getdikcə dəyişir. Daha çox polis funksiyasını yerinə yetirə biləcək sülhməramlı əməliyyatlar elementinə böyük ehtiyac yarandığından hesab edilir ki, DİN-in Daxili Qoşunları bu kimi funksiyalar üçün daha münasib bir təşkilatdır [13,26 iyul 2008]. NATO-nun FTƏP sənədinə əsasən, beynəlxalq əməliyyatlarda iştirak etmək məqsədilə Daxili Qoşunların nəzdində 2008-ci ilin sonunda bir polisə dəstək bölüyünün, 2015-ci ildə isə bir polisə dəstək taborunun yaradılması planlaşdırılıb [10].

1999-cu il iyulun 28-də Bakıda Azərbaycan və Türkiyə hökumətləri arasında Türkiyə sülhməramlı qüvvələrinin tərkibində Kosovoya gedəcək Azərbaycan təqiminin fəaliyyətinə dair saziş imzalandı [11]. NATO və Yuqoslaviya komandanlıqları arasında Hərbi-Texniki razılaşma imzalanandan sonra 1999-cu ilin iyun ayında BMT-nin mandatı ilə Kosovo Qüvvələri (KFOR) bu diyarda yerləşdirilmişdi. Onların əsas vəzifəsi hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq, təhlükəsizlik şəraiti yaratmaq, beynəlxalq humanitar səylərə və BMT-nin Kosovoda Müvəqqəti Administrasiya Missiyasına (BMTKM) yardım göstərməkdən ibarət idi. Bu qüvvələrin sayca tam tərkibi ilk yerləşdirmə zamanı təqribən 43 min hərbi qulluqçuya çatırdı. Qoşunların sayca tərkibinin tədricən azaldılması nəticəsində onların sayı yarıdan az oldu. 2004-cu ilin oktyabrında 18 min nəfərdən ibarət olan bu qüvvələrə bir çox NATO ölkələrindən, 9 tərəfdəş dövlətdən və digər 2 tərəfdəş ölkə – Argentina və Mərakeşdən hərbi qulluqçular daxil idi [12]. 34 hərbçidən ibarət Azərbaycanın sülhməramlı kontingenti 1999-2008-ci illər ərzində Kosovoda sülhyaratma əməliyyatlarında iştirak etdirilər. (Onlar burada 18 kəndə nəzarət edirdilər) 2008-ci il 17 fevralda Kosovo parlamentinin müstəqillik elan etməsindən sonra elə həmin il mart ayının 4-də Azərbaycanın Milli Məclisi Kosovodan Azərbaycanın sülhməramlı bölməsinin çıxarılmasına dair qərar qəbul etdi. 2008-ci ildə aprelin 14-də 1 zabit, 1 gizir, 32 nəfər əsgər və çavuşdan ibarət azərbaycanlı sülhməramlılar Vətənə qayıtdılar [4]. Ümumilikdə Kosovoda 400-ə yaxın azərbaycanlı sülhməramlısı xidmət etmişdir.

Azərbaycan Əfqanistanda sülhün və sabitliyin bərqərar olunması üzrə NATO çərçivəsində və digər beynəlxalq siyasi proseslərdə yaxından iştirak edir və bu ölkə hökuməti ilə müntəzəm temaslar saxlayır. Azərbaycanın bu is-



tiqamətdə töhfəsi siyasi, hərbi, təminat dəstəyi, hava və yer tranziti, habelə müxtəlif treninglər, humanitar mina təmizləmə və Əfqan Ordusuna Dəstək Fonduna maliyyə töhfələri kimi sahələrdən ibarətdir [8].

Azərbaycan SQ-nin 22 nəfərlik sülhməramlı taqımı 2002-ci ilin 20 noyabrından Əfqanıstanda Təhlükəsizliyə Beynəlxalq Dəstək Qüvvələrinin (ƏTBDQ) tərkibində fəaliyyət göstərir. ƏTBDQ ilk dəfə BMT mandatı altında 20 il davam edən vətəndaş muharibəsindən sonra dinc quruculuğa başlayan ölkədə Əfqanistan iqtidarına sülh və sabitliyin bərpa edilməsində və onun təkrarən terrorçular üçün baza kimi istifadə olunmasının qarşısını almaqda kömək məqsədilə yaradılmışdır. 2003-cu ilin avqustundan ƏTBDQ-yə NATO başçılıq edir. İlkin mandata gorə, ƏTBDQ-nin fəaliyyət dairəsi Kabil və ona yaxın rayonlar ilə məhdudlaşırırdı, lakin sonradan, BMT-nin yeni mandatına əsasən, bu dairə paytaxtdan kənarda olan ərazilər nəzərə alınmaqla genişləndirildi [12].

2008-ci il yanvarın 15-də Əfqanıstanda azərbaycanlı hərbçilərin sayı artırılaraq böyük səviyyəsinə qaldırıldı. 2009-cu il oktyabrın 2-də Azərbaycan Respublikasının Milli Məclisi sülhməramlı kontingentin 2 dəfə artırılması barədə qərar qəbul etdi və onların sayı 45 nəfərdən 90 nəfərə çatdırıldı. ƏTBDQ üzrə əməliyyatlarda Azərbaycanın sülhməramlı qüvvələrinin töhfəsini artırmaq məqsədilə 2010-cu il oktyabrın 5-də oraya əlavə olaraq 2 hərbi həkim və mühəndis-istehkam ixtisası üzrə 2 zabit göndərildi. 2009-cu il fevralın 19-dan etibarən azərbaycanlı sülhməramlılar Türkiyə taboru tərkibində fəaliyyətlərini davam etdirirlər. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-in mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir.

2010-cu ilin noyabrında Lissabon sammiti zamanı NATO və Əfqanistan arasında uzunmüddətli tərəfdəşliğə dair sənəd imzalandı. Sammitdə təhlükəsizliyə dair məsuliyyətin tədricən Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə (ƏMTQ) verilməsinə dair qərar qəbul edildi. Bu keçid strategiyası 2011-ci ilin iyulundan həyata keçirilməyə başlandı və 2014-cü il dekabrın 31-də başa çatacağı planlaşdırıldı. 2011-ci il dekabrın 5-də Bonnda Əfqanistana dair keçirilən beynəlxalq konfransda illik büdcəsi 4,1 milyard olan 228 500 hərbi qulluqçudan ibarət ƏMTQ-nin yaradılması nəzərdə tutuldu [17]. Beynəlxalq birləş 2014-cü ildən sonra 10 illik transformasiya dövrü ərzində Əfqanistana yardım və dəstək göstərilməsinə dair öhdəlik götürdü [18]. Azərbaycan NATO-nun Əfqanıstanda “post-2014” missiyası üzrə potensial əməliyyat tərəfdəşindən biridir və missiyanın planlama prosesində, qərar qəbulunda iştirak edir. Bu baxımdan 2015-2024-cü illər transformasiya dekadası ərzində Əfqanistanın davamlı inkişafına yardım kontekstində NATO Azərbaycanı aparıcı region dövlətlərindən biri kimi qiymətləndirir. Azərbaycan Respub-



HƏRBİ ƏMƏKDAŞLIQ

likasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 2014-cü ilin fevral və iyun aylarında Brüsseldə İSAF-a töhfə verən dövlətlərin mü-dafiə nazirlərinin iclasında iştirak etdi. İclaslarda ƏTBDQ əməliyyatının cari vəziyyəti, keçid prosesi və təhlükəsizlik məsuliyyətinin ƏMTQ-yə verilməsi istiqamətində irəliləyişlər, prezident seçkiləri və cari siyasi durum, NATO-nun bu ölkədəki 2014-cü ildən sonrakı yeni missiyası (Qətiyyətli Dəstək), onun başlaması üçün lazımlı olan hüquqi çərçivənin son vəziyyəti və digər məsələlər müzakirə olundu. Tədbirdə çıxış edən Müdafiə naziri Azərbaycanın Əfqanistana siyasi, maliyyə, iqtisadi və təlim sahəsində cari dəstəyini vurğuladı və bu dəstəyin davam etdiriləcəyini qeyd etdi.

ƏBTDQ missiyasının 2014-cü ilin dekabrında başa çatması ilə əlaqədar 2014-cü ilin 4-5 sentyabrında Uelsdə NATO-nun axırıncı sammiti zamanı Əfqanistan məsələsi üzrə Alyansın bir-birini tamamlayan üç istiqamətdə parallel iş həyata keçirməsi planlaşdırıldı. Bunlar qısa müddətli perspektivdə NATO və tərəfdaş dövlətlərin 2014-cü ildən sonra qeyri-hərbi Qətiyyətli Dəstək missiyası vasitəsilə ƏMTQ-yə dəstək göstərməsi, məsləhətləşmələr aparması, tədris hazırlığı işi üzrə işləri davam etdirməyə hazır olmaları, ortamüddətli perspektivdə ƏMTQ-nin maliyyə yardımını ilə təmin edilməsində götürdükləri öhdəliklərin bir daha təsdiq olunması, uzunmüddətli perspektivdə NATO və Əfqanistan arasında tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqliyin təsdiq olunması idi [19]. Uels sammitində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Əfqanistana uzunmüddətli inkişafın təmin edilməsi sahəsində tərəfdaşlıqla öz töhfəsini verməkdədir. Bu vaxta qədər Azərbaycan tərəfindən Əfqanistan Milli Ordusuna Dəstək Fonduna 3 milyon avro köçürülmüş, daha 1 milyon avro isə istehkam əməliyyatlarına sərf olunmuşdur. İSAF qüvvələri üçün məhvətmə gücünə malik olmayan malların tranzitinin 40 faizi Azərbaycan tərəfindən təmin edilməkdədir [7]. Təkcə 2012-ci ilin yanvar-avqust aylarında Azərbaycan vasitəsilə Əfqanistandan 2200 yaralı və xəstə daşınmışdır [46]. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Qətiyyətli Dəstək əməliyyatı üçün mühüm tranzit imkanları yaradacaqdır. Xəzər regionunda ən böyük liman olan Azərbaycan Beynəlxalq Dəniz Limanı ilə birgə bu dəmir yolu xəttinin həm bütün region, həm də Əfqanistan üçün böyük ticari və iqtisadi imkanlar yaradacağına ümid edilir. Müstəqilliyin ilk illərində durğunluq və böhrandan davamlı sabitlik və sürətli iqtisadi artıma keçmiş ölkə kimi Azərbaycan öz təcrübəsini Əfqanistandan ilə bələşməyə və həmin ölkədə müxtəlif yenidənqurma və sərmayə layihələrində iştirak etməyə hazır olduğunu da elan etdi [7].

Keçid kontekstində idarəciliyin yaxşılaşdırılmasına töhfə məqsədilə 2010-cu ildən başlayaraq Azərbaycan Diplomatik Akademiyası GSCP (İsveçrə) ilə birgə əfqan rəsmiləri üçün iki həftəlik təlim keçir. 2010-cu ilin noyabrında,

HƏRBİ ƏMƏKDAŞLIQ



Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Əfqan xüsusi xidmət orqanlarının nümayəndələri üçün müasir terror təhdidləri ilə mübarizə mövzusunda iki həftəlik təlim keçirmişdir. 2011-ci ilin noyabrında, Azərbaycan Dövlət Sərhəd Xidməti NATO-nun dəstəyi ilə Əfqanıstan və Mərkəzi Asiya dövlətləri üçün sərhəd təhlükəsizliyi və narkotik maddələrin yayılması mövzusunda seminar təşkil etmişdir. Xarici İşlər, Daxili İşlər, Müdafiə, Səhiyyə nazirlikləri və DSX tərəfindən treninq və təhsil təklifləri əfqan hökumətinə təqdim olunmuşdur [8].

Azərbaycanın NATO ilə əməkdaşlığında Mülki Fövqəladə Planlaşdırma (MFP) xüsusi yer tutur və AATŞ daxilində çoxtərəfli əməkdaşlıq formasında, FTƏP çərçivəsində isə ikitərəfli qaydada qarşılıqlı fəaliyyət vasitəsi hesab olunur. MFP sahəsində ikitərəfli əməkdaşlıq prioritetləri FTƏP-in müvafiq məqsədlərini həyata keçirməyə yönəlib. Bu istiqamət Fövqəladə Hallar Nazirliyinin yaradılmasından sonra daha da gücləndi. Hazırda Azərbaycanda ki-ber müdafiə və elektron hökumətin inkişaf etdirilməsi istiqamətində məsləhətləşmələr aparılır [3]. Fəlakətlərə Cavabin Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəz (FCƏAAM) NATO MFP-də mühüm rol oynayır. Azərbaycan FCƏAAM tərəfindən keçirilən təlimlərdə, müvafiq olaraq Finlandiyada, Qazaxıstanda, Moldovada və Gürcüstanda keçirilmiş “UUSIMAA-2008”, “Jetsu-2009”, “CODRİİ-2011” və “Gürcüstan-NATO 2012” təlimlərində iştirak etmişdir. Belə təlimlər praktiki bacarıqları gücləndirir və canlı təcrübə mübadiləsi üçün şərait yaradır [3]. NATO-nun MFP sahəsindəki mütəxəssisləri Fövqəladə Hallar Nazirliyi ilə bir sıra, o cümlədən təşkilati məsələlərə və radioloji, kimyəvi, bakterioloji və nüvə silahlarından (RKBN) müdafiəyə dair məsləhətləşmələr aparırlar [24].

Azərbaycan 1994-cü ildən NATO-nun meydana gələn Təhlükəsizlik Təhdidləri İdarəsinin Sülh və Təhlükəsizlik naminə Elm Programına (SPS) qoşulub. Programın ən fəal və uzunmüddətli tərəfdəşlərindən biri olan Azərbaycan enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, dəniz təhlükəsizliyi, enerji infrastrukturlarının qorunması, kibermüdafiə, qlobal təhlükəsizlik təhdidləri və digər təhlükəsizlik problemlərinin müzakirəsinə cəlb olunmaq imkanı əldə etmiş və otuza yaxın əməkdaşlıq layihəsinin həyata keçirilməsinə qrant almışdır. Bu layihələrə transsərhəd zonalarında suyun keyfiyyətini yaxşılaşdırmaq sahəsində və içməli suyun terror təhlükəsindən müdafiə sistemi ilə təmin olunmasına dair qarşılıqlı əlaqələr daxildir. Azərbaycan eyni zamanda 2003-cü ildən “Virtual İpək Yolu” layihəsində iştirak edir. Layihənin məqsədi Qafqaz və Mərkəzi Asiya ölkələrində təhsil və elm mərkəzlərində çalışan əməkdaşların peyk şəbəkəsində istifadə etməklə internetə qoşulmasını yaxşılaşdırmaqdır.

Azərbaycan NATO ilə “Saloğlu” və “Melanj” layihələri çərçivəsində



HƏRBİ ƏMƏKDASLIQ

uğurlu əməkdaşlıq etmişdir [5]. 1991-ci ildə Ağstafa rayonunda hərbi sursat istehsal edən keçmiş sovet zavodunda dəhşətli partlayışdan sonra partlamış sursatlar geniş əraziyə dağılmışdı. NATO-nun Məqsəd Fondu layihəsi əsasında 2003-cü ildən sovet vaxtı Azərbaycan ərazisində yerləşdirilən 35 ən iri hərbi anbarlardan biri sayılan 5 kv km-lıq Saloğlu deyilən ərazidə partladılmamış hərbi sursatın təmizlənməsinə başlanıldı. 2003-cü ilədək bu ərazidə 11 uşaq da daxil olmaqla ən azı 32 insan həlak olmuş, yüzlərlə mülki vətəndaş yaralanmışdı. Qonşu Poylu kəndində və Ağstafa şəhərində 2005-ci ilin noyabrından 2 000 ton partladılmamış sursatın təmizlənməsinə başlanıldı və 2011-ci ilin əvvəlində torpaq ictimai istifadəyə verildi. Bu layihə ölkənin təhlükəsizliyi ilə yanaşı, onun iqtisadiyyatına da böyük fayda gətirir. Belə ki, 2010-cu il üçün layihə çərçivəsində 565 hektar torpaq səthində və 122 hektar alt qatlardakı partladılmamış 550 000 sursat zərərsizləşdirildi. “Saloğlu” layihəsi, bu layihənin aparıcı ölkəsi olan Türkiyə, Azərbaycan, Bolqarıstan, İslандiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Norveç, ABŞ, Finlandiya, Çex respublikası, İsveçrə, Avstraliya, Yaponiya və BMT-nin İnkışaf Programı tərəfindən maliyyələşdirilmişdir [49, 16.03.2010]. 2010-cu ilin iyununda Bakıdan kənarda yerləşən Güzdək qəsəbəsində minalardan təmizləmə yeni layihəsi həyata keçirilməyə başlandı. 2006-2008-ci illərdə NATO-nun maliyyə dəstəyi və ekspertlərin iştirakı ilə Mingəçevir və Ələt ərazisində keçmiş sovet ordusundan qalma 1400 ton vaxtı keçmiş, yüksək zəhərli raket yanacağının zərərsizləşdirilməsi üzrə 2,2 milyon avro məbləğində “Melanj” layihəsi həyata keçirildi. Layihə NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Programı tərəfindən dəstəklənmiş, NATO-nun Maddi-Texniki Təminat və Təchizat Agentliyi (NAMSA) tərəfindən icra olunmuşdur [3]. “Melanj” layihəsində, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı həyata keçirilən tədbirlərdə Azərbaycan Milli Elmlər Akademiyasının alımları NATO ekspertləri ilə birlikdə çalışmışlar [5].

NATO ilə əməkdaşlığın mühüm istiqamətlərindən birini informasiyalara çıxış (məlumatların əldə olunması) və ictimaiyyəti NATO və NATO-Azərbaycan əməkdaşlığının səmərəsi haqqında məlumatlandırmağı gücləndirmək təşkil edir. NATO tərəfdən ölkələrlə əlaqələrini əlaqələndirici səfirliklər (CPE – Contact Point Embassy) vasitəsilə qurur. CPE 1990-ci illərin əvvəllərində NATO ekspertləri tərəfindən tərəfdən ölkələrlə six əməkdaşlıq etmək məqsədilə əlaqə səfirliyi şəbəkəsi kimi işlənib hazırlanmışdır. Məqsəd Alyans ölkələrinin AATŞ, SNT, Aralıq dənizi Dialoqu və İstanbul Əməkdaşlıq Təşəbbüsündə iştirak edən ölkələrlə tərəfdəşlığı dəstəkləmək və ictimai diplomatiyanı gücləndirməkdir [9]. CPE NATO-nun İctimai Diplomatiya Bölməsi ilə six əlaqədə işləyir və fəaliyyət göstərdiyi ölkədə Alyansın məqsədləri və fəaliyyəti ilə bağlı informasiya təqdim edir, eləcə də siyasi və təhlükəsizlik



məsələləri ilə bağlı NATO-nun bölmələrinə dəstək verir. NATO üzvü olan ölkələri könüllülük əsasında öz səfirliliklərinin tərəfdəş ölkələrdə 2 il müddətinə CPE funksiyasını yerinə yetirəcəklərinə dair öhdəlik götürür. 1994-2008-ci illərdə NATO-nun Azərbaycan üzrə CPE qurumu Türkiyə səfirliyi idi [9]. 2009-cu ilin fevralından bu funksiyanı Ruminiya səfirliyi həyata keçirir. Fəaliyyəti müddətində səfirlilik Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət İdarəçilik Akademiyası, Strateji Araşdırma Mərkəzi, ANAMA və digər QHT-lər, ali təhsil mərkəzləri və media ilə əməkdaşlığı davam etdirir, NATO-nun dəyərləri və prinsipləri üzərində cəmləşən konfranslar və seminarlar təşkil edir [50, 18.12.2012].

Avro-Atlantika məkanının təhlükəsizliyinin təmin olunmasında münaqişələrin dinc vasitələrlə nizamlanması məsəlesi mühüm əhəmiyyətə malikdir. Azərbaycan NATO ilə əlaqələrinin elə ilk vaxtlarından Dağlıq Qarabağ münaqişəsini NATO siyasi vasitələrinin köməyi ilə həll etməyə cəhdlər etmişdir. NATO Ermənistən-Azərbaycan münaqişənin nizamlanmasına dair ATƏT çərçivəsində aparılan danışqlar prosesində birbaşa rol oynamır. Bununla belə, danışqlar prosesi ilə maraqlanır və hər iki ölkəni münaqişənin dinc yolla nizamlanmasına yönələn səyləri davam etdirməyə çağırır. Münaqişələrin bu cür nizamlanması NATO-nun mühüm dəyərlərindən biri hesab olunur və “SNT” programına qoşulan zaman bütün tərəfdəş dövlətlərin götürüdükləri başlıca öhdəliklərdən biridir [23].

NƏTİCƏ

NATO ilə əməkdaşlıq gənc demokratik dövlətlərə müdafiə və təhlükəsizlik siyasetini inkişaf etdirməyə kömək edir, onların SQ-nin təkbaşına və kollektiv şəkildə təhlükəsizlik çağırışlarına və hədələrinə cavab vermək imkanlarını gücləndirir, bununla da qlobal və regional təhlükəsizliyin təmin olunmasına yardım edir. NATO ilə əməkdaşlıq Azərbaycanın Avro-Atlantika təhükəsizlik və əməkdaşlıq proseslərinə daha yaxından və fəal şəkildə cəlb olunmasına imkan yaratmışdır. Əsasən hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı özündə ehtiva edən tərəfdəşlik münasibətləri eyni zamanda iqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi, kibertəhlükəsizlik, terrorizm, iqlim dəyişiklikləri, ətraf mühit və ekologiya, humanitar, elm və ictimai diplomatiya sahələrində də inkişaf etdirilir. Silahlı Qüvələrin NATO standartlarına əsasən yenidən qurulması, hərbi sahədə islahatlar milli SQ-nin güclənməsi ilə yanaşı, onlara beynəlxaq sülhyaratma əməliyyatlarında iştirak etməyə imkan vermişdir. Azərbaycanın digər tərəfdəş dövlətlərlə yanaşı, Cənubi Qafqaz ölkələri ilə birlikdə NATO təlim və tədirirlərində birləşmiş iştirak etməsi regionun gələcək təhlükəsizlik və əməkdaşlıq proseslərində və təhlükəsizlik sisteminin qurulmasında ilkin təcrübə və vərdişlərin qazanılması baxmından mühüm əhəmiyyətə malikdir.



HƏRBİ ƏMƏKDAŞLIQ

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası. http://www.mns.gov.az/img/3766779-5me02.%20Milli_Tehlukesizlik_Konsepsiysi.pdf, Müraciət tarixi 12.05.2012
2. Azərbaycan Respublikasının NATO ilə Əməkdaşlığı. <http://www.mod.gov.az/beynalxalq/4.html>, Müraciət tarixi 25.05. 2014
3. Azərbaycan və NATO əməkdaşlığı haqqında arayış. Son yenilənmə tarixi: 30.04.2013, <http://mfa.gov.az/?options=content&id=560>, Müraciət tarixi 26.05.2014
4. Azərbaycanın Kosovodakı hərbçiləri geri qayıdır. 15.04.2008. <http://www.azadliq.org/content/article/443507.html>. Müraciət tarixi 29.01.2015
5. Azərbaycanda "Melange" layihəsi uğurla həyata keçirilir. <http://www.science.gov.az/?id=1877>, 25.06.2008; Müraciət tarixi 26.05.2014
6. Azərbaycan-NATO Əməkdaşlığına. Giriş. <http://www.aznatomission.be/?options=content&id=17>. Müraciət tarixi 30.01.2015
7. İlham Əliyev Uelsdə NATO-nun sammitində iştirak edib. 2014-09-04. http://www.aznatomission.be/?options=news&id=52&news_id=53. Müraciət tarixi 30.01.2015
8. NATO-nun Başçılığı Altında Əməliyyatlara Töhfə. 30.01.2015. <http://www.aznatomission.be/?options=content&id=28>
9. NATO-da yeni CPE siyaseti, <http://www.ayna.az/archive/2011-01-15/sulh/4911>, Müraciət tarixi 24 may 2014
10. MƏMMƏDOV Şahin. Daxili Qoşunların NATO ilə Əməkdaşlığı. Ayna.-2009.-26 iyun.-S.12. http://anl.az/down/meqale/ayna/ayna_iyun2009-84262.htm. Müraciət tarixi 29.01.2015
11. Sülh və təhlükəsizlik naminə. Azərbaycan Prezidenti H.Əliyevin NATO-nun 50 illik yubileyi ilə əlaqədar ABŞ-a səfəri. 22-27 aprel 1999-cu il. Bakı, Nurol, 2000
12. Tərəfdəşlıq vasitəsilə təhlükəsizlik. NATO/OTAN 2005. Brussels, Belgium. <http://www.nato.int/docu/sec-partnership/sec-partner-aze.pdf>.
13. "Ayna" qəzeti (1992- 2008)
14. "Xalq" qəzeti (1992-2003)
15. Активное участие, современная оборона. "Стратегическая Концепция обороны и обеспечения безопасности членов организации Североатлантического договора". http://www.nato.int/cps/ru/natohq/official_texts_68580.htm. Last updated 23-May-2012
16. Заявление о безопасности североатлантического союза. Issued on 04 Apr. 2009.Last updated 16-Apr-2009.http://www.nato.int/cps/ru/natohq/news_52838.htm. Müraciət tarixi 25.01.2015



17. Заявление по Афганистану по итогам встречи в верхах в Чикаго. 21 May. 2012. Issued on 21 May. 2012. Last updated 28-May-2012. (http://www.nato.int/cps/en/natohq/official_texts_87595.htm?selectedLocale=ru). 25.01.2015
18. Заявление по итогам встречи в верхах в Чикаго. 20 May. 2012. Issued on 20 May. 2012. Last updated 24-May-2012. Müraciət tarixi 22.01.2015
19. Заявление по итогам встречи на высшем уровне в Уэльсе. Issued on 05 Sep. 2014. Last updated 08-Sep-2014. http://www.nato.int/cps/en/natohq/official_texts_112964.htm?selectedLocale=ru. Müraciət tarixi 25.01.2015
20. Заявление по итогам встречи в верхах в Бухаресте. Issued on 03 Apr. 2008. Last updated 27-Oct-2009. http://www.nato.int/cps/ru/natohq/official_texts_8443.htm?selectedLocale=ru. Müraciət tarixi 25.01.2015
21. Заявление по итогам встречи на высшем уровне в Уэльсе. Issued on 05 Sep. 2014. Last updated 08-Sep-2014. http://www.nato.int/cps/en/natohq/official_texts_112964.htm?selectedLocale=ru. Müraciət tarixi 25.01.2015
22. Лионель Понсар, Рижский саммит НАТО. Европейская безопасность: события, оценки, прогнозы. Выпуск 6 (22) декабрь 2006 г. стр. 6-8. <http://www.nato.int/nio/interviews/2006/documents/i061213a.pdf>.
23. Отношения НАТО и Азербайджана.; http://www.nato.int/cps/ru/SI-D-45536523-D3790486/natolive/topics_49111.htm, Müraciət tarixi 27.04.2014
24. Отношения НАТО и ОБСЕ. http://www.nato.int/cps/ru/natolive/topics_49911.htm, Müraciət tarixi 09.05.2014
25. Партнерские отношения со странами не входящими в НАТО. Last updated 27-Oct-2010. http://www.nato.int/cps/ru/natohq/topics_51103.htm. Müraciət tarixi 20.01.2015
26. Совет евроатлантического партнерства. Last updated 27-Oct-2010. http://www.nato.int/cps/ru/natohq/topics_49276.htm. Müraciət tarixi 28.01.2015
27. Средиземноморский диалог НАТО. Last updated 27-Oct-2010. http://www.nato.int/cps/ru/natohq/topics_60021.htm? Müraciət tarixi 28.01.2015
28. Стратегическая концепция НАТО. <http://eurasian-defence.ru/node/3871>. Müraciət tarixi 27.01.2015
29. Сулейманов Рашад. В апреле-мае текущего года между Азербайджаном и НАТО ожидается согласование IV этапа оперативного плана по индивидуальному партнерству. 26.02.2014; <http://nato.w-europe.org/show.php?art=111720&rubr=7>, Müraciət tarixi 26.06.2014
30. Чернявский С.И. Новый путь Азербайджана. Москва, Азер-Медиа, Книга и бизнес, 2002
31. Azerbaijan -NATO: 15 Years of Partnership, Brussels, 2009



НӘRBİ ƏMƏKDASLIQ

РЕЗЮМЕ

ПРОБЛЕМА ПАРТНЕРСТВО В ЕВРО-АТЛАНТИЧЕСКОМ ПРОЦЕССЕ БЕЗОПАСНОСТИ И СОТРУДНИЧЕСТВА НАТО И АЗЕРБАЙДЖАНА

A. РУСТАМОВА

В представленной статье изучается отношения Азербайджанской Республики с НАТО в контексте создания Евро-Атлантической системы безопасности и сотрудничества. Широко освещается развитие отношений между Азербайджаном и Альянсом в разных областях в современном этапе. Изучается и анализируется основные принципы и приоритет сотрудничества, проблема партнерства внутри Альянса. Рассматриваются официальные документы НАТО по партнерству. Даётся характеристика основных угроз и вызовов глобальной и региональной безопасности.

SUMMARY

THE PARTNERSHIP PROCESS IN THE EURO-ATLANTIC REGION AND COOPERATION BETWEEN NATO AND AZERBAIJAN

A. RUSTAMOVA

In the present paper studied the relations between Azerbaijan and NATO in the context of the creation of the Euro-Atlantic security and cooperation. Widely covered the development of relations between Azerbaijan and the Alliance in various areas in the present stage. Reviewed and analyzed the basic principles and priorities of cooperation, the problem of partnership within the Alliance. Considered official documents of the Partnership. Describes the main threats and challenges to global and regional security.



TANRI SİZİ QORUSUN



Torpağın, daşın olaram,
Daş tək sirdaşın olaram,
Mən başına dolanaram,
Murov, qoru igidləri !!!
Qoru, səni qoruyanı !!!

Növbəti ezamiyyətimin Murovdag istiqamətinə olduğunu biləndə qəlbimi qürur hissi bürüdü. Sildirimli, keçilməz dağlar, yayın qızmarında belə qarı əriməyən uca zirvələr, sərt keçidlər... Vətənimin keşiyini çəkən, onu azğın düşməndən qoruyan əsgərlərimizin yanına həvəslə yola düşürəm. Yolüstü fürsətdən istifadə edib burada Murovdag şəhidlərinin xatırəsinə qoyulmuş abidəni ziyarət edirəm. Düşünürəm ki, doğrudan da əsgər və zabitlərimiz düşmən önungdə canları, qanları ilə keçilməz sədd yaradaraq “**ARXADA VƏTƏNDİR!!!**” – deyə şəhid qanı tökülen hər qaya, daş parçasını gecə və gündüz göz bəbəyi kimi qoruyurlar.

Burada
“Hər şey Və-
tən üçün!!!”
çağırışı ilə
başlayan əya-
ni təbliğat-
təşviqat vasi-
tələri adama
bir anda si-
laha sarılıb
mənfur düş-





NÜMUNƏVİ ZABİTLƏRİMİZ

mənin üzərinə getmək, qisas almaq kimi vətənpərvərlik hissləri aşılıyor.

Hərbi hissədə ilk müsahibim kapitan Eldəniz Həsənovdur. Qərbi Azərbaycanda anadan olmuş bu zabit 3-cü sinifdə oxuyarkən yaddaşına yazılan, kəndlərindən məcburi surətdə qovulduqları günü belə xatırlayırlı:

– 1988-ci ildə ermənilər azərbaycanlılar yaşayış digər ətraf kəndlərlə birgə bizim əhalimizə qarşı da soyqırım siyaseti yeridərək, güc və təzyiq nəticəsində həmin kəndlərin boşaldılmasına nail oldular. O zaman biz yurd-yuvalarından qovulan bir çox ailələrlə birlikdə Bakıya gələrək, Kürdəxanı kəndində məskunlaşdıq və orta təhsilimi Nizami rayon 12 sayılı orta məktəbdə davam etdirdim.

Bəli, dünya, yaşam haqqında təsəvvürlərinin və yaddaşının yenicə formalaşmağa başlığı dövründə qəlbinə yara salan **YURD İTKİSİ**, ürəyini dağlayan **Köç karvanı...**

Bütün bunlar Eldəniz Həsənovu qəlbində yaşıatdığı arzularına – C.Naxçıvanski adına hərbi liseyə daxil olmasına yönəldib. Nəhayət, C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunur və sonra təhsilini ali hərbi təhsil ocağında davam etdirir və zenit-raket qoşunları üzrə zabit ixtisasına yiyələnir. 2000-ci ildə leytenant rütbəsi alıb zenit-raket bölməsinin taqım komandiri kimi “N” hərbi hissəsində xidmətə başlayır.

– Necə oldu ki, hərbçi olmaq qərarına gəldiniz, – sualıma o belə cavab verdi: – Atam məni hərbçi kimi gördüdü. İndi özümü xoşbəxt hiss edirəm və hər dəfə atamı minnətdarlıqla xatırlayıram. Vətənimizin qorunmasında bir oğul, bir vətəndaş, bir hərbçi kimi iştirakımla daim qürur duyuram.

Ona həvalə edilən tapşırıqların öhdəsindən layiqincə gələn kapitan Eldəniz Həsənova yuxarı komandanlıq tərəfindən daha yüksək etimad göstərilib. “N” hərbi hissəsinin zenit-raket batareyasının komandiri vəzifəsinə təyin edilib. – Bəs tabeliyindəkilərlə münasibətləri necə qurursan, - sualıma cavabında isə belə dedi: – Komandir olduğum bölmədə əsgər və zabitlər arasında psixoloji ruhun yüksək olmasına və qarşılıqlı münasibətlərin düzgün qurulmasına hər zaman həssaslıqla yanaşıram. Bu, hərb işinin ən vacib amillərindən biridir. Bəli, Azərbaycan zabitinin bu sözlərlə tam razıyam. Sağlam düşüncə, yüksək döyüş ruhunun təbliğ olunması və qarşılıqlı düzgün münasibət əslində qələbəyə gedən yolu bələdçisidir.

Ən böyük arzusunu da soruştum. “Ən böyük arzum torpaqlarımızın geri qaytarılması uğrunda veriləcək döyüş əmrini eşitməkdir. Silahlı Qüvvələrin Ali Baş Komandanının bu əmri bizim sahiblik hüququmuzun geri qaytarılması, ata-babalarımızın illərlə ürəklərində yaşatdıqları arzuların reallığa çev-

NÜMUNƏVİ ZABİTLƏRİMİZ



riləməsi deməkdir. Göründüyü kimi, Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusunun həm maddi-texniki təminatı, həm də orduda şəxsi heyətin döyüş ruhu qat-qat yüksəlib”.

Müsahibimin hərtərəfli düşüncəsi bacarığı məni çox sevindirdi. Çünkü Azərbaycan zabiti eyni zamanda təcrübə və bacarığın təməli olan intellektual biliyə də sahib olmalıdır.

Bu yaxınlarda xidmətdə fərqlənməsinə görə fəxri fərmanla təltif olunan kapitan Eldəniz Həsənovun principial mövqeyindən və hərbçi olması ilə qurur duymasından mən də sevinirəm. Əlbəttə, hər birimiz Azərbaycan Ordusunun sıralarında şərəflə xidmət edən zabitlərimizlə, belə qəhrəman oğullarla fəxr edirik. **TANRI SİZİ QORUSUN !!!**

Minaxanım ƏKRƏMQIZI
“Hərbi Bilik” jurnalı



DÜNYA ORDULARINDA QADIN HƏRBİ QULLUQÇULAR

Açar sözlər: qadın və döyüş, hərbçi qadınlar, qadınlar müharibədə

Ключевые слова: женщина и баталья, военные женщины, женщины в войне

Keywords: woman and battle, military women(woman)s, women (woman)s in war

e-mail: mustafa_vuqar@mail.ru

Hərb və ya hərbçi dedikdə ilk anda göz öünüə müharibə, döyüş və ya əməliyyat meydanı gəlir – yəni çətin, ağır, qan-qadəli bir şərait. Bu prizmadan baxanda, üstəlik burada kişini deyil, qadını döyüşçü rolunda təsəvvür edəndə insan bəzi suallar qarşısında qalır. İndi qadın hərbçilərin sayı bütün dünya ordularında gündən-günə artmaqdadır. Feminizm (qadınlara kişilərlə bərabər hüquq verilməsini tələb edən qadın hərəkatı) hərəkatı qadın hüquqlarının qorunması və onların kişilərlə ciyin-ciyinə fəaliyyət göstərməsi bütün dünyada özünə saysız-hesabsız tərəfdar qazandırmışdır. Ən qədim dövrlərdən bəri xalqların tarixini vərəqləsək, qadın döyüşçülərə, hətta sərkərdə, hakim, padşah qadınlara belə rast gəlmək mümkündür. Xalqımızın ığid qızı, yadelli işgalçılara qarşı amansız döyüşlərdə şəxsən qılinc çalan Tomiris, Makedoniyalı İsgəndərə belə boyun əyməyən Bərdə hakimi Nüşabə, gürcü çarlığının qorxmaز qızı çariça Tamara, uyğur xalqının qəhrəman qızı Nazuqum, Dilşad xatun, Fransa xalqının qəhrəman qızı, ingilis işgalçılara qarşı mübarizəyə başçılıq edən Janna d. Ark və digərləri bu qəbildən olan insanlardır.

Feminizm hərəkatı güc strukturlarından da yan keçməmişdir. Yüzlərlə, minlərlə qadın həm öz bilik və bacarığını hərbi xidmətdə sınamaq, həm də bu və ya digər ixtisas üzrə hərbi mütəxəssis kimi çalışmaq məqsədilə güc qurumlarına üz tutmuşdur.

Cəmiyyətin qadın hüquqlarını müdafiəyə qalxması birmənalı olaraq öz bəhrəsini vermişdir. Bu gün bütün dünyada 30%-ə qədər qadın böyük şirkətlərin, partiya və sosial qurumların, bank və tikinti şirkətlərinin, zavod-fabrik-lərin, istehsal sahələrinin rəhbəri kimi yüksək vəzifə sahibləridir. 20 dekabr 1952-ci ildə qadınların siyasi hüquqları tanındı. 1966-cı il 16 dekabrdan beynə-



nəlxalq mülki və siyasi hüquq paktı, 1979-cu il dekabr ayının 18-dən isə qadınların hüquq bərabərliyinin pozulmaması konvensiyasına daha çox ölkə qoşuldu və bu qərarlar qadınların o vaxta qədər sərf kişi cinsi nümayəndələrinin çalışdıqları vəzifələrə yolunun açılmasına doğru atılan ən böyük addımlardan biri oldu. Avropada 1976-cı ildə hüquq bərabərliyi ilə bağlı direktiv qəbul edildi.

Müasir dövrdə hərbi xidmətdə olan qadınların cəmiyyətdə həm hörməti, həm şəxsi maraqları, həm də statusu daha da yüksəlmışdır. Əslində isə bu statusu hərbi qulluqçunun özü və ailəsinin yaşamını təmin edən maddi vəziyyəti təyin edir.

Qadınların fizioloji xüsusiyyətlərinə görə kişilərdən fərqləndiyini sübut etməyə ehtiyac yoxdur. Cəmiyyətdə isə bu gün də qəbul edilmiş, daşlaşmış “qadın və ya kişi” sənətləri və ya ixtisasları olduğu ilə bağlı mübahisələr hələ də davam edir. Ancaq müasir qadın son onilliklərdə başqaları tərəfindən təəccüb və anlaşılmazlıq doğuran bir çox keyfiyyətlər qazanmışdır. Bunların ardınca isə qadınların davranış və yaşam tərzləri də dəyişmişdir. İctimai və mədəni həyatda sülhpərvərlik və ya sivillik simvolu olan “zərif cinsin” nümayəndələrini güc qurumlarının sıralarında görəndə həmin vəziyyətdə bir “məntiqsizlik” axtarılır. Bəzən bayağı yanaşma ilə üzləşərkən qadınlar güc qurumlarında xidmət keçməsini “ailə və uşaqların olmaması”, “vəziyyət belə gətirdi ki...”, “atam hərbçi olmayıçı istədi”, “atamın istəyi belə oldu və ya belə məsləhət görüldü” və s. kimi fikirlərlə izah etməyə çalışırlar.

Müasir dövrdə qadınların güc qurumlarında, xüsusən də orduda xidmət üçün müraciəti gündən-günə artmaqdadır ki, bu da nəzər-diqqəti çekən aspektlərdən biridir. Bu təməyülün ordunun dəstləşməsi ilə bağlı bir çox problemləri həll etməyə imkan verəcəyi ehtimal olunur. Qadın-hərbi qulluqçular bu məsələnin həllində hansı rol oynayırlar? Onların fəaliyyətinin nə kimi perspektivləri var? Bu və buna bənzər suallara araşdırımızda cavab tapılacağına, ordumuzda da tətbiqinin reallaşacağına ümidi edirik.

Hərbi birləşmələrdə qadınların xidmətinin müxtəlif dövrləri və ənənələri vardır:



DÜNYA ORDULARINDA

– Afina və Spartada qadınlar ordu sıralarında xidmət edirdilər;

– Bərdə hakimi Nüşabənin atlı qadınlar dan ibarət qoşunu var idi;

– hun və sak ordularında, qədim Mesopotomiyada, Assuriyada, Atropatenada, Manna, Midiyada atlı qadınlar dan ibarət döyüşçü qadın dəstələri var idi;

– Herodot, Strabon əsərlərində döyüşçü qadılardan bəhs etmiş, onların kisilərlə çiyin-çiyinə döyüşdükənlərini yazmışdır;

– Peloponnes və Korinf dövrlərində də qadın döyüşülərin hərbi yürüşlər də iştirakı tarixi məxəzlərdə öz əksini tapmışdır;

– qədim Yunanistan, Hindistan və Roma tarixi mənbələrində göstərilir ki, kelt, sarmat, german və Hind-Avropa xalqlarının qadınları bilavasitə döyüş əməliyyatlarında iştirak etmişlər. [1. 4]

Ümumiyyətlə, qadınların hərbi xidmətə kütləvi surətdə axını dünyadan bir çox ölkələrində baş verən hadisələr və sosial-iqtisadi vəziyyətlə bağlıdır. Bu hal Azərbaycandan da yan keçməmişdir. Yeni təmayülün inkişafına zəmin yaranan bu hal bir çox vəziyyətlərinə görə bütün dünya ölkələrində demək olar ki eynidir və bu prosesi iki mühüm cəhət şərtləndirir:

– birinci, SQ-nin yeni təyinatlı yüksək sərrast silahlarla təminatı hərbi doktrina konsepsiyasını, silahlı mübarizənin strategiya və taktikasını kökündən dəyişdiyindən “döyük meydani” anlayışının artıq şərti hala çevriləməsi;

– ikinci, qadınların cəmiyyətdə aktivliyini göstərən əhəmiyyətli dəyişikliklərin sosial-mənəvi mühitdə də baş verəməsi.

Amerikada qadınların orduda rolu və yeri məsələsi hələ 1901-ci ildə qaldırılmışdı. O zaman ABŞ konqresi orduya yardımçı qurum kimi, tibb bacıları korpusu (xidməti) yaratdı. Bununla da, qanunverici orqan amerikalı qadınların hələ vətəndaş və ispan-amerika müharibəsi dövründə rolu və xidmətini hüquqi cəhətdən tanımış oldu.



DÜNYA ORDULARINDA



NATO ölkələrinin silahlı qüvvələrində hərbçi qadınların sayı

ÖLKƏ	Hərbçi qadınların sayı (zabitlər)	Hərbçi qadınların sayının SQ-in şəxsi heyətinin sayına nisbəti (%-lə)
İsveç	3486 (1300)	3,75
Böyük Britaniya	16 604 (2338)	5,04
Yunanıstan	2002 (292)	1,19
Danimarka	979 (65)	4,20
İspaniya	1475 (270)	0,11
Kanada	8014 (1565)	9,36
Lüksemburq	9 (0)	1,28
Nederland	1915 (227)	1,81
Norveç	540 (301)	1,38
Portuqaliya	1 045 (58)	0,01
ABŞ	220 957 (32 077)	14,5
Türkiyə	8014 (1565)	1,23
Fransa	20 470 (1015)	14,1
Almaniya	16 000 (1690)	16,9
Çexiya	3000 (871)	13
İslandiya SQ-yə malik deyil		

I Dünya müharibəsində isə ABŞ sərhədlərindən kənardakı ekspedisiya korpusunun tərkibində artıq 10 minə qədər tibb bacısı xidmət edirdi. 14 may 1942-ci ildə ABŞ Konqresi Quru qoşunlarının yardımçı qadın xidmətini yaradı. Yalnız bu qərardan sonra II Dünya müharibəsində 350 mindən çox qadın hərbçi iştirak edə bildi. [2. 19-20] Bu da SQ-də hərbi tibb bacısı ixtisasının SQ-nin yeni hərbi-ixtisas qeydiyyatının qanuniləşməsini təmin etdi. Ancaq burada neqativ bir hal da var idi. Qanun qadın hərbçilərin sayına məhdudiyyət yaratmışdır.



DÜNYA ORDULARINDA



diyyət qoyurdu. Belə ki, onların sayı əsgər, çavuş və zabitlərin ümumi sayının 2 %-ni keçməməliydi. Bundan başqa, sənəddə göstərilirdi ki, onları yalnız ənənəvi sahələrə – inzibati, təsərrüfat və tibb xidmətinə cəlb etmək olar.

Qadın hərbçilərin SQ-də rolü və dəyərinin yüksəlməsində

ABŞ-ın Koreya və Vyetnamda apardığı müharibənin də böyük rolü oldu. Koreya müharibəsində 120 min qadın hərbçi iştirak etmişdir. MN-in məlumatına görə, ABŞ SQ-də onların sayı 1950-ci ildə 22 min olduğu halda, 1953-cü ildə 45 minə qədər yüksəlmişdi. Vyetnam müharibəsində isə 27 nəfəri dəniz piyadaları sıralarında, 500 nəfəri HDQ-də, 2 min nəfəri HHQ-də, 5 min nəfəri isə Quru qoşunlarında olmaqla qadın hərbçi iştirak etmişdir. Bu, 1967-ci ildə ABŞ qanunverici orqanının hərbçi qadınların imtiyazlarını genişləndirmək və 2 %-lik məhdudiyyəti aradan qaldırması ilə nəticələndi.

Vyetnam müharibəsinin uğursuzluqla başa çatması həm dövlət hərbi institutlarının, həm də hərbçi xidmətin nüfuzunun xeyli düşməsinə gətirib çıxartdı ki, bu da qadınların ordu həyatına qədəm qoymasını həm şərtləndirdi, həm də sürətləndirdi.

1973-cü ildən SQ-ni könüllülük əsasında komplektləşdirməyə üz tutması ABŞ-da kişi çağırışçılar sarıdan böyük kəsirlər olduğunu aşkarla çıxardı. O dövrük müdafiə naziri Melvina Leyerda SQ-yə qadınların cəlb edilməsi və onlardan istifadə məqsədilə xüsusi təkliflər hazırlanması haqqında qərar qəbul etdi. [3]

ABŞ-da 1948-ci ilə qədər qadınlar hərbçi vəzifə borclarını müharibə şəratində və yalnız bu dövr üçün formalasdırılan təminat qüvvələrinin tərkibində ödəyə bilərdilər. 12 iyun 1948-ci ildə Konqresin qəbul etdiyi "Qadınların Silahlı Qüvvələrin tərkibinə daxil olmaları haqqında" qanuna görə, silahlı qüvvələrin qadınlarla dəstləşdirilməsi işi sülh dövründə də aparılmağa başladı. Qanunla bu heyətin tərkib sayının son həddi müəyyən olundu. Belə ki, döyüş aviasiyası və döyüş gəmilərinin heyətində və tabeliyində kişilərin ola biləcəyi vəzifələrə qadınların təyin edilməsinə qadağə qoyuldu. Qadınların hərbçi rütbə almaları və saylarına qoyulan məhdudiyyət 1967-ci ildə ləğv edildi.

DÜNYA ORDULARINDA



1992-ci ildən qadınlara hərbi təyyarəçi ixtisasına yiyələnməyə, 1993-cü ildən isə döyüş gəmilərində xidmət etməyə icazə verildi.

2007-ci il 1 iyul tarixi üçün ABŞ SQ-nin İraq və Əfqanistanda yerləşdirilmiş hərbi qruplaşmasının tərkibi					
Quru qoşunları		HHQ	HDQ		Cəmi
Kişilər	Qadınlar		Donanma qüvvələri	Dəniz piyadaları	
117 890	9 572	24 197	26 134	27 055	195 276
Cəmi	Cəmi	127 462	28 244	29 519	212 874

2009-cu ilin statistikasına görə, ABŞ SQ-də 100-dən çoxu general, 55 mini zabit, 280 min əsgər və çavuş qismində xidmət keçən qadın olmuşdur. Onlar nizami qüvvələrin 14%-ni, təşkil olunmuş ehtiyatın 17%-ni təşkil edirlər. [4. 26]

2010-cu il ÜÇÜN ABŞ SQ-DƏ HƏRBÇİLƏRİN SAYI

Nizami qoşunlar		Təşkil edilmiş ehtiyat (milli qvardiya və SQ növlərinin ehtiyatı)	Ümumi SQ-də olanlar
General və admirallar			
Kişilər	852	580	1432
Qadınlar	57	47	104
Zabitlər			
Kişilər	188 600	92400	281000
Qadınlar	34 000	21000	55 000
Çavuş, əsgər və kursantlar			
Kişilər	991600	598000	1589600
Qadınlar	160000	120000	280000



DÜNYA ORDULARINDA

Hal-hazırda qadınlar da hərbi xidmətə kişilər kimi, yəni ABŞ vətəndaşı və ya yaşayış haqqında icazə vəsiqəsi, orta məktəbi bitirdiyi haqqında sənəd, yaş və sağlamlığa görə yararlılığı şərtilə qəbul edilirlər. Ən aşağı müqavilə müddəti 2 ildir və istəyə görə uzadıla bilər. Könüllülərə SQ-nin növü, ixtisas və xidmət yeri seçmək hüququ verilir. Qadınlar 1976-cı ildən MN-in hərbi akademiyası da daxil olmaqla bütün hərbi təhsil müəssisələrinə daxil olmaq hüququ əldə etmişlər. Ancaq onların bilavasitə döyüş əməliyyatlarında iştirakı və xüsusi əməliyyat qüvvələrində xidmətləri qadağan edilmişdi. Bütün bu qadağa və məhdudiyyətlərə baxmayaraq, qadın hərbi qulluqçular konkret cəbhə xətti olmayan İraq və Əfqanistanda apardıqları xidmət zamanı yaralanmış, həlak olmuşlar. Pentaqonun məlumatlarına görə, döyüslərin aktiv fazasında 140 qadın hərbçi həlak olmuş, 860 nəfərdən çoxu isə yaralanmışdır.

2012-ci ilin martında Pentaqon qadınların döyüş əməliyyatlarında iştirakına qoyulan məhdudiyyəti yumşaldacağını elan etdi. Yəni onlara cəbhə xəttinə yaxın bölgələrdə rabitəçi, radar operatoru, həkim, mexanik (qadınlar bu vəzifədə yalnız o hərbi hissələrdə xidmət edirdilər ki, onların bilavasitə döyüş əməliyyatlarında iştirakı ehtimal olunmurdu) qismində xidmətə icazə veriləcəkdir.

“Washington Times” qəzetinin yaydığı xəbərə görə, “Pentaqon mayın 14-də qadınlara briqada səviyyəsindən aşağı döyüş bölmələrinin nəzdində xidmət keçməyə icazə verən yeni qaydaları imzalamaq istəyi olduğunu təsdiq etmişdir.”[5] Bu qaydaların tətbiqinə qədər qadın hərbçilər briqada və ondan yuxarı bölmələrdə xidmət edirdilər.

25 yanvar 2013-cü ildə ABŞ Müdafiə naziri Leon Panetta ABŞ-da qadınların döyüş əməliyyatlarında iştirakına qoyulan qadağanı ləğv etdi. Onun sözlərinin görə, qadağanın aradan qaldırılması qadın hərbçilərin kişilərlə çiyin-çiyinə döyüşəcəyi faktını ortaya qoyur. Qanunun ləğvindən sonra qadınlar ön xətt və XTQ bölmələrində yüzlərlə vəzifəni tutmaq üçün müraciət imkanı əldə edəcəkdilər. Pentaqonda keçirilən press-konfransda Panetta “Amerikalı qadın hərbçilər döyüş fəaliyyətləri ilə üz-üzə gələndə öz vətəndaşlarını qorumaq üçün döyüşməyə və ölməyə hazır olduqlarını sübut etdilər” – demişdir.

Qadınların bilavasitə döyüş fəaliyyətlərində iştirak edən bölmələrə göndərilməsini qadağan edən qanun 1994-cü ildə qəbul edilmişdi və bu qərar həmin qadağanı ləğv edir. ABŞ prezidenti Barak Obama da qadınların ön xəttə buraxılmasını “tarixi addım” adlandırmışdır. Ancaq Pentaqon rəhbərliyi qadın hərbçilərin buraxılmayacağı xüsusi vəzifələrin siyahısının 2016-cı ilə qədər müzakirə edilmə hüququnu hələ də özündə saxlayır.

Qadın hərbçilərin tam miqyaslı döyüslərdə iştirakına icazə verən ABŞ, Avstraliya, Almaniya, Danimarka, İsrail, Kanada, Norveç, Yeni Zellandiya, Serbiya, İsveç, İsveçrə, Finlandiya, Fransa, Yaponiya və s. dövlətləridir.

DÜNYA ORDULARINDA



Ancaq bu ölkələrdə belə qadınların bəzi tipli hərbi fəaliyyətlərə qoşulmasına icazə verilmir. "BBS" kanalına müsahibəsində Pentagonun nümayəndəsi demişdir: "Kadr siyasetindəki bu döyişiklik ümumi prosesin əsasını qoyacaq və ayrı-ayrı bölmələr onun həyata keçirilməsini özləri planlaşdıracaqlar. Bu, qərargah rəislərinin qərarı əsasında qəbul edilmişdir".

ABŞ ordusunda qadağa götürüləndən sonra hərbi qulluğa qəbul ediləcək qadınlar üçün 230 min vəzifə açılmışdır ki, onların da böyük əksəriyyət piyada qismində quru qoşunlarında yerləşdiriləcəkdir. SQ üzrə senat komissiyasının rəhbəri Karl Levin Pentagonun bu qərarını alqışlayaraq demişdir: "Mən bunu dəstəkləyirəm. Bu, XXI əsrin hərbi əməliyyatlarının reallığını əks etdirir" [6].

Bu yöndə ilk addımlar 2012-ci ildə atılmışdı və o zaman Pentagon hər iki cinsin nümayəndələri üçün ön xətdə 14,5 min vəzifə açılmışdı ki, o vaxta qədər qadınların bu vəzifələrdə xidməti qeyri-mümkün sayılırdı. İraq və Əfqanistan hərbi əməliyyatlarında qadın hərbi qulluqçular tibb işçiləri, rəsmi olaraq bölmələrin şəxsi heyətinin tərkibində olmadan hərbi polis və bölmələrə ayrılmış kəşfiyyat agentləri qismində xidmət keçmişlər. 2012-ci ilin statistik göstəricilərinə görə, onlardan 860 nəfəri yaralanmış, 140 nəfəri həlak olmuşdur. Ümumiyyətlə, ABŞ ordusunun fəaliyyətdə olan şəxsi heyətinin təxminən 14,5 % ni qadın hərbçilər təşkil edir.

Bununla da amerikalı qadınlar əvvəllər yalnız kişilərin xidmət keçdikləri artilleriya, tank qoşunları və zərbə hissələrində xidmət fürsəti əldə etmiş ordular. Virciniya ştatında yerləşən Quantico dəniz piyadası bazasında qadın-zabitlərin hazırlanması üçün xüsusi məktəb açıldı. Dəniz piyadaları korpusunda bu gün 400 qadının xidmət keçməsi üçün vəzifələr hazırlanmışdır.

Qadınların döyüşən hərbi hissələrdə xidmət keçməsinə razılıq Pentagon tərəfindən həm qadın təşkilatlarının, həm də Ağ ev rəhbərliyinin təzyiqlərindən sonra verilmişdir. Bu da nəticə etibarilə, yüksək rütbəli qadın hərbçilərin xidməti pillədə irəliləyə bilməmələrinin səbəbi kimi, döyüş təcrübələrinin olmaması məsələsinin ortaya atılması ilə geniş müzakirələrə və nəhayət ki, qərarın ləğvinə gətirib çıxardı. Nəticədə qadın hərbçilərin general paqonlarına gedən yolları açılmış oldu.

NATO ölkəleri SQ-də xidmət edən qadın hərbçilər təşkilatının yaydığı xəbərə görə, son 40 il ərzində qadın hərbçilərin sayı 10 dəfə artaraq təxminən 300 minə çatmışdır. Bu ölkələrdə hal-hazırda 40 min nəfərə yaxın qadın hərbçi zabit paqonu daşıyır. [7. 30-31]

ABŞ dəniz piyadaları korpusu komandanının müavini Cozef Danford da əvvəllər yalnız texniki və inzibati vəzifələrdə xidmətə buraxılan qadınların döyüşən hərbi hissələrdə xidmət keçməsini "böyük addım" adlandırmışdır. Bununla belə, dəniz piyadaları korpusunun mütəxəssisləri xüsusi döyüş ha-



DÜNYA ORDULARINDA


zırlığı kursuna seçilən namizədlərin Quantico bazasında zabit kimi nəyə qadir olduğunu, kişi və qadınların tam ləvazimatlarıyla marsda və döyüş atışlarında fiziki göstəricilərini araşdırmaq niyyətindədirlər. Odur ki, qadın-zabitlərin döyüşən hərbi hissələrdə xidmətinə qərarın qəbulu hələ vaxt alacaq və ilk qadın-könüllülərin göstəricilərinə əsaslanacaqdır.

2013-cü ildə ABŞ MN-nin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Eylin Leynezin verdiyi məlumatə görə, “İraq və Əfqanistanda xidmət keçən 2,2 mln. əsgər və zabitdən 255 mini qadın hərbçi olmuşdur....” və “Pentagonun məlumatlarına görə, il başlayana qədər (2013-cü ilə qədər) İraqda 311 nəfər, Əfqanistanda 24 nəfər qadın hərbçi həlak olmuşdur” [8].

Son zamanlar qadınlar döyüş əməliyyatlarında iştirak etmək haqlarına da-ha aktiv qovuşmağa çalışırlar. Pentagon nümayəndəsinin dediyinə görə: “... biz bütün hərbi vəzifələri nəzərdən keçirməyə və daha hansı yeni vəzifələri qadınların tutu biləcəyini qərarlaşdırmağa çalışırıq. Bizim məqsədimiz cinsindən asılı olmayaraq bütün tapşırıqların daha yaxşı hazırlıqlı insanlar tərəfindən icra edilməsidir” [9].

Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə doğum səviyyəsinin aşağı düşməsi demoqrafik dəyişikliklərə gətirib çıxardı ki, bu da 18-26 yaş səviyyəsində olan kişi cinsi nümayəndələrinin sayının get-gedə azalmasına səbəb oldu. Və ordunun kişilərlə dəstləşdirilməsinin mümkünzsizlüyü problemi ortaya çıxdı. Ordunun qadınlarala dəstləşməsi isə fikrimizcə sosial-tarixi proses kimi qəbul edilməlidir və bu proses hələ başa çatmamış sayılır. Aşağıdakı diaqramda ABŞ SQ nizami qoşunlarında qadın hərbçilərin yaş səviyyəsinə görə tərkibi ni aydın görmək olur:

**ABŞ SQ NİZAMI QÜVVƏLƏRİNĐƏ XİDMƏT EDƏN
QADIN HƏRBÇİLƏRİN YAŞ SƏVİYYƏSİNƏ GÖRƏ TƏRKİBİ**



DÜNYA ORDULARINDA



Bu gün hərbçi qadınlar ABŞ, Böyük Britaniya, Yaponiya, Rusiya, Çin, Fransa, Almaniya, Türkiyə, Azərbaycan, Pakistan, Hindistan, Kanada, İsveç, İsrail, Portuqaliya, İspaniya, Yunanistan, Lüksemburq, Şri-Lanka, Tayvan, Baltikyanı ölkələr, Şimali və Cənubi Koreya və s. ölkələrdə dövlət təhlükəsizliyinin təminatı tapşırıqlarının həllində insan resurslarının əlavə mənbəyi sayılırlar.



2013-cü il ÜÇÜN ABŞ QADIN HƏRBÇİLƏRİNƏ AİD MƏLUMAT

Ölkə	SQ-də hansı ildən qadınların xidmətinə icazə verilib	Fəaliyyətdə olan qoşunlar	Qadın hərbçilərin sayı	Hərbçilərin ümumi sayında qadınların %-lə nisbəti	Generalların sayı
ABŞ	1948	1426713	206874	14,5	100



DÜNYA ORDULARINDA



ABŞ MN-nin planlarına uyğun olaraq 2015-ci ilə qədər ABŞ ordusunda minlərlə qadın hərbi xidmət keçəcəkdir. ABŞ MN-nin hərbi qurumlara təqdim etdiyi planlara görə, orduda qadın və kişilər eyni standartlar əsasında

xidmət edəcəklər. Bunu “CBS News”-in yaydığı məlumatdan da görmək mümkündür: “2015-ci ildə döyüş meydanına ABŞ-ın minlərlə qadın hərbçisi çıxacaqdır. Pentagonun planlarına görə, 2015-ci ilə qədər quru qoşunlarının qadın hərbçiləri, 2016-ci ilə qədər ABŞ dəniz piyadalarının “Dəniz suitiləri”ndən olan qadınlar döyüş əməliyyatlarında tam iştirak edəcəklər” [10].

Qadınlar bu gün arxa cəbhə xidmətində, inzibati işlərdə xidmət etdikləri kimi, qaynar nöqtələrdə da döyüşə yollanırlar. Əgər sülh dövründə qadınların hərbi qulluqda olmaları qeyri-adi qəbul edilirdisə, bu hal hazırda döyüş şəraitində fövqəladə hal sayılır. Siyasətçilər və mütəxəssislər SQ-də “azadlıq” məsələsini məqsədə uyğun sayırlar. Bu gün qadınlar müxtəlif döyüş ix-tisasına iyələnirlər. Qanun da buna mane olmur, ancaq qadının cəmiyyətdə yeri və roluna ənənəvi baxış bilavasitə əyləc rolu oynayır.

Yuxarıda istinad etdiyimiz mənbələrin də təsdiqlədiyi kimi, qadınların orduya gəlişi dünya dövlətlərinin bəzisində az, bəzisində isə faiz nisbətinə görə çox olması-



DÜNYA ORDULARINDA



na və SQ rəhbərliyinə ordunun dəstləşməsində kömək etməsinə baxmayaraq, özü ilə yeni-yeni problemlər gətirmişdir. Fikrimizi aşağıda öz əksini tapan sitat və məsallarla aydınlaşdırmağa çalışaq:

Mövcud hərbi qanunvericiliyin təkmilləşdirilməsi rəisləri tərəfindən cinsi təcavüzə uğrayan və bilərəkdən ört-basdır edilən onlarla neqativ halın qarşısının alınması, ailənin, ana və uşağın qorunması ilə hərbi qulluqçu vəzifələrinin yerinə yetirilməsi arasındaki imtiyaz və üstünlüklerin tarazlığının düzəldilməsinə yönəldilməlidir. ABŞ qadın hərbçilərinin də bu barədə fərqli düşüncələri vardır. Məsələn, ABŞ SQ-nin hərbi qulluqçusu, HHQ attaşesinin köməkçisi, hərbi pilot və 3 min saat uçuş təcrübəsi olan polkovnik-leytenant Ketlin M.Svit deyir: "Xidmətə aid olan heç bir şeydə "yox", "xeyr", "edə bilmərəm" ola bilməz. Əgər siz bir tərəfdən hüquq almaq, digər tərəfdən də imtiyaz istəyirsinizsə və "özümü pis hiss etdiyimə görə təlimə gedə bilmərəm" deyirsinizsə, heç bir vaxt və heç kimə qadınların orduda yeri olduğunu sübut edə bilməzsınız. Sizi peşəkarlığınıza görə qiymətləndirirlər". [11, 48]

ABŞ ordusunda əsas problemlərdən biri də qadınların fiziki imkanlarının



zəifliyi və onları həm ailə, həm də komandirləri tərəfindən məruz qaldıqları təzyiqlərin yüngülləşdirilməsidir. Məsələn, ordu aviasiya bölkələrindən birinin komandiri (bunu qadınların



DÜNYA ORDULARINDA



əksəriyyətinə aid etmək olar) ehtiyat hissələrlə dolu olan qutunu onların daşıya bilməməsindən; digər komandir isə atış mövqeyində olan zaman qadınların 2/3-nin M-60 pulemyotunun çaxmağını belə çəkə bilməməsindən narazıdır; dəniz piyadaları bölməsində

yeni çağırışdan olan qadın hərbçilərin 45%-i qumbaraatma təlimi zamanı qumbaranı hətta qorxulu həddə qədər belə ata bilməmişdir. Bu, sadalamaq istədiklərimizin heç 1%-i belə deyil. Xidmət müddətində qadın hərbçilər bundan da qorxulu və fəsadlara yol açı biləcək yüzlərlə çətinliklə rastlaşırlar.

Elə ABŞ cəmiyyətinin özündə də qadınların orduda xidmətindən hamının razı olduğunu deməsi ən azı sadəlövhəlük olardı. Belə ki, hələ keçən əsrin 90-cı illərində tərxis olunmuş zabitlərdən B.Mitçel qadınların SQ-də xidmətinə qarşı çıxan bir təşkilat yaratmışdı. Onun fikrincə "... hərbçi qadınların real döyüsdə ciddi tapşırıqları həll etmə imkanları olmur. Bu da döyük hazırlığını aşağı sala bilər". [12.13]

Amerika Hərbi hazırlıq mərkəzinin qurucusu Elen Donelli deyir ki, "... 30 illik araştırma, məruzə və praktiki təcrübə göstərir ki, döyük əməliyyatlarında iştirak edən piyada hissələrində qadınların nə özlərinin, nə də yoldaşlarının sağ qalmasına kömək etmə şansı bərabər deyil. Və fiziki aspekt də problemin yalnız bir hissəsidir". [13]



DÜNYA ORDULARINDA



“ABŞ Müdafiə Nazirliyi bu neqativ faktorları rəis-qulluqçu yanaşması çərçivəsində rəhbərliyin effektivliyini yüksəltməklə, şikayət mə və cəzalandırma sistemini qurmaqla aradan qaldırmağa çalışır. ABŞ hərbi rəhbərliyinin qiy-

mətləndirməsinə görə, SQ-də qadın hərbçilərin rolü və dəyəri gələcəkdə də özünü qoruyub saxlayacaq və hər şeydən öncə bu, əlavə insan resursu kimi, ABŞ-ın milli təhlükəsizliyinin təminatına yönəlmış tapşırıqların həll üçün cəlb ediləcəkdir”. [2.20]

Fikrimi tamamlamaq istəyirdim ki, mənə “Polska Zbrojna” jurnalının tədiqatçısı Malqojata Şvarsqruberin “Qadınlar orduya necə ayaq açdır?” adlı məqaləsini gətirdilər. Orada ABŞ publisisti Fillis Şlaflinin “Feminist xülyası” əsərində ironiya ilə belə bir hadisəni qeyd etdiyi göstərilir: “... ağırlığı 53 kq, boyu 163 sm, tozlu və çirkli dodaqları olan, soyuqdan göyərmiş qız, mərmilərlə darmadağın edilmiş yolda dizə qədər palçıq içində irəliləməyi, yağışda və soyuqda səngərlərin palçığı və xəndəklərin üfunətində oturmağı, cəngəlliliklərin cığırından tək halda keçib getməyi və belə bir şəraitdə kişilərdən ibarət dəstəyə komanda verməyi arzu edə bilər...” Və özü də əlavə edir: “...axı belə şəraitdə xidməti yalnız əsl kişilər arzu edə bilərlər”. Başqa bir söz deməyə ehtiyac duymuram. [14]

ABŞ MN-də qadınların işi üzrə məsləhətçi komitə var. Bu komitə qadınların hərbi xidmətini hərtərəfli araşdırır və alınan nəticələr əsasında qanunlar da daxil olmaqla məsləhətlər hazırlayır.





DÜNYA ORDULARINDA

Xarici dövlətlərdə qadın hərbçilərin problemlərinə xüsusi yanaşma mövcuddur. Qadın hərbçilərin xidməti ilə bağlı kompleks araşdırımların aparılması, problemlərin həlli, müxtəlif dövlət qurumlarına məsləhətlərin hazırlanması, sosial-hüquqi köməyin göstərilməsi üzrə dövlət qurumları aramsız iş aparmalıdır.

ƏDƏBİYYAT

1. Рыков С.Л. Слабый пол в сильной армии. Независимое военное обозрение. 2000
2. Мгимов Ю. Женщины – военнослужащие в США. Зарубежное военное обозрение №5 1993
3. www.modern-warfare.livejournal.com/1132347.html
4. Заяц В., Шелковникова Л. Комплектование вооружённых сил США военнослужащими-женщинами. Зарубежное военное обозрение 2009
5. <http://ria.ru/spravka/20120427/636757446.html#ixzz3PUBhDyLN>
6. <http://cassad.net/analytics/149-zhenschiny-na-voyne-teper-ty-v-armii.-html>
7. Nielsen V. Women in uniform // NATO Review. Brussels, 2001. Vol. 49.
8. http://nvo.ng.ru/forces/2012-12-14/1_feministki.html
9. <http://nachfin.info/index/php/blog/1289/zhenshchiy-v-armii>
10. [http://pravda.ru/index/ USA forces.html](http://pravda.ru/index/)
11. “Армия” журналı, 1993
12. Кузнецов С. Женщины-военнослужащие в странах НАТО. “Зарубежное военное обозрение”, №5 1990,
13. <http://cassad.net/analytics/149-zhenschinnavoynetepeertyv-armii.html>
14. Malqojata Şvarsqruber. “Kobiety w wojsku - jak torowały sobie miejsce w żołnierskich szeregach”, “Polska Zbrojna”, № 24/07/2012

ARDI VAR



XOCALI!!!



Öz içimdən
Baş götürüb,
Öz içimə
Axıb gedən
Harayım,
Daş ürəkli
daş başlara,
Daşa dönmüş
yaddaşlara,
Yetişməyən
lal fəryadım,
Ağrım, acım,
Dəhşət tacım
XOCALI !!!

Meşələrdə, qayalarda,
Qarqar çayda,
Buz üstündə
heykəlləşən,
Daş yaddaşım,
Diri-diri təkərlərdə
yandırılan,
Diri-diri gözü çıxan,
Anam, bacım,
Külə dönmüş
KÜL QARDAŞIM
XOCALI !!!

Minaxanım
ƏKRƏMQIZI



MƏLUMAT

ELMİ MƏQALƏNİN TƏRTİBATI ÜÇÜN İRƏLİ SÜRÜLƏN TƏLƏBLƏR

Elmi məqalə MS Word mətn redaktorunda (97, 98, 2003, 2007) Azərbaycan dilində, Times new Roman şrifti ilə yığılmalıdır. Məqaləye cədvəllər, qrafiklər, diaqramlar, fotolar daxil edilə bilər. Mətn şriftinin ölçüsü 12, sətirarası məsafə 1,5 olmalıdır. Səhifə, cədvəl, diaqram, şəkil və qrafiklər nömrələnməli, istinad mənbələri göstərilməlidir.

Məqalə 6-8 səhifədən az olmamalı, axırda yazılışı dildən başqa 40-50 sözdən ibarət rus və ingilis dillərində nəticə (rezöme, summary) yazılmalıdır. Məqalənin əvvəlində müəllifin işlədiyi müəssisə, onun ünvanı, e-mail ünvanı, 4-5 sözdən ibarət açar sözlər, axırda istifadə edilən ədəbiyyat siyahısı olmalıdır. Elmi mənbələrə edilən istinadlar məqalənin içində, sitat getirilən cümlənin sonunda, nömrəsi və səhifəsi dördkunc mötərizənin içərisində verilməlidir: [1] və ya [1.119]. Məqalənin başqa bir yerində təkrar istinad olarsa, həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.

Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir. Məqalənin sonunda yazılın ədəbiyyat sırasında kitabın müəllifi, adı, çap edildiyi şəhər və nəşriyyat, çap tarixi göstərilməlidir. İstifadə edilən ədəbiyyat siyahısında son 5-10 ildə çap olunmuş elmi məqalə, monoqrafiya və yeni elmi-texniki mənbələrə üstünlük verilməlidir.

Müəlliflərin sayı üçdən çox olan hallarda birinci üç müəllifin adı göstərilməli və mötərizə içində kollektiv müəlliflər qrupunun olması öz əksini tapmalıdır. Rus, ingilis və ya digər dillərdə olan ədəbiyyat elə həmin dildə göstərilməlidir. Elmi məqalə müəllifləri kafedra və ya təşkilatın iclas protokolundan çıxarış, məqalənin elmiliyi və dövrün tələblərinə cavab verməsi, toxunulan məsələnin aktuallığı ilə bağlı iki rəy təqdim etməlidirlər.

Nümunə:

- Петухов С.И., Степанов А.Н. Эффективность ракетных стрельб. Москва, 1976
- Sadiqova S. Azərbaycan dilində terminologiyasının təşəkkülü və inkişafı. Bakı, 2005

Səhifənin ölçüləri: vərəqin formatı – A4, sağ tərəfdən məsafə – 20 mm, sol tərəfdən məsafə – 30 mm, yuxarıdan və aşağıdan məsafə – 20 mm. Səhifələrin nömrəsi aşağıda və sağ tərəfdə qoyulmalıdır.

Məqalənin əvvəlində aşağıdakılardır:

- məqalənin sərlövhəsi (qara şrift, ölçüsü – 14);
- müəllifin adı, rütbəsi, vəzifəsi, elmi dərəcəsi (şrift – 14);
- təşkilatin adı, şəhər, ölkə, e-mail (şrift – 14);
- açar sözlər (üç dildə).


Şəkil, foto, qrafik və diaqramlar aq-qara rəngli olmalı, mətnin daxilində yerləşdirilməlidir. Qrafik, cədvəl və şəkillər*.jpg formatında verilməli, mətnin çap variantı ilə birləşdirilməlidir. Məqalənin sonunda məqalə müəllifi əlaqə saxlamaq üçün işlədiyi yeri, telefon və e-mail ünvanını göstərməlidir.

Lisenziya: № 002559
Yığılmağa verilmişdir: 28.01.2015
Çapa imzalanmışdır: 28.02.2015
Şərti çap vərəqi: 9,8
Fiziki çap vərəqi: 7+0,125
Kağız formatı: 70x108 1/16
İndeksi: 0317
Tiraj: 4268
Sifariş: 300

Jurnal
Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
“Hərbi nəşriyyat”ında
ofset üsulu ilə
çap edilib.
Lisenziya: № 022042
Verilmə tarixi: 04.06.1999

NÖMRƏNİN MƏSUL NÖVBƏTÇİSİ: Səfir MAHMUDZADƏ
KORREKTOR: Nəzrin ƏSƏRDZADƏ, SƏHİFƏLƏYİCİ-DİZAYNER: Nazərin BABAYEVA

YENİ HƏRBİ TEKNOLOGİYALAR



ROBOT-İLAN

İsrail şirkətlərindən birinin hazırladığı SnakeBot -“robot-ilan” barəsində jurnalımızın ötən sayında qısa da olsa məlumat vermişdik. Yeni yayılan xəbərlərə görə yaradıcı müəssisə bu neçə ilə ərzində “ilanı” daha da moderniləşdirmişdir. “İlan” bütöv bir moduldan ibarət deyil, ayrı-ayrı və tam avtonom modullardan təşkil olunmuşdur. Hər bir modul müstəqil mikroprosessorlu “beyinə”, mühərrik sistemi, akkumulyator batareyası və müxtəlif vericilər şəbəkəsini özündə cəmləyir. “İlanın” quruluşu və seqmentlərinin program təminatı elə hazırlanıb ki, əməlli-başlı bir ilan uzunlığında təşkil olunanda bu seqmentlər bir robot kimi hərəkət edir və keçilməz maneələri dəf etməyə, hətta ağaclarla belə çıxmaga qadirdir. Qurğunun üstün cəhətlərindən biri ondadır ki, “ilanın” hər hansı bir seqmenti sıradan çıxarsa, o avtonom hərəkət edə və fəaliyyət göstərə bilən bir neçə hissəyə ayrılmış imkanlarına malikdir.

Robotun seqmentləri onların fəaliyyətini təyin edən müxtəlif yükləri də daşıyır. Döyüş tapşırığını yerinə yetirərkən seqmentlər fərdi səhifədə ayrıla və hər biri öz tapşırığını icra edə bilir. Bu seqmentlərin içində vizual və səslə aşkarlama qurğusu, radioelektron kəşfiyyat qurğusu, təxribat əməliyyatları zamanı isə partlayıcı maddə atımları ola bilər.

Modul-seqmentlərin universallığı hesabına funksiyaları konkret döyüş tapşırığına lazım gələn modullardan ibarət istənilən uzunluqda robot yığmaq olar. Hal-hazırda ixtiraçılar robotun hərəkət sisteminin daha təbii və daha cəld işləməsi üzərində çalışırlar. Bu işlər başa çatdıqdan sonra yeni robotun İsrail ordusunun silahlanmasında öz yerini alacağı danılmazdır.

YENİ HƏRBİ TEXNOLOGİYALAR



SƏSLƏ İDARƏEDİLƏN HƏRBİ NƏQLİYYAT ROBOTU

Robotlaşdırılmış nəqliyyat platforması “Rex” əsgərlərin çiynindəki yükün xeyli hissəsini – döyüş sursatı, ərzaq və digər ləvazimatları öz üzərində daşıyaraq əsgərlərin ardınca döyüş meydanında gəzir. Robot Israilin Aerospace Industries şirkəti tərəfindən hazırlanmışdır, 6 təkərli bir arabadır. Robotun ağırlıq qaldırması 180 kq-a bərabərdir. Bu da 3 nəfərdən 10 nəfərə qədər əsgərin daşıdığı yükün çəkisinə bərabərdir. O, yanacaq ehtiyati götürmədən 72 saat hərəkət edə bilir.

Robot yalnız səslə idarə edilir və o “dayan”, “irəli”, “geri” və bu na bənzər əmrləri anlaya və icra edə bilir. İxtiraçılardın sözlərinə görə bu əmrləri onlar xidməti itlərdən istifadə zamanı verilən əsas əmrlərdən götürmüşlər. Robota istənilən bölmə üzvü əmr verə bilər. Səslə idarəetmə mümkün olduğuna görə, əsgər idarəetmə pultu daşımaqdan xilas olmuş, onun diqqətini yayındıran şeylərdən xilas olmuş və əlləri qazanmışdır. Bu, döyüş fəaliyyətlərində düşmənin yerdəyişməsini izləmək və öz qoşunlarının yerdəyişməsini icra etmək üçün əvəzsizdir.

MİLLİ QƏHRƏMANLARIMIZ



CAVANŞİR RƏHİMÖV

05.06.1973 - 06.08. 1992

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Cavanşir İzzət oğlu Rəhimov 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir buradakı Suraxanı rayonu 104 sayılı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texnikipeşə məktəbində təhsilini davam etdirmişdi. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdi. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnmişdi. Könüllü olaraq döyüşə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkanın komandırı olduğu Mi-24 helikopterinə bort-atıcı təyin edirlər.

6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəki döyüşülləri xilas etmək üçün havaya yüksələn hərbi helikopter üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölgüsünü məhv etdi. Dördüncü uçuş zamanı Cavanşir artıq yaralı idi. Bu dəfə döyüşə girən helikopter Qasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur. Zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zemisində düşür. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin meyitinə rast gəlir və yanlıqlıdakı hərbi hissəyə bildirir. Uca şəhidlik zirvəsinə yüksələn Cavanşirin tapılan nəsi, 1992-ci il sentiyabr ayının 9-da "müqəddəs yer"də vətən torpaqlarının ərazi büyövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın uyuduğu Şəhidlər xiyabanında döyüşü yoldaşlarının və ailə üzvlərinin iştirakı ilə dəfn edilir.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 sayılı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Hal-hazırda Suraxanı rayonundakı 146 sayılı orta məktəb qəhrəmanımızın adını daşıyır və Qaraçuxur qəsəbə parkında büstü qoyulub.

Qiyməti 1 manat 20 qəpik

İndeks 0317

“HƏRBİ BİLİK”
AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZIRLIYINİN ORQANI
İKİ AYDA BİR DƏFƏ ÇIXIR

Ünvanımız: “Qızıl Şərq” hərbi şəhərciyi 13, tel: 440-99-71



AĞIR NƏQLİYYAT HELİKOPTERİ Mi-26

Mi-26-nın ilk uçuşu 1977-ci ilə təsadüf edir. O, dövrünün ən böyük helikopteri idi. 8 pərli aparıcı vint, çoxaxınlı ötürmə qüvvəsi, xarici asqidakı yükün vəziyyətini müşahidə etmək üçün 3 video-kamerasının olması helikopterin bəzi xüsusiyyətlərinindəndir. Bu maşınlardan cəmi 310 ədəd istehsal edilmişdir. Ağırlıqladırması 20 ton və ya 80 nəfər desantçının çəkisinə müqabildir. Mi-26 üçün ciddi sınaq Çernobil AES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında istifadə edilməsi oldu. Şüadan müdafiəyə malik Mi-26-lar AES-in ərazisində aparılan mürəkkəb quraşdırma əməliyyatlarında müvəffəqiyyətlə istifadə edildi.